

AAA_1010#01#Q16#01eduMAN testinin sualları

Fənn : 1010 İş yerlərinin attestasiyası

1 əmək şəraiti anlayışına hansı amillər daxildir?

- ☐ ictimai-iqtisadi amillər
- ☒ istehsalat-texniki və ictimai-iqtisadi amillər
- ☐ istehsalat-texniki amillər
- ☐ istehsalat və ictimai amillər
- ☐ texniki və iqtisadi amillər

2 əmək şəraitinə aid olan amilləri sadalayın:

- ☐ Əməyin texnika ilə silahlanması; Xarici mühitin sanitar-gigiyenik vəziyyəti; Psixofizioloji amilbr; istehsal prosesində işçilərin qarşılıqlı münasibəti
- ☐ İş rejimi (qaydası) və iş günün uzunluğu; Əməyin texnika ilə silahlanması; Xarici mühitin sanitar-gigiyenik vəziyyəti
- ☐ Xarici mühitin sanitar-gigiyenik vəziyyəti; Psixofizioloji amilbr; istehsal prosesində işçilərin qarşılıqlı münasibəti
- ☐ İş rejimi (qaydası) və iş günün uzunluğu; Xarici mühitin sanitar-gigiyenik vəziyyəti; Psixofizioloji amilbr; istehsal prosesində işçilərin qarşılıqlı münasibəti
- ☒ İş rejimi (qaydası) və iş günün uzunluğu; Əməyin texnika ilə silahlanması; Xarici mühitin sanitar-gigiyenik vəziyyəti; Psixofizioloji amilbr; istehsal prosesində işçilərin qarşılıqlı münasibəti

3 İş qabiliyyətinin aşağı düşməsinin qarşısının alınması üçün iş zamanı insan orqanizmində hansı prosesləri nəzərə almaq lazımdır?

- ☐ mürəkkəb fizioloji prosesləri və ictimai amillər
- ☐ mürəkkəb fizioloji prosesləri və texniki amillər
- ☐ istehsalat-texniki və ictimai-iqtisadi amillər
- ☒ mürəkkəb fizioloji prosesləri
- ☐ mürəkkəb prosesləri

4 əmək şəraiti iş yerində nəyi xarakterizə edir?

- ☐ əmək şəraiti xarakterizə edir
- ☒ əmək prosesinin baş verdiyi şəraiti xarakterizə edir
- ☐ əmək prosesinin baş verdiyi şəraiti və fizioloji prosesləri
- ☐ əmək şəraitini
- ☐ əməyin fizioloji proseslərini

5 İş yerlərində əmək şəraitinin xarakterini müəyyən edən bütün amillər necə qrupda birləşdirilə bilər?

- ☐ 6 əsas qrupda
- ☒ 3 əsas qrupda
- ☐ 5 əsas qrupda
- ☐ 7 əsas qrupda
- ☐ 4 əsas qrupda

6 İşin sürəti və yeknəsəkliyi yük, işçinin duruşu (vəziyyəti), əsəb gərginliyi, xüsusi qoruyucu qurğulardan istifadə edilməsi və s. əsasən hansı qrup amillərdən asılıdır?

- ☐ V qrup amillərdən asılıdır
- ☐ II qrup amillərdən asılıdır

- ☐ III qrup amillərdən asılıdır
- ☐ IV qrup amillərdən asılıdır
- ☒ I-ci qrup amillərdən

7 İş yerlərində əmək şəraitinin xarakterini müəyyən edən II qrupa hansı amillər daxildir?

- ☐ fəhlənin enerji sərfinin ixtisar olunmasma və azalmasına səbəb olan amillər
- ☐ fəhlənin yorğunluğunun azalmasına səbəb olan amillər
- ☒ fəhlənin əzələ enerji sərfinin ixtisar olunmasına və yorğunluğunun azalmasına səbəb olan amillər
- ☐ fəhlənin yorğunluğunun azalmasına səbəb olan amillər
- ☐ yorğunluğuna səbəb olan amillər

8 İş yerlərində əmək şəraitinin xarakterini müəyyən edən II qrupa hansı amillər daxildir?

- ☐ yorğunluğuna səbəb olan amillər
- ☐ fəhlənin enerji sərfinin ixtisar olunmasma və azalmasına səbəb olan amillər
- ☐ fəhlənin yorğunluğunun azalmasına səbəb olan amillər
- ☒ fəhlənin əzələ enerji sərfinin ixtisar olunmasına və yorğunluğunun azalmasına səbəb olan amillər
- ☐ fəhlənin yorğunluğunun azalmasına səbəb olan amillər

9 əmək amillərinə hansılar daxildir?

- ☐ işdə ahəngdarlıq, ayrı-ayrı fəndlərin yerinə yetirilməsində vəziyyətin aradan qaldırılması daxildir.
- ☐ işdə ahəngdarlıq, hərəkətlərə maksimum qənaət edilməsi daxildir.
- ☒ işdə ahəngdarlıq, hərəkətlərə maksimum qənaət edilməsi, ayrı-ayrı fəndlərin yerinə yetirilməsində vəziyyətin aradan qaldırılması daxildir.
- ☐ əl proseslərinin mexanikləşdirilməsi, ayrı-ayrı fəndlərin yerinə yetirilməsində vəziyyətin aradan qaldırılması daxildir.
- ☐ ayrı-ayrı fəndlərin yerinə yetirilməsində vəziyyətin aradan qaldırılması daxildir.

10 əmək şəraitini təkmilləşdirərkən başlıca diqqət nəyə verilməlidir?

- ☐ başlıca diqqət əzələyə düşən yükün coxalmasına verilməlidir
- ☒ başlıca diqqət əzələyə düşən yükün azalmasına verilməlidir
- ☐ başlıca diqqət əzələyə düşməyən yükün azalmasına verilməlidir
- ☐ yükün coxalmasına verilməlidir
- ☐ yükün azalmasına verilməlidir

11 əzələyə düşən yükün azalmasına başlıca diqqət hansı məqsədlə verilməlidir?

- ☐ şəraitini təkmilləşdirilməsi üçün
- ☐ əmək əzələyə düşən yükün azalması üçün
- ☐ əməyin təkmilləşdirilməsi üçün
- ☒ əmək şəraitini təkmilləşdirilməsi üçün
- ☐ yükün azalması üçün

12 İş yerlərinin səmərələşdirilməsinin istiqamətlərini sadalayın?

- ☐ elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☒ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☐ insan amilinin fəallaşması; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☐ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi;
- ☐ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı

13 İş yerlərinin attestasiyasının nəticəsinə görə necə qrupa bölünür?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

14 Attestasiya protokoluna necə dənə göstərici daxildir?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2
- ☒ 3

15 Attestasiya protokoluna nələr(hansı göstəricilər) daxildir?

- ☐ əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☒ iş yerlərinin attestasiyası pasportu; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ iş yerlərinin attestasiyası pasportu
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı;

16 İş yerlərinin əmək şəraitinə və texniki təhlükəsi baxımından qiymətləndirilərkən aşağıdakı hansı əsas göstəricilər nəzərə alınır?

- ☐ Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi;
- ☐ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☐ Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☐ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☒ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu

17 İş yerlərinin planlaşdırılmasının necə dənə əsas məqsədi var?

- ☐ 6
- ☒ 4
- ☐ 5
- ☐ 2
- ☐ 3

18 İş yerlərinin əmək şəraitinə və texniki təhlükəsi baxımından qiymətləndirilərkən necə dənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 6
- ☐ 4
- ☒ 5
- ☐ 2
- ☐ 3

19 İş yerlərinin təşkilatı səviyyəsinin qiymətləndirilməsində necə dənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 1
- ☐ 3
- ☐ 2
- ☒ 5
- ☐ 4

20 İş yerlərinin səmərələşdirilməsinin necə dənə əsas istiqaməti mövcuddur?

- ☐ 5
- ☐ 3
- ☒ 4
- ☐ 1
- ☐ 2

21 İş yerlərində həyata keçiriləcək tədbirlərdə hansı nailiyyətlər nəzərdə tutulmalıdır?

- ☐ elm nailiyyətləri, insan amilindən real istifadə
- ☐ elm və texnikanın nailiyyətləri
- ☐ insan amilindən real istifadə
- ☐ elm və texnikanın nailiyyətləri
- ☒ elm və texnikanın nailiyyətləri, insan amilindən real istifadə

22 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təcizə və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

23 İş yerlərinin təşkilatı səviyyəsinin qiymətləndirilməsi hansı əsas göstəricilərlə xarakterizə edilir?

- ☐ Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlılığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlılığın tətbiqi; İş yerlərinə səmərəli xidmət
- ☐ Planirovkanın reallığı; Çoxdəzgahlılığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; İş yerlərinə səmərəli xidmət
- ☒ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlılığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti

24 Müəssisədə iş yerlərinin attestasiyası və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün hansı qruplar yaradılır?

- ☐ yaradıcı və qabaqcıl qruplar təşkil olunur
- ☐ yaradıcı və xidmət edici qruplar təşkil olunur
- ☒ yaradıcı qruplar təşkil olunur
- ☐ xidmət etməyən qruplar təşkil olunur
- ☐ xidmət edici qruplar təşkil olunur

25 Hansı iş yerləri təkmilləşdirilməli (səmərələşdirilməli) olan iş yerlərinə aiddir?

- ☐ müəyyən tələbata cavab verməyən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş yerləridir
- ☐ müəyyən tələbata cavab verən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş yerləridir
- ☒ müəyyən tələbata cavab verməyən, lakin səmərələşdirilməsi mümkün olan iş yerləridir
- ☐ müəyyən tələbata cavab verən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş avadanlığı
- ☐ müəyyən tələbata cavab verməyən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş avadanlığı

26 Hər bir iş yerini təşkil edərkən hansı iki məsələyə xüsusi diqqət verilməlidir?

- ☐ əmək vasitələri tərkibinin düzgün müəyyən edilməsi
- ☒ əmək vasitələri tərkibinin düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması
- ☐ iş yerlərinin səmərəli planlaşdırılması
- ☐ iş təcizatın düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması
- ☐ iş vasitələrin tərkibinin düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması

27 İş yerlərinin attestasiyası hansı vasitələrlə əmək məhsuldarlığını yüksəldilməsini sürətləndirə bilər?

- ☐ iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq
- ☒ iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ iş yerlərini yüksək səviyyə qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ elmi-texniki tərəqqini qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ ağır fiziki və əl əməyinin azaldılması hesabına

28 Hansı məqsədlə attestasiyayla bağlı müəssisədə yaradıcı qruplar təşkil olunur?

- ☒ iş yerlərinin attestasiyası və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin attestasiyası işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin ləğv edilməsi işlərini və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin attestasiyası və ləğv edilməsi işlərini daha effektiv aparmaq üçün

29 İş yerlərinin yerləşdirilməsi zamanı istehsal meydançasında nəqliyyatın hərəkəti hansı formada qurulmalıdır?

- ☐ nəqliyyatın hərəkəti səmərəli olmalıdır
- ☐ nəqliyyatın hərəkəti təhlükəsiz olmalıdır
- ☒ nəqliyyatın hərəkəti səmərəli və təhlükəsiz olmalıdır
- ☐ nəqliyyatın hərəkəti səssiz olmalıdır
- ☐ nəqliyyatın keyfiyyətli olmalıdır

30 Attestasiya nəticəsində iş yerlərinin sayı ilə işçilərin sayı arasında optimal nisbət necə dəyişir?

- ☐ iş yerlərinin sayı işçilərin sayını üstələyir
- ☒ iş yerlərinin sayı ilə işçilərin sayı arasında optimal nisbət yaradılır
- ☐ iş yerlərinin sayı ilə işçilərin sayı arasında qeyri optimal nisbət yaradılır
- ☐ iş yerlərinin sayı işçilərin sayına bərabər olur
- ☐ işçilərin sayı iş yerlərinin sayını üstələyir

31 Təkmilləşdirilməli (səmərələşdirilməli) iş yerləri necə lazımi səviyyəyə gətirilə bilər?

- ☐ müəyyən təşkilati tədbirləri həyata keçirilməklə
- ☒ müəyyən təşkilati- texniki tədbirləri həyata keçirilməklə
- ☐ tədbirləri həyata keçirilməklə
- ☐ müəyyən texniki tədbirləri həyata keçirilməklə

- ☐ müəyyən işləri həyata keçirilməklə

32 İstehsalın intensivləşdirilməsi hansı problemlərlə sıx bağlıdır?

- ☐ texniki tərəqqinin inkişafının sürətləndirilməsi
☐ əmək məhsuldarlığının daha yüksək sürətlə artması
☒ texniki tərəqqinin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
☐ texniki xidmətin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
☐ təcizatın inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması

33 Hansı iş yerləri ləğv edilməli hesab edilir?.

- ☐ lazımi təcizata cavab verməyən iş yerləridir
☐ lazımi kəmiyyətə cavab verməyən iş yerləridir
☐ lazımi xidmətə cavab verməyən iş yerləridir
☐ lazımi keyfiyyətə cavab verməyən iş yerləridir
☒ lazımi tələbatlara cavab verməyən iş yerləridir

34 Attestasiya prosesində rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların iş yerlərinin attestasiyanın keçirilməsinin əsas məqsədini qeyd edin:

- ☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların əməyin nəticələrinin dəyişməsinə şərait yaradır
☒ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların əməyin nəticələrinin yüksəlməsinə şərait yaradır
☐ əməyin nəticələrinin dəyişməsinə şərait yaradır
☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların sayın azalmasına şərait yaradır
☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların sayın dəyişməsinə şərait yaradır

35 Fərdi iş yerində təchizat əşyalarının yerləşdirilməsi hərəkətlər üçün hansı şərait yaratmalıdır?

- ☐ maksimum qənaəti və xidməti təmin etməlidir
☐ maksimum xidməti təmin etməlidir
☒ maksimum qənaəti təmin etməlidir
☐ nəqliyyatın hərəkətini təmin etməlidir
☐ maksimum qənaəti və xidməti təmin etməlidir

36 Lazımi tələbatlara cavab verməyən iş yerləri hansı attestasiyasının nəticəsindən asılı olaraq qrupa aid edilir?.

- ☐ mümkün olmayan iş yerlərinə
☒ ləğv edilməli iş yerlərinə
☐ mümkün olmayan iş yerlərinə
☐ ləğv edilməsi mümkün olmayan iş yerlərinə
☐ ləğv edilməyən iş yerlərinə

37 İş yerlərinin attestasiya zamanı hansı sosial proseslərə diqqət yetirilir?

- ☐ sosial münasibətlərə
☐ sosial münasibətlərə və sosial əlaqələrə
☐ sosial əlaqələrə
☐ sosial diskussiyaların aparılmasına
☒ sosial sorğuların, tədqiqatların aparılmasına

38 Müəssisə- attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə hansı sənəttə rəsmiləşdirilir?

- ☐ iş yerlərinin qiymət protokolunda

- ☒ iş yerlərinin attestasiya protokolunda
- ☐ iş yerlərinin sosial protokolunda
- ☐ iş yerlərinin sosial diskussiyaların protokolunda
- ☐ iş yerlərinin sosial sorğuların protokolunda

39 Hansı iş yerləri səmərələşdirilməsi iqtisadi cəhətdən məqsəduyğun olmayan iş yerləri hesab edilir?

- ☐ ləğv edilməli və səmərələşdirilməli iş yerləri
- ☐ səmərələşdirilməli iş yerləri
- ☒ ləğv edilməli iş yerləri
- ☐ ləğv edilməyən iş yerləri
- ☐ ləğv edilməli və təkmilləşdirilməli iş yerləri

40 Çox dəzgaha xidmət fəhlənin iş yerinin planlaşdırılmasında bir dəzgahdan başqa bir dəzgaha keçməsi üçün nə tələb olunur?

- ☐ maksimum qənaət
- ☒ daha səmərəli marşrutunun seçilməsi
- ☐ marşrutunun seçilməsi
- ☐ daha səmərəli xidmət
- ☐ daha səmərəli marşrutunun seçilməsi və xidməti

41 Hansı iş yerləri artıq və ya az səmərəli iş yerləri hesab edilir?

- ☐ ləğv edilməyən və təkmilləşdirilən iş yerləri
- ☐ ləğv edilməyən və səmərələşdirilməyən iş yerləri
- ☐ səmərələşdirilməyən iş yerləri
- ☒ ləğv edilməli iş yerləri
- ☐ ləğv edilməyən iş yerləri

42 İş yerlərinin attestasiyasının nəticələri haqqında müəssisə rəhbəri məlumatı kimlərə çatdırılır?

- ☐ müəssisənin mütəxəssislərinə
- ☐ müəssisənin rəhbər heyətinə
- ☒ müəssisənin işçilərinə
- ☐ müəssisənin mütəxəssislərinə və rəhbər heyətinə
- ☐ müəssisənin işçilərinə və mütəxəssislərinə

43 Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə kim nəzarət edir?.

- ☐ Dövlət Vergi Müfəttişliyi
- ☒ Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin işçiləri və Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin mütəxəssisləri və Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin işçiləri və Dövlət Vergi Müfəttişliyi

44 Dövlət əmək Müfəttişliyi iş yerlərinin attestasiyasının keçirilməsində nəyə nəzarət edir?.

- ☐ attestasiyasının keçirilməsinə
- ☐ iş yerlərinin kəmiyyətinə
- ☐ müəssisənin mütəxəssislərinə
- ☒ iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə
- ☐ iş yerlərinin attestasiyasının keçirilməsinə

45 İş yerlərinin attestasiyasının nəticəsindən asılı olaraq hər bir iş yeri hansı qruplara bölünür ?

- ☐ səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; ləğv edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; ləğv edilməli iş yerləri
- ☒ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; ləğv edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; inkişaf edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri;

46 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təcizə və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

47 Hansı iş yerləri təkmilləşdirilməli (səmərələşdirilməli) olan iş yerlərinə aiddir?

- ☐ müəyyən tələbat cavab verməyən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş yerləridir
- ☐ müəyyən tələbat cavab verən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş yerləridir
- ☒ müəyyən tələbat cavab verməyən, lakin səmərələşdirilməsi mümkün olan iş yerləridir
- ☐ müəyyən tələbat cavab verən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş avadanlığı
- ☐ müəyyən tələbat cavab verməyən, lakin səmərələşdirilməsi geyri mümkün olan iş avadanlığı

48 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təcizə və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

49 Təkmilləşdirilməli (səmərələşdirilməli) iş yerləri necə lazımı səviyyəyə gətirilə bilər?

- ☐ müəyyən işləri həyata keçirilməklə
- ☐ müəyyən təşkilati tədbirləri həyata keçirilməklə
- ☐ müəyyən texniki tədbirləri həyata keçirilməklə
- ☒ müəyyən təşkilati- texniki tədbirləri həyata keçirilməklə
- ☐ tədbirləri həyata keçirilməklə

50 Hansı iş yerləri ləğv edilməli hesab edilir?

- ☐ lazımı təcizə cavab verməyən iş yerləridir
- ☐ lazımı kəmiyyətə cavab verməyən iş yerləridir
- ☐ lazımı xidmətə cavab verməyən iş yerləridir
- ☐ lazımı keyfiyyətə cavab verməyən iş yerləridir
- ☒ lazımı tələbatlara cavab verməyən iş yerləridir

51 Lazımı tələbatlara cavab verməyən iş yerləri hansı attestasiyasının nəticəsindən asılı olaraq qrupa aid edilir?.

- ☐ mümkün olmayan iş yerlərinə
- ☒ ləğv edilməli iş yerlərinə
- ☐ mümkün olmayan iş yerlərinə
- ☐ ləğv edilməsi mümkün olmayan iş yerlərinə
- ☐ ləğv edilməyən iş yerlərinə

52 Hansı iş yerləri artıq və ya az səmərəli iş yerləri hesab edilir?

- ☐ ləğv edilməyən və təkmilləşdirilən iş yerləri
- ☐ ləğv edilməyən və səmərəliləşdirilməyən iş yerləri
- ☐ səmərəliləşdirilməyən iş yerləri
- ☒ ləğv edilməli iş yerləri
- ☐ ləğv edilməyən iş yerləri

53 Hansı məqsədlə attestasiyayla bağlı müəssisədə yaradıcı qruplar təşkil olunur?

- ☒ iş yerlərinin attestasiyası və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin attestasiyası işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin ləğv edilməsi işlərini və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin attestasiyası və ləğv edilməsi işlərini daha effektiv aparmaq üçün

54 Müəssisədə iş yerlərinin attestasiyası və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün hansı qruplar yaradılır?

- ☐ yaradıcı və qabaqcıl qruplar təşkil olunur
- ☐ yaradıcı və xidmət edici qruplar təşkil olunur
- ☒ yaradıcı qruplar təşkil olunur
- ☐ xidmət etməyən qruplar təşkil olunur
- ☐ xidmətedici qruplar təşkil olunur

55 İş yerlərində həyata keçiriləcək tədbirlərdə hansı nailiyyətlər nəzərdə tutulmalıdır?

- ☐ elmi nailiyyətlər, insan amilindən real istifadə
- ☐ elm və texnikanın nailiyyətləri
- ☐ insan amilindən real istifadə
- ☐ elm və texnikanın nailiyyətləri
- ☒ elm və texnikanın nailiyyətləri, insan amilindən real istifadə

56 İş yerinin səmərələşdirilməsi üzrə tədbirlər hansı grup iş yerlərinə aid edilə bilər?

- ☐ bir iş yerinə
- ☐ yaradıcı yerlərinə
- ☐ qrup iş yerlərinə
- ☒ bir iş yerinə, həm də qrup iş yerlərinə
- ☐ xidmət edici iş yerlərinə

57 İş yerlərinin planlaşdırılmasının məqsədlərini qeyd edin:

- ☐ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; istehsal meydançasından daha səmərəli və qənaətlə istifadə olunması; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması

- ☐ lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması
- ☒ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması

58 İş yerlərinin attestasiyasının nəticəsindən asılı olaraq hər bir iş yeri hansı qruplara bölünür ?

- ☐ səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; ləğv edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; ləğv edilməli iş yerləri
- ☒ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; ləğv edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; inkişaf edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri;

59 İş yerlərini texniki cəhətdən qiymətləndirilərkən necə dənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 6
- ☐ 4
- ☒ 5
- ☐ 2
- ☐ 3

60 Attestasiyanın nəticələrinin qiymətləndirilməsində necə dənə göstərici istifadə olunur?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

61 əmək prosesinin xarakterinə və əməyin mexanikləşmə səviyyəsinə görə iş yerləri necə qrupa bölünür?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2
- ☒ 3

62 İş yerlərinin səmərələşdirilməsinin təşkilati səviyyəsinin yüksəldilməsi istiqamətinə hansı tədbirlər daxildir?

- ☒ səmərəli əmək proseslərinin və mütərəqqi iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi
- ☐ səmərəli əmək proseslərinin və mütərəqqi iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi
- ☐ səmərəli əmək proseslərinin və mütərəqqi iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi;
- ☐ əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi
- ☐ əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi

63 İş yerlərinin səmərələşdirilməsinin texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması istiqamətinə hansı tədbirlər daxildir?

- ☐ düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☒ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi
- ☐ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması

64 İnsan orqanizminin anatomik xüsusiyyətlərini qeyd edin:

- ☐ boyun ölçüsü, müxtəlif hərəkətlərin əmələgəlmə və görmə imkanlığı
- ☐ boyun ölçüsü, çəkisi və görmə imkanlığı
- ☐ çəkisi, müxtəlif hərəkətlərin əmələgəlmə və görmə imkanlığı
- ☐ boyun ölçüsü, çəkisi, görmə və eşitmə imkanlığı
- ☒ boyun ölçüsü, çəkisi, müxtəlif hərəkətlərin əmələgəlmə imkanlığı

65 Respublikamızda 2004-2005 illərdə iş yerlərinin attestasiyasının nəticəsinə görə necə iş yerinin ixtisarı, və ya təzədən gurulması müəyyən edilmişdir?

- ☐ 100 min
- ☒ 200 min
- ☐ 300 min
- ☐ 350 min
- ☐ 250 min

66 Hansı amillərin hesabına ümumi daxili məhsulu 20-25% artırmaq olar?

- ☐ əmək məhsuldarlığının artırılması, avadanlıqların növbəlilik əmsalının yüksəldilməsi və elmi-texniki tərəqqinin hesabına
- ☐ əmək məhsuldarlığının artırılması, avadanlıqların növbəlilik əmsalının yüksəldilməsi və yeni məhsulun istehsalı hesabına
- ☐ əmək məhsuldarlığının artırılması, avadanlıqların növbəlilik əmsalının yüksəldilməsi və məhsulun keyfiyyətin hesabına
- ☒ əmək məhsuldarlığının artırılması və avadanlıqların növbəlilik əmsalının yüksəldilməsi hesabına
- ☐ əmək məhsuldarlığının artırılması, avadanlıqların növbəlilik əmsalının yüksəldilməsi, elmi-texniki tərəqqinin və yeni məhsulun istehsalı hesabına

67 Təmirçi fəhləni çağırmaq üçün iş yerləri nəylə təchiz edilməlidir?

- ☐ svetofor, bayraqlar, səs signalı ilə
- ☒ signal lampaları, svetofor, bayraqlar, səs signalı ilə
- ☐ signal lampaları, bayraqlar, səs signalı ilə
- ☐ rəngli lampaları, svetofor, bayraqlar, səs signalı ilə
- ☐ signal lampaları, svetofor, bayraqlar ilə

68 Hansı amillər iş yerlərinin attestasiyasını zəruri edir?

- ☐ elmi-texniki tərəqqi və yeni məhsulun istehsalı
- ☐ bazar iqtisadiyyatının tələbləri və yeni məhsulun istehsalı
- ☒ elmi-texniki tərəqqi və bazar iqtisadiyyatının tələbləri
- ☐ ixtisasların artırılması və yeni məhsulun istehsalı

- ☐ yeni məhsulun istehsalı və texnikanın köynəlməsi

69 İş yerində işçi mebelləri quraşdırmaq üçün onun hansı keyfiyyətləri nəzərə alınmalıdır?

- ☒ konstruksiyası və ölçüsü
☐ rəngi və ölçüsü
☐ rəngi, konstruksiyası və ölçüsü
☐ ağırlığı, konstruksiyası və ölçüsü
☐ rəngi və konstruksiyası

70 İş yerində işçi mebelləri quraşdırmaq üçün onun hansı keyfiyyətləri nəzərə alınmalıdır?

- ☒ konstruksiyası və ölçüsü
☐ rəngi və ölçüsü
☐ rəngi, konstruksiyası və ölçüsü
☐ ağırlığı, konstruksiyası və ölçüsü
☐ rəngi və konstruksiyası

71 İş yerlərinin attestasiyasının keçirilməsi iş yerləri ilə işçilərin sayı arasında ki nisbəti necə dəyişir?

- ☒ iş yerləri ilə işçilərin sayı arasında uyğunluq yaradır
☐ iş yerləri ilə işçilərin sayı arasında nisbət yaradır
☐ iş yerləri ilə işçilərin sayı arasında disproporsiya yaradır
☐ avadanlıqla işçilərin sayı arasında disproporsiya yaradır
☐ iş yerləri, avadanlıqla və işçilərin sayı arasında disproporsiya yaradır

72 Attestasiyanın nəticələri hansı göstəricilərlə qiymətləndirilir?

- ☐ "Səmərələşdirilməlidir", «Ləğv edilməlidir»
☐ «Attestasiyadan keçməmişdir», "Səmərələşdirilməlidir", «Ləğv edilməlidir»
☐ «Attestasiyadan keçmişdir», «Ləğv edilməlidir»
☐ «Attestasiyadan keçmişdir», "Səmərələşdirilməlidir", «Ləğv edilməməlidir»
☒ «Attestasiyadan keçmişdir», "Səmərələşdirilməlidir", «Ləğv edilməlidir»

73 İş yerləri ilə işçilərin sayı arasında uyğunluğun təmin edilməsi üçün mütəmadi olaraq iş yerlərinin nəyi keçirilməlidir?

- ☐ iş yerlərin attestasiyası və ucotu keçirilməlidir
☒ iş yerlərin attestasiyası keçirilməlidir
☐ iş yerlərin ucotu keçirilməlidir
☐ iş avdavlığının ucotu keçirilməlidir
☐ iş avdavlığının attestasiyası keçirilməlidir

74 İşin normal getməsi üçün iş yerinə xidmət necə olunmalıdır?

- ☐ qısa müddətli, fasiləsiz və düzgün
☐ individual, qısa müddətli, fasiləsiz və düzgün
☐ fasiləsiz və düzgün
☐ kollektiv, qısa müddətli, fasiləsiz və düzgün
☒ kompleks, qısa müddətli, fasiləsiz və düzgün

75 İş yerləri ilə işçilərin sayı arasında optimal nisbət necə olmalıdır?

- ☒ bərabər
☐ iş yerlərin sayı daha çox olmalıdır
☐ işçilərin sayı daha çox olmalıdır

- ☐ iş yerlərin sayı 4 dəfə çox olmalıdır
- ☐ iş yerlərin sayı 2 dəfə çox olmalıdır

76 əmək məhsuldarlığının artırılması və avadanlıqların növbəlilik əmsalının yüksəldilməsi hesabına ümumi daxili məhsulu necə faiz artırmaq olar?

- ☐ 21-26%
- ☐ 28-30%
- ☒ 20-25%
- ☐ 1
- ☐ 30-35%

77 İş yerlərinin səmərələşdirilməsinin təşkilati səviyyəsinin yüksəldilməsi istiqamətinə hansı tədbirlər daxildir?

- ☒ səmərəli əmək proseslərinin və mütərəqqi iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi
- ☐ səmərəli əmək proseslərinin və mütərəqqi iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi
- ☐ səmərəli əmək proseslərinin və mütərəqqi iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi;
- ☐ əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi
- ☐ əməyin təşkilinin mütərəqqi formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının mütəmadi yüksəldilməsi

78 İş yerinin təchizatı üçün lazım olan vəsaitin növü və miqdarı hansı faktorlardan asılıdır?

- ☐ iş yerinin yerləşməsindən, onun ixtisaslaşma dərəcəsindən və mexanikləşməsi səviyyəsindən
- ☐ iş yerinin texnoloji təyinatından, onun ixtisaslaşma dərəcəsindən
- ☒ iş yerinin texnoloji təyinatından, onun ixtisaslaşma dərəcəsindən və mexanikləşməsi səviyyəsindən
- ☐ iş yerinin texnoloji təyinatından, mexanikləşməsi səviyyəsindən
- ☐ iş yerinin texnoloji təyinatından, onun ixtisaslaşma dərəcəsindən və avtomatlaşma səviyyəsindən

79 Hər bir iş yeri attestasiyadan keçdikdən sonra attestasiyanın nəticələri hansı sənəddə qeyd edilir?

- ☐ coğrafi xəritələrdə
- ☒ xüsusi xəritələrdə
- ☐ fizioloji xəritələrdə
- ☐ psixoloji xəritələrdə
- ☐ ekspert xəritələrdə

80 İş yerin antropometrik avadanlıqla təchizatı insanın hansı keyfiyyətindən asılıdır?

- ☐ insanın iş bacarığından
- ☒ insan orqanizminin anatomik xüsusiyyətlərindən
- ☐ insanın iş keyfiyyətlərindən
- ☐ insanın ixtisas dərəcəsindən
- ☐ insanın ixtisasından

81 İş yerlərinin attestasiyasında əsas məqsədlərini sadalayın:

- ☐ mövcud iş yerlərini qaldırmaq; ağır əl əməyinin azadılması; əməyin cazibədarlığının artırılması
- ☐ ağır fiziki və əl əməyinin azadılması; əməyin məzmun və cazibədarlığının artırılması

- ☒ mövcud iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq; ağır fiziki və əl əməyinin azadılması; əməyin məzmun və cazibədarlığının artırılması
- ☐ mövcud iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq; əməyin məzmun və cazibədarlığının artırılması
- ☐ mövcud iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq; ağır fiziki və əl əməyinin azadılması

82 İş yerlərinin texniki səviyyəsinin qiymətləndirilməsində əsas diqqət nəyə yetirilir?

- ☐ texniki araşdırma vasitələri, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ təchizatı, texniki və təşkilatı silahlandırma, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ təchizatı, texniki və təşkilatı silahlandırma, texniki araşdırma vasitələri, əmək vasitələri
- ☒ təchizatı, texniki və təşkilatı silahlandırma, texniki araşdırma vasitələri, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ texniki silahlandırma, işçilərin ergonomik tələblərə uyğunluğu

83 Biomexanika insan bədəninin hansı keyfiyyətlərini xarakterizə edir?

- ☐ görmə, eşitmə, qoxu hissetmə, yüklərin qalxızmasını
- ☐ görmə, eşitmə, qoxu hissetmə, məhsulyət, yüklərin qalxızması
- ☐ görmə, qoxu hissetmə, yüklərin qalxızması
- ☒ görmə, eşitmə, qoxu hissetmə
- ☐ eşitmə, qoxu hissetmə, məhsulyət, yüklərin qalxızması

84 Hansı amillərin inkişafı iş yerlərinin attestasiya olunmasını zəruri edir?

- ☐ elmi tərəqqinin müasir inkişafı və bazar iqtisadiyyatının tələbləri
- ☐ texniki tərəqqinin müasir inkişafı və bazar iqtisadiyyatının tələbləri
- ☒ elmi-texniki tərəqqinin müasir inkişafı və bazar iqtisadiyyatının tələbləri
- ☐ elmin, tərəqqinin müasir inkişafı və iqtisadiyyatının tələbləri
- ☐ elmi-texniki tərəqqinin müasir inkişafı

85 əmək zamanı insanların özündə hansı proseslər baş verir?

- ☐ onların işləmək bacarıqları inkişafı edir
- ☒ onlar özlərində dəyişilir, zəngiləşir və inkişaf edir
- ☐ iş yerlərində işləmək bacarıqları inkişafı edir
- ☐ iş yerlərində işləmək bacarıqları inkişaf edir
- ☐ iş yerləri inkişaf edir

86 Rəhbər işçilərin iş yerlərinin attestasiyası zamanı nə qiymətləndirilir?

- ☐ iş yeri və idarəedilən avadanlıq
- ☒ iş yeri və idarəedilən iş
- ☐ idarəedilən avadanlıq
- ☐ iş yeri və xidmət
- ☐ iş yeri

87 əməyin sosial təbiəti hansı proseslərin inkişafı ilə sıx bağlıdır?

- ☐ iş yerlərin, ixtisasın yaranması və inkişafı ilə
- ☐ ixtisasın yaranması və inkişafı ilə
- ☐ iş yerlərin inkişafı ilə
- ☐ iş yerlərin səmərəli istifadəsi
- ☒ insanın yaranması və inkişafı ilə

88 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisədə hansı metodik sənəd hazırlanır?

- ☐ iş yerlərinin metodikası
- ☒ iş yerlərinin attestasiyasının metodikası
- ☐ işləmə metodikası
- ☐ iş avadanlığın metodikası
- ☐ iş yerlərinin təhlil metodikası

89 İnsanların öz vaxtını səmərəli istifadəsini nə vadar edir?

- ☐ iş yerlərin, avadanlığın olması
- ☒ iş yerlərin, məşgulluğun olması
- ☐ iş avadanlığın olması
- ☐ iş yerlərin, avadanlığın səmərəli istifadəsi
- ☐ iş yerlərin, avadanlığın səmərəli istifadəsi

90 İş yerinə xidmət edilməsinin düzgün təşkili nəyi tələb edir?

- ☐ köməkçi sexlərdə işlərin paralel yerinə yetirilməsini
- ☒ əsas və köməkçi sexlərdə işlərin paralel və ardıcıl yerinə yetirilməsini
- ☐ əsas sexlərdə işlərin paralel və ardıcıl yerinə yetirilməsini
- ☐ əsas və köməkçi sexlərdə işlərin paralel yerinə yetirilməsini
- ☐ əməyin xidmətini düzgün qurulmasını

91 İş yerinin düzgün təchizatı və xidmət insan əməyinə necə təsir edir?

- ☒ əməyin effektivini yüksəldir
- ☐ əməyin qorunmasını yüksəldir
- ☐ əməyin effektivini stabil edir
- ☐ əməyin effektivini azaldır
- ☐ əməyin xidmətinə düzgün qurulmasına səbəb olur

92 İş yerlərin, məşgulluğun olması insanların öz vaxtının istifadəsinə necə təsir edir ?

- ☐ sərbəstləşdirir
- ☒ səmərəli istifadəsinə gətirib çıxarır
- ☐ qeyri sərbəstləşdirir
- ☐ sərbəstləşdirir və ixtisasın artırılmasına sərf edilir
- ☐ səmərəli istifadəsinə gətirib çıxarır

93 İş yerinin səmərəli planlaşdırılması hansı məsələnin həllini asanlaşdırır?

- ☐ iş yerinin təchizatını
- ☐ iş yerinin ucotunu
- ☐ iş yerinin xidmətini
- ☒ işlərin tez və az qüvvə ilə yerinə yetirilməsini
- ☐ iş yerinin planirovkasını

94 Hansı fəhlələrin xidmət zonası daha geniş olur?

- ☒ köməkçi fəhlələrin
- ☐ ixtisaslaşmış fəhlələrin
- ☐ əsas fəhlələrin
- ☐ mexaniki sexlərin fəhlələrin
- ☐ əsas sexlərin fəhlələrin

95 İstehsalın və əməyin təşkilinin əsasında nə dayanır?

- ☐ iş vaxtının səmərəli təşkili
- ☐ iş rejimin səmərəli təşkili
- ☒ iş yerlərinin səmərəli təşkili
- ☐ iş yerlərinin sayının azaldılması
- ☐ iş yerlərinin sayı

96 İş yerlərinin səmərəli təşkili nəyin əsasında deyənir?

- ☐ texniki və texnoloji prosesin
- ☐ iş rejimin
- ☐ texnoloji prosesin
- ☐ iş yerlərinin sayın coxaldılmasında
- ☒ istehsalın və əməyin

97 İş yerlərinin təşkilinin əsas ünsürlərini qeyd edin:

- ☐ iş rejimin, iş yerlərinin təchizatı, texnoloji prosesin ixtisaslaşması,
- ☐ iş rejimin, iş yerlərinin ixtisaslaşması, təchizatı və səmərəli xidməti
- ☒ iş yerlərinin ixtisaslaşması, təchizatı və səmərəli xidməti
- ☐ iş rejimin, iş yerlərinin təchizatı və ixtisaslaşması
- ☐ iş rejimin, iş yerlərinin təchizatı və səmərəli xidməti

98 Hansı fəhlələrin xidmət zonası daha dar olur?

- ☐ əsas fəhlələrin
- ☐ əsas sexlərin fəhlələrin
- ☒ köməkçi fəhlələrin
- ☐ mexaniki sexlərin fəhlələrin
- ☐ ixtisaslaşmış fəhlələrin

99 Müəssisədə iş yerlərinin attesasiyası və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün hansı qruplar yaradılır?

- ☐ yaradıcı və qabaqcıl qruplar təşkil olunur
- ☐ yaradıcı və xidmət edici qruplar təşkil olunur
- ☒ yaradıcı qruplar təşkil olunur
- ☐ xidmət etməyən qruplar təşkil olunur
- ☐ xidmət edici qruplar təşkil olunur

100 İş yerlərinin düzgün təşkili dedikdə nəyi nəzərdə tutur?

- ☒ işin fasiləsiz və az vaxt sərf etməklə yerinə yetirilməsi
- ☐ işin az vaxt sərf etməklə və keyfiyyətli yerinə yetirilməsi
- ☐ işin fasiləsiz yerinə yetirilməsi
- ☐ işin vaxtı-vaxtında yerinə yetirilməsi
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsi

101 İş yerlərinin hər birinə bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işlərin təhkim olunması dedikdə nə başa düşülür?

- ☒ iş yerlərinin ixtisaslaşması
- ☐ iş yerlərinin artırılması və inkişafı
- ☐ iş yerlərinin ixtisaslaşması və inkişafı

- ☐ iş yerlərinin zəngilləşdirilməsi
- ☐ iş yerlərinin zəngilləşdirilməsi və ixtisaslaşması

102 İş yerlərində həyata keçiriləcək tədbirlərdə hansı nailiyyətlər nəzərdə tutulmalıdır?

- ☐ elm nailiyyətləri, insan amilindən real istifadə
- ☐ elm və texnikanın nailiyyətləri
- ☐ insan amilindən real istifadə
- ☐ elm və texnikanın nailiyyətləri
- ☒ elm və texnikanın nailiyyətləri, insan amilindən real istifadə

103 İş yerlərinin qüsurlu təşkili nəyi coxaldır?

- ☐ məhsulun istehsalını
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsini
- ☒ işin fasilələrini və vaxt itkilərini
- ☐ səmərəli vaxtın həcmi
- ☐ işin az vaxt sərf etməklə və keyfiyyətli yerinə yetirilməsi

104 İş yerinin təşkili hansı məsələləri əhatə edir?

- ☒ iş yerinin planlaşdırılması ; iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması işin yüksək keyfiyyətlə yerinə yetirilməsi
- ☐ iş yerinin planlaşdırılması ; iş yerinin təchizatı; iş yerinə xidmət; işin vaxtı-vaxtında yerinə yetirilməsi
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması işin
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması; işin az vaxt sərf etməklə yerinə yetirilməsi

105 İş yerlərinin məntəqəsində olan əsas texnoloji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləvazimatların, siqnallaşdırma və texniki təhlükəsizlik vasitələrinin məcmuyu dedikdə nə başa düşülür?

- ☐ iş yerlərinin təchizatı və ixtisaslaşması
- ☐ iş yerlərinin təchizatı və artırılması
- ☐ iş yerlərinin təchizatı və inkişafı
- ☒ iş yerlərinin təchizatı
- ☐ iş yerlərinin zəngilləşdirilməsi və təchizatı

106 İşçinin yorğunluğun aşağı salınmasının əsas şərtini qeyd edin?

- ☐ iş yerinin təchizatının təşkili
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsi
- ☐ işin fasilələrini və vaxt itkilərini azaltmaq
- ☐ səmərəli vaxtın həcmi artırılması
- ☒ iş yerinin səmərəli təşkili

107 əgər iş yerin təchizatı istehsal prosesinin məzmununa və keyfiyyətinə uyğundursa, onun haqqında nə demək olar?

- ☐ səmərəli ixtisaslaşdırma
- ☐ qismən səmərəli təşkil edilib
- ☒ səmərəli təşkil edilib
- ☐ iş yerlərinin xidməti səmərəli təşkil edilib
- ☐ səmərəsiz təşkil edilib

108 İşçinin sağlamlığının qorunmasının əsas şərti:

- ☐ ixtisaslı iş yerlərin yaradılması
- ☐ iş yerinin işıqlandırması
- ☐ iş yerinin xidmətin təşkili
- ☒ təhlükəsiz iş yerlərin yaradılması
- ☐ iş yerinin düzgün təhcizati

109 İş yerlərinə müntəzəm xidmətin və təcizatın təşkil olunmasının əsas məqsədini qeyd edin:

- ☐ işçilərə normal və fasiləli iş şəraitinin yaradılması
- ☒ işçilərə normal və fasiləsiz iş şəraitinin yaradılması
- ☐ yüksək gərginli və fasiləsiz iş şəraitinin yaradılması
- ☐ yüksək gərginli və fasiləsiz iş yerlərinin xidmətini yaradılması
- ☐ yüksək gərginli iş şəraitinin yaradılması

110 İş yerlərinə vaxtlı-vaxtında və mütərəqqi xidmət olunmasının təşkili nəyin zəruri şərtidir?

- ☐ əmək məhsuldarlığının yüksəldilməsi və qənaətlə sərf olunması
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsi və maddi-texniki vasitələrin qənaətlə sərf olunması
- ☒ əmək məhsuldarlığının yüksəldilməsi və maddi-texniki vasitələrin qənaətlə sərf olunması
- ☐ məhsulun keyfiyyətinin və maddi-texniki vasitələrin qənaətlə sərf olunması
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsi və maddi-texniki vasitələrin sərf olunması

111 İş yerlərinin səmərələşdirilməsinin istiqamətlərini sadalayın?

- ☐ elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☒ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☐ insan amilinin fəallaşması; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☐ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi
- ☐ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı

112 İş yerlərinin düzgün təşkili əmək məhsuldarlığına necə təsir göstərir?

- ☒ artmasına şərait yaradır
- ☐ əmək intensivliyinin artmasına şərait yaradır
- ☐ artmamasına şərait yaradır
- ☐ iş vaxtının artmasına şərait yaradır
- ☐ əmək intensivliyinin və iş vaxtının artmasına şərait yaradır

113 İş yerinin təşkili müəssədə nəyin göstəricisidir?

- ☐ istehsalın və iş vaxtının təşkilinin
- ☐ əmək intensivliyinin artmasının və iş vaxtının təşkilinin
- ☒ istehsalın və əməyin təşkilinin
- ☐ əmək intensivliyinin artmasının
- ☐ iş vaxtının artmasının və təşkilinin

114 İş yerinin səmərəli planlaşdırılması əmək hərəkətlərinə necə təsir edir?

- ☐ əmək hərəkətlərini çətinləşdirir
- ☐ əmək hərəkətlərini sayca azaldır
- ☒ əmək hərəkətlərini yüngülləşdirir
- ☐ əmək hərəkətlərini daha çevik edir
- ☐ əmək hərəkətlərini sayca coxaldır

115 Yaxşı təşkil edilmiş iş yerləri əməyin təhlükəsizliyinə necə təsir edir?

- ☐ istehsalın və işçilərin sağlamlığının mühafizə olunmasına səbəb olur
- ☐ istehsalın mühafizə olunmasına səbəb olur
- ☒ işçilərin sağlamlığının mühafizə olunmasına səbəb olur
- ☐ iş vaxtının artmasının və işçilərin sağlamlığının mühafizə olunmasına səbəb olur
- ☐ əmək intensivliyinin artmasının və işçilərin sağlamlığının mühafizə olunmasına səbəb olur

116 İşçinin fiziki və əsəbi-psixoloji yükün azalması nəyin nəticəsində mümkündür?

- ☐ iş yerlərində gərginli əmək intensivliyinin artmasının nəticəsində
- ☒ iş yerlərində əlverişli əmək şəraitinin yaradılması nəticəsində
- ☐ iş yerlərində əlverişli və gərginli şəraitinin yaradılması nəticəsində
- ☐ iş yerlərində əlverişli və gərginli əmək intensivliyinin artmasının nəticəsində
- ☐ iş yerlərində əlverişli və gərginli əmək şəraitinin yaradılması nəticəsində

117 Necə əsas amil müasir dövrdə mövcud iş yerlərinin azalmasının əsas səbəbidir?

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 5

118 əl ilə görülən işlərdəki hərəkətlərdən ən yüngülünü qeyd edin:

- ☐ biləklərin hərəkəti;
- ☒ barmaqların hərəkəti;
- ☐ qolların hərəkəti;
- ☐ çiyinlərin hərəkəti;
- ☐ ayaq barmaqlarının hərəkəti

119 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə rəhbərin əmrinə əsasən müəssisədə nə yaradılır?

- ☒ komissiya yaradılır
- ☐ məsləhət üçün komissiya yaradılır
- ☐ şura yaradılır
- ☐ qərar qəbul etmək üçün komissiya yaradılır
- ☐ təhlil üçün komissiya yaradılır

120 əl ilə görülən işlərdəki hərəkətlərdən ən az yoran hərəkətlər qrupu qeyd edin:

- ☐ biləklərin hərəkəti;
- ☒ barmaqların hərəkəti;
- ☐ çiyinlərin hərəkəti;
- ☐ gövdənin hərəkəti
- ☐ ayaq barmaqların hərəkəti

121 əl ilə görülən işlərdəki hərəkətlərdən ən ağır hərəkətlər qrupu qeyd edin:

- ☐ gövdənin hərəkəti və ayaq barmaqların hərəkəti
- ☐ ayaq barmaqların hərəkəti
- ☐ biləklərin hərəkəti;
- ☒ qolların və çiyinlərin hərəkəti;
- ☐ barmaqların hərəkəti;

122 əməyin sosial təbiəti nə ilə bağlıdır ?

- ☐ insanların arası münasibətlərin inkişafı və ixtisasların artırılması ilə
- ☒ insanların dəyişilməsi, zəngilənməsi və inkişafı ilə
- ☐ insanların dəyişilməsi, ixtisasların artırılması ilə
- ☐ insanların arası münasibətlərin inkişafı ilə
- ☐ insanların ixtisasların və əmək məhsuldarlığının artırılması ilə

123 Elmi-texniki tərəqqinin və bazar münasibətlərinin inkişafı iş yerlərinin sayına necə təsir edir?

- ☐ onları dəyişdirir
- ☐ onları mürəkkəbləşdirir
- ☐ onları aantlaşdırır
- ☒ onları azaldır
- ☐ onları coxaldır

124 İstehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması əmək şəraitinə necə təsir edir?

- ☐ işi yüngüləşdirir
- ☐ vaxt itkilərini azaldır və işi yüngüləşdirir
- ☒ onu sağlamlaşdırır
- ☐ məhsul itkilərini azaldır və işi yüngüləşdirir
- ☐ vaxt itkilərini azaldır

125 Yorğunluğun azalmasının əsas istiqamətlərini qeyd edin?

- ☐ iş vaxtının dəyişdirilməsi
- ☒ istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması
- ☐ məhsul itkilərinin azaldılması
- ☐ iş yerinin dəyişdirilməsi
- ☐ iş günlərinin dəyişdirilməsi

126 Hansı növ iş yerində başlıca vəzifə maşınla insanın işinin uzlaşmasını təmin etməkdən ibarət olmalıdır?

- ☐ əllə görülən işlərdə
- ☒ kompleks mexanikləşdirilmiş
- ☐ əllə görülən və mexanikləşdirilməmiş işlərdə
- ☐ avtomatlaşdırılmamış işlərdə
- ☐ mexanikləşdirilməmiş işlərdə

127 İş yerlərinin attestasiyasının nəticələri hansı sənəddə öz əksini tapır?

- ☒ müəssisə rəhbərinin əmrində
- ☐ müəssisə rəhbərinin sərəncamında
- ☐ müəssisə rəhbərinin xahişində
- ☐ müəssisə rəhbərin izahatında və əmirində
- ☐ müəssisə rəhbərinin izahatında

128 Kompleks mexanikləşdirilmiş iş yerlərində işçi-mexanizm sistemində idarəedici rolu kim oynayır?

- ☒ işçi
- ☐ işçi, mütəxəsis və mühəndis
- ☐ işçi və mühəndis

- ☐ mütəxəsis və mühəndis
- ☐ işçi və mütəxəsis

129 Fəhlələrin yorulmasına hansı amillər təsir etmir?

- ☐ iş yerinin düzgün təşkili
- ☐ iş yerin və keyfiyyətin düzgün təşkili
- ☐ iş şəraitinin düzgün təşkili
- ☒ işçilərin sayı
- ☐ iş yerin və iş şəraitin düzgün təşkili

130 İş yerlərin səmərəli təşkili birbaşa nəyə təsir göstərir?

- ☐ iş vaxtın təşkilinə
- ☐ əmək haqqının təşkilinə
- ☐ texnoloji prosesin təşkilinə
- ☐ əmək intizamın təşkilinə
- ☒ əməyin təşkilinə

131 Hansı növ iş yerində texnoloji prosesin məqsədinə fəhlənin heç bir iştirakı olmadan maşının hərəkəti ilə nail olunur?

- ☒ avtomatlaşdırılmış
- ☐ qismən avtomatlaşdırılmış və mexanikləşdirilmiş
- ☐ qismən avtomatlaşdırılmış
- ☐ xidmət və qismən avtomatlaşdırılmış
- ☐ mexanikləşdirilməmiş və qismən avtomatlaşdırılmış

132 Avtomatlaşdırılmış iş yerlərində fəhlənin heç bir iştirakı olmadan hansı növ işlər görülür?

- ☐ planlaşdırma və texnoloji proseslər
- ☒ texnoloji proseslər
- ☐ təcizat və texnoloji proseslər
- ☐ təcizat və xidmət proseslər
- ☐ xidmət və texnoloji proseslər

133 Hansı növ avadanlıq proqramla idarə olunur?

- ☐ planlaşdırma və texnoloji proseslər
- ☐ texnoloji proseslər
- ☐ nəqliyyat vasitələri
- ☒ avtomat-dəzgahlar
- ☐ xidmət və texnoloji proseslər

134 Avtomat-dəzgahlar necə idarə olunur?

- ☐ təcizat proqramı ilə
- ☒ proqramla
- ☐ texnoloji proseslərin proqramı ilə
- ☐ xidmət proqramı ilə
- ☐ nəqliyyat vasitələrin proqramı ilə

135 İş yerlərinin attestasiyasının nəticələri haqqında müəssisə rəhbəri məlumatı kimlərə çatdırılır?

- ☐ müəssisənin işçilərinə və mütəxəsislərinə
- ☒ müəssisənin işçilərinə

- ☐ müəssisənin mütəxəssislərinə
- ☐ müəssisənin mütəxəssislərinə və rəhbər heyətinə
- ☐ müəssisənin rəhbər heyətinə

136 İş yerlərinin attestasiyası hansı qrup elmlərə aiddir?.

- ☐ sosio-bioloji
- ☒ sosial-iqtisadi
- ☐ iqtisadi -texniki
- ☐ sosio-fizioloji
- ☐ iqtisadi erqonomika

137 Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə kim nəzarət edir?.

- ☐ Dövlət Vergi Müfəttişliyi
- ☒ Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin işçiləri və Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin mütəxəssisləri və Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin işçiləri və Dövlət Vergi Müfəttişliyi

138 Kiçik seriyalı və fərdi istehsal tipinə hansı iş yerləri uyğun gəlir?

- ☐ qeyri universal və xüsusi
- ☐ qeyri universal
- ☒ universal
- ☐ qeyri xüsusi və universal
- ☐ universal və xüsusi

139 İri seriyalı istehsal tipinə hansı iş yerləri uyğun gəlir?

- ☒ ixtisaslaşmış
- ☐ ixtisaslaşmış və universal
- ☐ qeyri ixtisaslaşmış və universal
- ☐ xüsusi və universal
- ☐ qeyri universal və ixtisaslaşmış

140 İş yerləri avadanlıqların sayına görə hansı qruplara bölünür?

- ☐ bir necə dənə dəzgahlı, çoxdəzgahlı
- ☒ birdəzgahlı, çoxdəzgahlı
- ☐ azdəzgahlı, çoxdəzgahlı
- ☐ hündür dəzgahlı, çoxdəzgahlı
- ☐ bir qrup dəzgahlı, çoxdəzgahlı

141 Köməkçi qurğular və vasitələr çoxdəzgahlı iş yerlərində hansı funksiyanı yerinə yetirir?

- ☐ işi sürətləndirən, yüngülləşdirən və səmərələşdirən
- ☐ işi sürətləndirən və yüngülləşdirən
- ☐ işi sürətləndirən, yüngülləşdirən və səmərələşdirən
- ☒ işi sürətləndirən və səmərələşdirən
- ☐ işi sürətləndirən, ağırlaşdırən və səmərələşdirən

142 Çoxdəzgahlı iş yerləri hansı tipli iş yerlərinə bölünür?

- ☐ cox cinsli və müxtəlif cinsli
- ☐ eyni cinsli və mürrəkkəb cinsli

- ☒ eyni cinsli və müxtəlif cinsli
- ☐ az cinsli və müxtəlif cinsli
- ☐ az cinsli və mürrəkkəb cinsli

143 Çoxdəzgahlı birtipli iş yerləri hansı cins avadanlıqlarla təchiz olunur ?

- ☐ çox cinsli
- ☐ mürəkkəb cinsli
- ☒ eyni cinsli
- ☐ mürəkkəb və fərqli cinsli
- ☐ fərqli cinsli

144 Çoxdəzgahlı birtipli iş yerləri necə cinsli avadanlıqlarla təchiz olunur ?

- ☒ 1
- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☐ 4

145 Eyni cinsli avadanlıqlarla təchiz olunan iş yerlərində fəhlənin adətən necə peşəyə malik olması kifayətdir?

- ☐ 5
- ☐ 3
- ☐ 4
- ☒ 1
- ☐ 2

146 əsas fəhlə müxtəlif cinsli avadanlıqlara xidmət edərkən ondan hansı işləri görməsi tələb olunur?

- ☐ bir peşəyə və ixtisas məxsus
- ☐ bir neçə ixtisasa məxsus
- ☐ bir ixtisasa məxsus
- ☐ bir peşəyə məxsus
- ☒ bir neçə peşəyə məxsus

147 əl əməyinin tətbiq edildiyi iş yerlərində hansı əmək prosesləri yerinə yetirilir?

- ☐ əsas, köməkçi və mexanik
- ☐ əsas və mexanik
- ☐ əsas, köməkçi və avtomatik
- ☒ əsas və köməkçi
- ☐ köməkçi və mexanik

148 Mexanikləşdirilmiş iş yerlərində istehsal prosesləri hansı vasitələrin köməyi ilə yerinə yetirilir?

- ☐ maşın, mexanizmlərin və bir fəhlənin
- ☒ maşın və mexanizmlərin
- ☐ maşın, mexanizmlərin və bir iki fəhlənin
- ☐ mühəndislərin və mexanizmlərin
- ☐ mühəndislərin, maşın və mexanizmlərin

149 İş yerinin normal, lazımı qaydada saxlanması nəyi azaldır?

- ☐ məhsul itkilərini

- ☒ fəhlələrin yorulması hallarını
- ☐ xammal itkilərini
- ☐ enerji və xammal itkilərini
- ☐ məhsul itkilərini və xammal itkilərini

150 İş yerlərində fəhlələrin yorulmasına təsir edən amillərin artırılması nəyi cəxəldir?

- ☐ məhsuldar işləməsini
- ☒ vaxt itkilərini
- ☐ əmək keyfiyyətini
- ☐ məhsul qənaətini
- ☐ məhsul itkilərini

151 Qismən mexanikləşdirilmiş iş yerlərində fəhlə əli ilə nəyi istiqamətləndirir?

- ☒ mexanizmin hərəkətini
- ☐ iki mexanizmin və avtomatların hərəkətini
- ☐ mexanizmin və avtomatların hərəkətini
- ☐ ü, mexanizmin və avtomatların hərəkətini
- ☐ avtomatların hərəkətini

152 İş yerlərində iş şəritin aşağı səviyyədə olması iş məhsuldarlığına necə təsir edir?

- ☐ onu artırır
- ☒ onu azaldır
- ☐ hec təsir etmir
- ☐ onun keyfiyyətini artırır
- ☐ onu stabil saxlayır

153 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təciizatı və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

154 İş yerlərinin attestasiyasının necə əsas vəzifəsi vardır?

- ☒ 5
- ☐ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

155 İstehsal prosesinin normal davamı hər şeydən əvvəl nəyi tələb edir?

- ☐ münasibətlərin düzgün təşkilini
- ☐ İş yerinin düzgün təciizatını
- ☐ əmək haqqının düzgün təşkilini

- ☒ iş yerinin düzgün təşkilini
- ☐ İş şəraitinin düzgün təşkilini

156 İş yerlərinin attestasiyasının əsas vəzifələrini qeyd edin:

- ☒ əsas istehsal fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ əsas istehsal fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli
- ☐ əsas istehsal fondlarından sayının azaldılması, səmərəli
- ☐ dövrüyyə fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli
- ☐ əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi

157 İş yerlərinin attestasiyası kimin iştiraki ilə təşkil edilir?

- ☐ sex və sahə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, köməkçi fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, köməkçi fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və mütəxəssislər
- ☒ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və baş mütəxəssislər

158 İcraçının məhsuldar işi xeyli dərəcədə aşağıdakılarla şərtlənir:

- ☐ rahat hərəkət zonasının düzgün seçilməsindən və keyfiyyət prosesi
- ☐ rahat hərəkət zonasının düzgün seçilməsin və əmək prosesin ardıcılığı
- ☐ rahat hərəkət zonasının düzgün seçilməsin və texnoloji proseslərin təşkili
- ☐ iş yerlərinin təchiz edilməsi və əməyin təşkili
- ☒ rahat hərəkət zonasının düzgün seçilməsindən və iş yerlərinin təchiz edilməsi

159 "İş yerlərinin attestasiyası kursunun predmeti nə təşkil edir?"

- ☐ iş yerinin öyrənilməsi və təhlili
- ☐ iş yerlərinin müqaisəli təhlili və təşkili
- ☐ iş yerlərinin ucotu və qiymətləndirilməsi
- ☒ iş yerinin öyrənilməsi və kompleks qiymətləndirilməsi
- ☐ iş yerlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi

160 İş yerlərin təşkilinin daimi təkmilləşdirilməsi vacibliyi nəyə əsaslanır?

- ☐ burada maddi nemətlərin istehsalı baş verir
- ☒ burada maddi nemətlərin istehsalı və insan vaxtının sərfi baş verir
- ☐ burada insan vaxtının sərfi və xidmətlərin istehsalı baş verir
- ☐ burada insan vaxtının sərfi və qiymətləndirilməsi baş verir
- ☐ burada istehsalı proseslər baş verir

161 İş yerlərin attestasiyası zamanı hansı məsələlər diqqət mərkəzində olmalıdır?

- ☐ Elmi-texniki tərəqqi və muasir tələblərə uyğun gəlməyən iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması;
- ☐ muasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması;
- ☐ Elmi-texniki tərəqqi və gündəlik tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi
- ☒ muasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması; əl və ağır fiziki əməyin tətbiqinin ixtisar edilməsi, az səmərəli iş yerlərinin ləğvi; avadanlıqların işinin növbəlilik əmsalının yüksəldilməsi; tətbiq olunan əmək sərfi normalarının keyfiyyətinin yoxlanılması
- ☐ Elmi-texniki tərəqqinin və bazar iqtisadiyyatın tələblərinə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; tətbiq olunan əmək sərfi normalarının keyfiyyətinin yoxlanılması

162 İş yerlərinin attestasiyasının əsas vəzifələrinə aiddir:

- ☒ işçilərin sağlamlığının və şəxsi təhlükəsizliyinin qorunması
- ☐ işçilərin şəxsi təhlükəsizliyinin və iş rejimin qorunması
- ☐ işçilərin sağlamlığının və yüksək iş marağın qorunması
- ☐ işçilərin şəxsi təhlükəsizliyinin və iş keyfiyyətinin qorunması
- ☐ işçilərin sağlamlığının və intizamın qorunması

163 Azərbaycan Respublikasının İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında 6 may 2009-cı il tarixli Nazirlər Kabinetinin qərarında necədə əsas ümumi müddəalar öz əksini tapmışdır?

- ☐ 7
- ☒ 5
- ☐ 6
- ☐ 3
- ☐ 4

164 İş yerlərinin attestasiyasının aparılmasının əsas məqsədini qeyd edin:

- ☐ iş yerlərinin sayını müəyyənləşdirilməsi, qruplaşdırılması
- ☐ iş yerlərinin sayını müəyyənləşdirilməsi, təsnifləşdirilməsi
- ☐ iş yerlərini təsnifləşdirilməsi və qruplaşdırılması
- ☐ iş yerlərinin yerini müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və qruplaşdırılması
- ☒ iş yerlərinin sayını müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və qruplaşdırılması

165 İş yeri tətbiq edilən əl əməyin nisbətində görə necə fərqlənir?

- ☒ əmək proseslərinin mexanikləşdirilməsinə görə
- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və istehsal edilən məhsula görə
- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və texnoloji təyinatına görə
- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və istehsalın texniki-texnoloji mürəkkəbliyinə
- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və məhsulun mürəkkəbliyinə görə

166 İş yerlərinin attestasiyasının aparılmasını necə əsas mərhələlərdən keçir?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

167 İş yerinin səmərəli təşkilinin vəzifələrindən biri :

- ☐ artıq texnoloji proseslərin ixtisar edilməsi
- ☐ fəhlələrin artıq yorulması hallarını ixtisar edilməsi
- ☐ artıq əmək hərəkləri və texnoloji prosesləri ixtisar edilməsi
- ☐ artıq texnoloji proseslərin və əmək fəndlərinin ixtisar edilməsi
- ☒ artıq əmək hərəkləri və fəndlərinin ixtisar edilməsi

168 İş yerlərinin attestasiyasının aparılmasının əsas mərhələlərini qeyd edin:

- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması;
- ☐ iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir

- ☒ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir

169 İş yerlərinin attestasiyasının normativ əsasını necə dənə əsas sənəd və standartlar təşkil edir?

- ☐ 7
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 6

170 İş yerlərinin attestasiyasının normativ əsasını hansı sənəd və standartlar təşkil edir?

- ☐ Azərbaycan Respublikası Əmək Məcəlləsi, normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları
- ☐ normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları və gigiyena normativləri
- ☒ Azərbaycan Respublikası Əmək Məcəlləsi, normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları və gigiyena normativləri
- ☐ Azərbaycan Respublikası Əmək Məcəlləsi, sanitar qaydaları və gigiyena normativləri
- ☐ normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları

171 İş yerlərinin attestasiyası kursunun predmeti nə təşkil edir?

- ☐ iş yerlərinin ucotu və qiymətləndirilməsi
- ☐ iş yerlərinin müqaisəli təhlili və təşkili
- ☐ iş yerlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi
- ☒ iş yerinin öyrənilməsi və kompleks qiymətləndirilməsi
- ☐ iş yerinin öyrənilməsi və təhlili

172 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hansı növ təhlil aparılır?

- ☐ texniki təhlil
- ☐ iqtisadi təhlil
- ☒ texniki-iqtisadi təhlil
- ☐ sosial-iqtisadi təhlil
- ☐ sosial təhlil

173 İş yerinin səmərəli planlaşdırılması əmək hərəkətlərinə necə təsir edir?

- ☐ əmək hərəkətlərini sayca coxaldır ixstisash iş yerlərin yaradılması
- ☐ əmək hərəkətlərini üngülləşdirir
- ☒ əmək hərəkətlərini sayca azaldır
- ☐ əmək hərəkətlərini cətinləşdirir
- ☐ əmək hərəkətlərini daha cevik edir

174 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə rəhbəri tərəfindən nə verilməlidir?

- ☐ sərəncam verilməlidir
- ☐ göstəriş verilməlidir
- ☐ məsləhət verilməlidir
- ☐ sərəncam verilməlidir
- ☒ əmr verilməlidir

175 İş yerinin səmərələşdirilməsi üzrə tədbirlər hansı grup iş yerlərinə aid edilə bilər?

- ☐ bir iş yerinə
- ☐ qrup iş yerlərinə
- ☐ yaradıcı yerlərinə
- ☐ xidmət edici iş yerlərinə
- ☒ bir iş yerinə, həm də qrup iş yerlərinə

176 İş yerlərinin qüsurlu təşkili nəyi cəxəldir?

- ☐ səmərəli vaxtın həcmi
- ☐ məhsulun istehsalını
- ☒ işin fasilələrini və vaxt itkilərini
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsini
- ☐ işin az vaxt sərf etməklə və keyfiyyətli yerinə yetirilməsi

177 Müəssisədə işçilərin fəaliyyəti zonası nəyə deyilir?

- ☐ ixtisaslaşmış sahələrə
- ☐ yardımçı sahələrə
- ☒ işçilərin iş yerinə
- ☐ köməkçi sahələrə
- ☐ işçilərin istirahət yerinə

178 Köməkçi iş yerlərin fəhlələri məhsulun istehsalında necə iştirak edirlər?

- ☐ aparıcı rolunda
- ☐ məsləhətçi rolunda
- ☒ xidmətedici
- ☐ yardımçı rolunda
- ☐ menecer rolunda

179 əsas iş yerlərin fəhlələri məhsulun istehsalında necə iştirak edirlər?

- ☒ birbaşa
- ☐ vasitəçi rolunda
- ☐ idarəedici rolunda
- ☐ yardımçı rolunda
- ☐ köməkçi rolunda

180 Aşağı ixtisaslı iş yerlərində istehsal edilən məhsulun keyfiyyəti hansı səviyyədədir?

- ☐ yüksək
- ☐ orta
- ☐ kompleks
- ☐ qənaətbəxş
- ☒ aşağı

181 Yüksək ixtisaslı iş yerlərində istehsal edilən məhsulun keyfiyyəti hansı səviyyədədir?

- ☐ kompleks
- ☐ qənaətbəxş
- ☐ aşağı
- ☒ yüksək
- ☐ orta

182 Emal əşyası ilə fəhlənin gözü arasındakı məsafə hansı halda optimal sayılır?

- ☐ 650 mm olduqda (üfqi istiqamətdə)
- ☐ 750 mm olduqda (üfqi istiqamətdə)
- ☒ 450 mm olduqda (üfqi istiqamətdə)
- ☐ 250 mm olduqda (üfqi istiqamətdə)
- ☐ 700 mm olduqda (üfqi istiqamətdə)

183 Emal əşyası ilə fəhlənin gözü arasındakı məsafə hansı halda optimal sayılır?

- ☐ 650 mm olduqda (üfqi istiqamətdə)
- ☐ 750 mm olduqda (üfqi istiqamətdə)
- ☒ 450 mm olduqda (üfqi istiqamətdə)
- ☐ 250 mm olduqda (üfqi istiqamətdə)
- ☐ 700 mm olduqda (üfqi istiqamətdə)

184 Fəhlənin iş zamanı vəziyyəti hansı amillərdən asılıdır?

- ☐ konkret istehsalat şəraitindən; işçinin fərdi xüsusiyyətlərindən
- ☐ peşənin xüsusiyyətindən; konkret istehsalat şəraitindən;
- ☐ peşənin xüsusiyyətindən; işçinin fərdi xüsusiyyətlərindən
- ☒ peşənin xüsusiyyətindən; konkret istehsalat şəraitindən; işçinin fərdi xüsusiyyətlərindən
- ☐ işçinin fərdi xüsusiyyətlərindən

185 Hansı halda iş görülərkən daha çox enerji sərfi tələb olunur?

- ☐ bir əllə görülən iş
- ☐ oturaq halda görülən iş
- ☐ iki əllə görülən iş
- ☐ intensiv halda
- ☒ ayaq üstə görülən iş

186 Çoxdəzgaha xidmət edən fəhlənin iş yerində dəzgahlar yerləşdirilərkən hansı amillər nəzərə alınmalıdır?

- ☒ bir dəzgahdan başqasına keçərkən daha qısa yol (marşrut) və iş yerinin hər hansı nöqtəsindən bütün xidmət olunan dəzgahların işini müşahidə etmək imkanı təmin edilsin
- ☐ bir dəzgahdan başqasına keçərkən daha qısa yol (marşrut) təmin edilsin
- ☐ qısa yol (marşrut) və iş yerinin hər hansı nöqtəsindən bütün xidmət olunan dəzgahların işini müşahidə etmək imkanı təmin edilsin
- ☐ bir dəzgahdan başqasına keçərkən daha uzun yol (marşrut) və iş yerinin hər hansı nöqtəsindən bütün xidmət olunan dəzgahların işini müşahidə etmək imkanı təmin edilsin
- ☐ bir dəzgahdan başqasına keçərkən daha qısa yol (marşrut) və müşahidə etmək imkanı təmin edilsin

187 Çoxdəzgaha xidmət edilən iş yerlərini planlaşdırarkən əsas diqqət nəyə verilir?

- ☐ idarə vasitələrinin daha səmərəli yerləşdirilməsinə və avadanlığın işinə nəzarət olunmasına
- ☐ avadanlıqların, idarə vasitələrinin daha səmərəli yerləşdirilməsinə
- ☒ avadanlıqların, idarə vasitələrinin daha səmərəli yerləşdirilməsinə və avadanlığın işinə nəzarət olunmasına
- ☐ avadanlığın işinə nəzarət olunmasına
- ☐ avadanlıqların səmərəli yerləşdirilməsinə

188 İş yerində maddi-texniki vasitələrin düzgün yerləşdirilməsinin qruplarını qeyd edin:

- ☐ əşya və alət ehtiyatları; iş yerlərinə xidmət etmək üçün və hazırlıq-tamamla işlərinin aparılması üçün vasitələr
- ☐ iş yerlərinə xidmət etmək üçün və hazırlıq-tamamla işlərinin aparılması üçün vasitələr

- ☐ operativ iş vasitələri (əşyalar, alətlər); iş yerlərinə xidmət etmək üçün və hazırlıq-tamamla işlərinin aparılması üçün vasitələr
- ☐ operativ alət ehtiyatları; iş yerlərinə xidmət etmək üçün və hazırlıq-tamamla işlərinin aparılması üçün vasitələr
- ☒ operativ iş vasitələri (əşyalar, alətlər); əşya və alət ehtiyatları; iş yerlərinə xidmət etmək üçün və hazırlıq-tamamla işlərinin aparılması üçün vasitələr

189 əlin hərəkəti hansı tələbləri ödəməlidir?

- ☐ əlin hərəkəti qısa və az yorucu olmalıdır; əl insan bədənini əyrisinə nisbətən simmetrik olmalıdır;
- ☐ iş prosesində hər 2 əlin eyni vaxtda bərabər yüklənməsi imkanına nail olmaq; hər bir əlin hərəkətinə mərkəzi sinir sistemin optimal nəzarəti təkmilləşdirilməlidir
- ☐ iş prosesində hər 2 əlin eyni vaxtda bərabər yüklənməsi imkanına nail olmaq; hər bir əlin hərəkətinə mərkəzi sinir sistemin optimal nəzarəti təkmilləşdirilməlidir
- ☒ əlin hərəkəti qısa və az yorucu olmalıdır; əl insan bədənini əyrisinə nisbətən simmetrik olmalıdır; iş prosesində hər 2 əlin eyni vaxtda bərabər yüklənməsi imkanına nail olmaq; hər bir əlin hərəkətinə mərkəzi sinir sistemin optimal nəzarəti təkmilləşdirilməlidir
- ☐ əl insan bədənini əyrisinə nisbətən simmetrik olmalıdır; iş prosesində hər 2 əlin eyni vaxtda bərabər yüklənməsi imkanına nail olmaq; hər bir əlin hərəkətinə mərkəzi sinir sistemin optimal nəzarəti təkmilləşdirilməlidir

190 Fəhlənin hərəkətlərində ən qısa və ən az yoruğu hərəkətləri hansılardır?

- ☒ barmaqların hərəkəti; barmaqların, biləklərin və çiyinönünün hərəkəti
- ☐ barmaqların hərəkəti; çiyinönünün hərəkəti
- ☐ barmaqların hərəkəti; barmaqların, biləklərin
- ☐ barmaqların hərəkəti
- ☐ barmaqların, biləklərin və çiyinönünün hərəkəti

191 Fəhlənin hərəkətlərinə qənaət edilməsi nədən asılıdır?

- ☐ iş yerlərinin düzgün xidmətindən
- ☒ iş yerlərinin düzgün planlaşdırılmasından
- ☐ iş yerlərinin düzgün planlaşdırılmasından və xidmətindən
- ☐ iş yerlərinin düzgün təcizatından
- ☐ iş yerlərinin düzgün planlaşdırılmasından və təcizatından

192 Çox dəzgaha xidmət fəhlənin iş yerinin planlaşdırılmasında bir dəzgahdan başqa bir dəzgaha keçməsi üçün nə tələb olunur?

- ☐ maksimum qənaət
- ☒ daha səmərəli marşrutunun seçilməsi
- ☐ marşrutunun seçilməsi
- ☐ daha səmərəli xidmət
- ☐ daha səmərəli marşrutunun seçilməsi və xidməti

193 Fərdi iş yerində təchizat əşyalarının yerləşdirilməsi hərəkətlər üçün hansı şərait yaratmalıdır?

- ☐ maksimum qənaəti və xidməti təmin etməlidir
- ☐ maksimum xidməti təmin etməlidir
- ☒ maksimum qənaəti təmin etməlidir
- ☐ nəqliyyatın hərəkətini təmin etməlidir
- ☐ maksimum qənaəti və xidməti təmin etməlidir

194 İş yerlərinin yerləşdirilməsi zamanı istehsal meydançasında nəqliyyatın hərəkəti hansı formada qurulmalıdır?

- ☐ nəqliyyatın hərəkəti səmərəli olmalıdır

- ☐ nəqliyyatın hərəkəti təhlükəsiz olmalıdır
- ☒ nəqliyyatın hərəkəti səmərəli və təhlükəsiz olmalıdır
- ☐ nəqliyyatın hərəkəti səssiz olmalıdır
- ☐ nəqliyyatın keyfiyyətli olmalıdır

195 Fəaliyyət göstərən normalara görə böyük həcmli dəzgahlar üçün hansı həcmdə istehsal meydançası düşür?

- ☒ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 30-45 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 50-65 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 40-55 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 65-85 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 60-75 kv.m olan

196 Fəaliyyət göstərən normalara görə orta həcmli dəzgahlar üçün hansı həcmdə istehsal meydançası düşür?

- ☒ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 15-25 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 45-55 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 55-65 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 35-45 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 25-35 kv.m olan

197 Fəaliyyət göstərən normalara görə kiçik dəzgahlar hansı həcmdə istehsal meydançası düşür?

- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 30-42 kv.m olan
- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 20-32 kv.m olan
- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 40-52 kv.m olan
- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 40-52 kv.m olan
- ☒ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 10-12 kv.m olan

198 İstehsal meydançasından səmərəli istifadə olunmasının qiymətləndirilməsi üçün hansı göstəricidən istifadə olunur?

- ☐ orta hesabla bir dəzgaha düşən havanın həcmi və bir işçiyə düşən istehsal meydançasının sanitar norması
- ☐ bir işçiyə düşən istehsal meydançasının sanitar norması
- ☐ orta hesabla bir dəzgaha düşən ayrılmış meydança
- ☐ orta hesabla bir dəzgaha düşən havanın həcmi
- ☒ orta hesabla bir dəzgaha düşən ayrılmış meydança və bir işçiyə düşən istehsal meydançasının sanitar norması

199 İstehsal meydançasından səmərəli istifadə olunmasının qiymətləndirilməsi üçün necədənə göstəricidən istifadə olunur?

- ☒ 2
- ☐ 4
- ☐ 5
- ☐ 1
- ☐ 3

200 İş yerlərinin planlaşdırılması dedikdə nə başa düşülür?

- ☐ avadanlıqların, materialların, texniki vasitələrin, rabitə qurğularının, əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi
- ☐ rabitə qurğularının, əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması

- ☒ avadanlıqların, materialların, texniki vasitələrin, rabitə qurğularının, əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması
- ☐ avadanlıqların, materialların, texniki vasitələrin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması
- ☐ əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması

201 İş yerlərinin attestasiyası və səmərələşdirilməsi ilə bağlı mükafatlandırma hansı formada olur?

- ☐ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin əmək haqqına 25% əlavə olunur
- ☐ işçilərin əmək haqqına 25% əlavə olunur; işçilərin dərəcələri artırılır
- ☐ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin dərəcələri artırılır
- ☒ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin əmək haqqına 25% əlavə olunur; işçilərin dərəcələri artırılır
- ☐ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin əmək haqqına 25% əlavə olunur; işçilərin dərəcələri dəyişdirilir

202 İş yerlərinin attestasiyası və səmərələşdirilməsi ilə bağlı kimlərə mükafatlar verilir?

- ☐ əmək kollektivlərinə, rəhbər işçilərə
- ☐ əmək kollektivlərinə, fərdi və rəhpər işçilərə
- ☒ əmək kollektivlərinə və fərdi işçilərə
- ☐ rəhbər işçilərə
- ☐ əmək kollektivlərinə

203 İş yerlərinin attestasiyası zamanı onların qiymətləndirilməsi üçün istifadə edilən əsas normaları sadalayın:

- ☐ lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☒ sanitar-gigiyenik normalar; lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ sanitar-gigiyenik normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ sanitar-gigiyenik normalar; lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar
- ☐ əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar

204 İş yerlərinin attestasiyası zamanı iş yerləri qiymətləndirilərkən əsasən istifadə edilən normativ üsulun mahiyyəti nədən ibarətdir?

- ☐ faktiki göstəricilərlə ekspert göstəricilər müqayisə edilir
- ☐ normativ üsulu
- ☒ faktiki göstəricilərlə normativ göstəricilər müqayisə edilir
- ☐ statistik göstəricilər müqayisə edilir
- ☐ faktiki göstəricilərlə statistik göstəricilər müqayisə edilir

205 İş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi tədbirləri işlənib hazırlanarkən əsas diqqət hansı tədbirlərə verilməlidir?

- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; titrəyişlərin azaldılması;
- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi
- ☒ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə
- ☐ düzgün işıqlandırma; mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə
- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; optimal temperatur yaradılması

206 İş yerlərinin səmərələşdirilməsinin texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması istiqamətinə hansı tədbirlər daxildir?

- ☐ səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi
- ☐ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☒ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması

207 İş yerlərinin səmərələşdirilməsinin texniki səviyyəsinin yüksəldilməsi istiqamətinə hansı tədbirlər daxildir?

- ☐ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi;
- ☐ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; müasir avadanlıqların işə salınması
- ☒ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi; müasir avadanlıqların işə salınması
- ☐ texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi
- ☐ texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi; müasir avadanlıqların işə salınması

208 İş yerlərinin səmərələşdirilməsi hansı istiqamətdə aparılır?

- ☐ iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☒ iş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi;

209 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hancı istiqaməttə texniki-iqtisadi təhlil aparılır?

- ☒ texnoloji proseslərin və attestasiyanın nəticələrinin təhlili; iş yerlərinin normativ səviyyəyə çatdırılması üçün zəruri məsrəflər hesablanır; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ iş yerlərinin normativ səviyyəyə çatdırılması üçün zəruri məsrəflər hesablanır; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili

210 İş yerlərinin səmərələşdirilməsinin təşkilati səviyyəsinin yüksəldilməsi istiqamətinə necə dənə tədbir daxildir?

- ☐ 7
- ☐ 6
- ☒ 5
- ☐ 4
- ☐ 3

211 Fəaliyyət göstərən normalara görə hər bir işçiye hansı həcimdə istehsal meydançası düşür?

- ☐ hündürlüyü 23,2 m və sahəsi 14,5 kv.m az olmayaraq istehsal meydançası
- ☐ hündürlüyü 12,2 m və sahəsi 20,5 kv.m az olmayaraq istehsal meydançası

- ☒ hündürlüyü 3,2 m və sahəsi 4,5 kv.m az olmayaraq istehsal meydançası
- ☐ hündürlüyü 9 m və sahəsi 10 kv.m az olmayaraq istehsal meydançası
- ☐ hündürlüyü 23,2 m və sahəsi 14,5 kv.m az olmayaraq istehsal meydançası

212 İş yerlərinin attestasiya nəticəsində avadanlıqların işinin növbəlilik əmsalını necə artırmaq olar?

- ☐ yeni iş yerlərinin yaradılması
- ☒ köhnəlmiş iş yerlərinin ləğvi və yenilərin yaradılması
- ☐ iş yerlərinin ləğvi və yenilərin yaradılması
- ☐ yeni avadanlıqların yaradılması
- ☐ yeni avadanlıqların azaldılması

213 İş yerinin planlaşdırılmasının əsas xüsusi nədən asılıdır ?

- ☐ onun təsnifatı xarakteristikasından və nəqliyyatından
- ☒ onun təsnifatı xarakteristikasından
- ☐ onun təsnifatı xarakteristikasından və planirovkasından
- ☐ onun planirovkasından
- ☐ onun təsnifatı xarakteristikasından və xidmətindən

214 Hesablamalara əsasən respublikada avadanlıqların növbəlik əmsalının 1% artırılması neft maşınqayırma müəssisələrində il ərzində əlavə olaraq nəqədər məhsul almaq olar?

- ☐ 80 milyon manattan az
- ☐ 100 milyon manattan az
- ☒ 100 milyon manat
- ☐ 800 milyon manat
- ☐ 80 milyon manat

215 Rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların iş yerlərinin attestasiyanın keçirilməsi zamanı nələr qiymətləndirilir?

- ☐ idarəedilən iş və ixtisas
- ☐ iş yeri və ixtisas
- ☒ iş yeri və idarəedilən iş
- ☐ iş
- ☐ idarəedilən iş

216 İş yerlərinin attestasiyasının nəticələri hansı sənətdə öz əksini tapır?

- ☒ müəssisə rəhbərin əmirində
- ☐ müəssisə rəhbərin xahişində
- ☐ müəssisə rəhbərin sərəncamında
- ☐ müəssisə rəhbərin izahatında
- ☐ müəssisə rəhbərin izahatında və əmirində

217 Hansı iş yerləri səmərələşdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun olmayan iş yerləri hesab edilir?

- ☒ ləğv edilməli iş yerləri
- ☐ ləğv edilməyən iş yerləri
- ☐ ləğv edilməli və təkmilləşdirilməli iş yerləri
- ☐ ləğv edilməli və səmərələşdirilməli iş yerləri
- ☐ səmərələşdirilməli iş yerləri

218 İş yerləri avadanlıqların sayına görə necə qrupa bölünür?

- ☐ 3
- ☐ 5
- ☐ 4
- ☒ 2
- ☐ 1

219 İş yerləri hansı növ avadanlıqların sayına görə qruplara bölünür?

- ☐ əsas və yardımçı
- ☐ əsas, yardımçı və köməkçi
- ☐ əsas, yardımçı və qaldırıcı
- ☐ əsas və köməkçi
- ☒ əsas

220 Kompleks mexanikləşdirilmiş iş yerlərində fəhlənin vəzifəsi nədən ibarətdir?

- ☐ yalnız üç mexanizmi və avtomatları idarə etməkdən
- ☐ yalnız bütün mexanizmləri və avtomatları idarə etməkdən
- ☐ yalnız iki mexanizmi və avtomatları idarə etməkdən
- ☒ yalnız mexanizmi idarə etməkdən
- ☐ yalnız iki mexanizmi idarə etməkdən

221 Müəssisə- attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə hansı sənətdə rəsmiləşdirilir?

- ☐ iş yerlərinin qiymət protokolunda
- ☒ iş yerlərinin attestasiya protokolunda
- ☐ iş yerlərinin sosial protokolunda
- ☐ iş yerlərinin sosial sorğuların protokolunda
- ☐ iş yerlərinin sosial diskussiyaların protokolunda

222 İş yerlərində fəhlələrin yorulmasına təsir edən amillərin azaldılması nəyi cəxəldir?

- ☐ məhsul itkilərini
- ☐ vaxt itkilərini
- ☐ əmək keyfiyyətini
- ☒ məhsuldar işləməsini
- ☐ məhsul qənaətini

223 Qismən mexanikləşdirilmiş iş yerləri hansılardır?

- ☐ mexanizmin hərəkətini iki fəhlə və mühəndis əli ilə istiqamətləndirirsə
- ☐ mexanizmin hərəkətini fəhlə və mühəndis əli ilə istiqamətləndirirsə
- ☐ mexanizmin hərəkətini üç fəhlə əli ilə istiqamətləndirirsə
- ☒ mexanizmin hərəkətini fəhlə əli ilə istiqamətləndirirsə
- ☐ mexanizmin hərəkətini iki fəhlə əli ilə istiqamətləndirirsə

224 İş yerlərinin attestasiya zamanı hansı sosial proseslərə diqqət yetirilir?

- ☒ sosial sorğuların, tədqiqatların aparılmasına
- ☐ sosial münasibətlərə
- ☐ sosial əlaqələrə
- ☐ sosial münasibətlərə və sosial əlaqələrə

- ☐ sosial diskussiyaların aparılmasına

225 Mexanikləşdirilmiş iş yerlərində istehsal prosesləri kimin iştiraki ilə yerinə yetirilir?

- ☐ mühəndislərin və bir necə fəhlənin
☐ mühəndislərin, bir fəhlə və ya qrup fəhlənin
☐ üç fəhlənin və mühəndislərin
☒ bir fəhlə və ya qrup fəhlənin
☐ bir fəhlə və mühəndislərin

226 Rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların iş yerlərinin attestasiyanın keçirilməsi zamanı nələr qiymətləndirilir?

- ☐ iş
☒ iş yeri və idarəedilən iş
☐ idarəedilən iş və ixtisas
☐ iş yeri və ixtisas
☐ idarəedilən iş

227 əl əməyinin tətbiq edildiyi iş yerlərində əsas və köməkçi əmək prosesləri necə yerinə yetirilir?

- ☐ əlsiz, mexanizmin köməyi ilə
☐ əllə və mexanizm köməyi ilə
☒ əllə
☐ mexanizm köməyi ilə
☐ əllə və robotların köməyi ilə

228 Attestasiya prosesində rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların iş yerlərinin attestasiyanın keçirilməsinin əsas məqsədini qeyd edin:

- ☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların əməyin nəticələrinin dəyişməsinə şərait yaradır
☒ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların əməyin nəticələrinin yüksəlməsinə şərait yaradır
☐ əməyin nəticələrinin dəyişməsinə şərait yaradır
☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların sayın azalmasına şərait yaradır
☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların sayın dəyişməsinə şərait yaradır

229 əsas fəhlənin bir neçə peşəyə məxsus olan işləri görməsi nəylə bağlıdır?

- ☐ bir cinsli avadanlıqlara xidmətilə
☐ iki cinsli avadanlıqlara xidmətilə
☒ müxtəlif cinsli avadanlıqlara xidmətilə
☐ yüksək keyfiyyətli avadanlıqlara xidmətilə
☐ yüksək ixtisaslı avadanlıqlara xidmətilə

230 Eyni cinsli avadanlıqlarla təchiz olunan iş yerlərində fəhlə necə ixtisaslaşır?

- ☒ dar
☐ cevik
☐ geniş
☐ fərqli
☐ dar və cevik

231 Hesablamalara əsasən respublikada avadanlıqların növbəlik əmsalının 1% artırılması neft maşınqayırma müəssisələrində il ərzində əlavə olaraq nəqədər məhsul almaq olar?

- ☐ 100 milyonl manattan az

- ☐ 800 milyon manat
- ☒ 100 milyon manat
- ☐ 80 milyon manat
- ☐ 80 milyon manattan az

232 əsas fəhlə müxtəlif cinsli avadanlıqlara xidmət edərkən onun neçə peşəni bilməsi vacibdir?

- ☐ 3
- ☒ bir neçə
- ☐ 2
- ☐ 1
- ☐ 4

233 Eyni cinsli avadanlıqlarla təchiz olunan iş yerlərində fəhlə necə ixtisaslaşır?

- ☒ dar
- ☐ cevik
- ☐ geniş
- ☐ fərqli
- ☐ dar və cevik

234 Çoxdəzgahlı coxtipli iş yerləri necə cinsli avadanlıqlarla təchiz olunur ?

- ☐ 1
- ☐ 3
- ☒ fərqli
- ☐ 5
- ☐ 4

235 Çoxdəzgahlı müxtəlif tipli iş yerləri hansı cins avadanlıqlarla təchiz olunur ?

- ☒ çox cinsli
- ☐ eyni cinsli
- ☐ mürəkkəb cinsli
- ☐ fərqli cinsli
- ☐ mürəkkəb və fərqli cinsli

236 İş yerlərinin attestasiya nəticəsində avadanlıqların işinin növbəlilik əmsalını necə artırmaq olar?

- ☒ köhnəlmiş iş yerlərinin ləğvi və yenilərin yaradılması
- ☐ yeni iş yerlərinin yaradılması
- ☐ iş yerlərinin ləğvi və yenilərin yaradılması
- ☐ yeni avadanlıqların azaldılması
- ☐ yeni avadanlıqların yaradılması

237 Attestasiya nəticəsində iş yerlərinin sayı ilə işçilərin sayı arasında optimal nisbət necə dəyişir?

- ☐ iş yerlərinin sayı işçilərin sayını üstəliyin
- ☒ iş yerlərinin sayı ilə işçilərin sayı arasında optimal nisbət yaradılır
- ☐ iş yerlərinin sayı ilə işçilərin sayı arasında qeyri optimal nisbət yaradılır
- ☐ iş yerlərinin sayı işçilərin sayına bərabər olur
- ☐ işçilərin sayı iş yerlərinin sayını üstəliyin

238 Çoxdəzgahlı iş yerlərini təşkil edərkən əsas diqqət hansı göstəricilərə verilir?

- ☐ səmərəli təcizatın hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☐ səmərəli xidmətin hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☒ səmərəli hərəkət marşrutunun hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☐ səmərəli hərəkət marşrutunun hazırlanmasına, təcizata, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☐ səmərəli hərəkət marşrutunun hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi xidmətə

239 İş yerlərinin attestasiyası hansı vasitələrlə əmək məhsuldarlığını yüksəldilməsini sürətləndirə bilər?

- ☐ iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq
- ☒ iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ iş yerlərini yüksək səviyyəyə qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ elmi-texniki tərəqqini qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ ağır fiziki və əl əməyinin azaldılması hesabına

240 Hər bir iş yerini təşkil edərkən hansı iki məsələyə xüsusi diqqət verilməlidir?

- ☐ əmək vasitələri tərkibinin düzgün müəyyən edilməsi
- ☒ əmək vasitələri tərkibinin düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması
- ☐ iş yerlərinin səmərəli planlaşdırılması
- ☐ iş təcizatın düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması
- ☐ iş vasitələrin tərkibinin düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması

241 İş yerləri avadanlıqların hansı göstəricilərinə görə fərqlənir?

- ☒ kəmiyyət və keyfiyyət
- ☐ kəmiyyət və kompleks
- ☐ kəmiyyət, keyfiyyət və kompleks
- ☐ kəmiyyət, keyfiyyət və əlavə
- ☐ keyfiyyət və kompleks

242 İş yeri attestasiyanı keçdikdən sonra xüsusi xəritələrdə nə qeyd edilir?

- ☐ ucotun nəticələri
- ☐ təhlilin nəticələri
- ☒ attestasiyanın nəticələri
- ☐ xüsusi nəticələr
- ☐ ekspert nəticələri

243 İş yerinin təchizatına amillər hansı formada təsir edir?

- ☐ fərdi
- ☐ individual
- ☐ parakəndə
- ☐ kollektiv
- ☒ kompleks

244 İşin normal getməsi üçün iş yerinə xidmət necə olunmalıdır?

- ☐ qısa müddətli, fasiləsiz və düzgün
- ☐ individual, qısa müddətli, fasiləsiz və düzgün
- ☒ fasiləsiz və düzgün

- ☐ kollektiv, qısa müddətli, fasiləsiz və düzgün
- ☐ kompleks, qısa müddətli, fasiləsiz və düzgün

245 İş yerində fəhlə işə başlamazdan əvvəl, ən əsas nə edir?

- ☐ avadanlığın işə hazır olmasını yoxlayır və onu təmizləyir
- ☐ avadanlığın işə hazır olmasını yoxlayır və onu yuyur
- ☒ avadanlığın işə hazır olmasını yoxlayır və onu iş vəziyyətinə gətirir
- ☐ avadanlığın işə hazır olmasını yoxlayır və onu yağlayır
- ☐ avadanlığı iş vəziyyətinə gətirir və onu yuyur

246 İş yerində işçi çatışmamazlıqlar barədə kimə xəbər verir?

- ☒ usta, briqadir və yaxud sex rəisinə
- ☐ usta, briqadir, yaxud sex rəisinə, müdirə
- ☐ usta, briqadir, yaxud sex rəisinə, müdirə
- ☐ usta, briqadir və yaxud müdirə
- ☐ usta, sex rəisinə, müdirə

247 İş yerində işçi nəyi təmin edir?

- ☐ təmizliyi və səliqəliliyi
- ☐ qayda, təmizliyi və səliqəliyi
- ☐ qayda, təmizliyi və ardıcılığı
- ☒ qayda və təmizliyi
- ☐ qayda və səliqəliliyi

248 İş yerləri qiymətləndirilən zamanı hansı qabaqcıl təcrübədən istifadə edilməlidir.?

- ☐ xarici ölkələrin, rayonların və respublikamızın
- ☐ xarici ölkələrin
- ☒ xarici ölkələrin və respublikamızın
- ☐ xarici ölkələrin, şəhərlərin və respublikamızın
- ☐ respublikamızın

249 İstehsalda hansı növ iş yerlərinə rast gəlmək olar?

- ☐ 4
- ☐ 6
- ☒ müxtəlif
- ☐ 5
- ☐ 3

250 İş yerlərini bir-birindən nə fərqləndirir?

- ☐ xarakterik avadanlıq
- ☐ müxtəlif avadanlıqlar
- ☐ xarakterik alətlər
- ☐ xüsusiyyətlərin sayı
- ☒ xarakterik xüsusiyyətlər

251 İş yerlərini bir-birindən necədə xüsusiyyət fərqləndirir?

- ☐ 7
- ☒ müxtəlif
- ☐ 8

- ☐ 6
- ☐ 9

252 İş yerində eyni vaxtda necə fəhlələ məşğul ola bilər?

- ☒ bir fəhlə və ya bir qrup
- ☐ müxtəlif sayda fəhlə
- ☐ 4 fəhlə
- ☐ 6 fəhlə
- ☐ 2 fəhlə

253 Bir iş yerində eyni vaxtda ən azı necə fəhlələ məşğul ola bilər?

- ☐ 3 fəhlə və ya bir qrup
- ☒ 1 fəhlə
- ☐ 2 fəhlə
- ☐ 4 fəhlə
- ☐ 2 fəhlə

254 İş yerlərinin texniki səviyyəsinin qiymətləndirilməsində əsas diqqət nəyə yetirilir?

- ☒ təchizatı, texniki və təşkilatı silahlandırma, texniki araşdırma vasitələri, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ təchizatı, texniki və təşkilatı silahlandırma, texniki araşdırma vasitələri, əmək vasitələri
- ☐ texniki araşdırma vasitələri, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ texniki silahlandırma, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ təchizatı, texniki və təşkilatı silahlandırma, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu

255 İş yerində təchizatın bioloji və psixoloji amillər xarakteristikası hansı faktorları əhatə edir?

- ☐ antropometrik; biomexaniki; psixofizioloji; estetik
- ☐ biomexaniki; psixofizioloji; estetik; sanitar-gigiyenik
- ☒ antropometrik; biomexaniki; psixofizioloji; estetik; sanitar-gigiyenik
- ☐ antropometrik; biomexaniki; psixofizioloji
- ☐ antropometrik; biomexaniki; estetik; sanitar-gigiyenik

256 Biomexanika insan bədəninin hansı keyfiyyətlərini xarakterizə edir?

- ☐ görmə, eşitmə, qoxu hissetmə, məhsulyət, yüklərin qalxırması
- ☒ görmə, eşitmə, qoxu hissetmə
- ☐ görmə, eşitmə, qoxu hissetmə, yüklərin qalxırmasını
- ☐ eşitmə, qoxu hissetmə, məhsuliyət, yüklərin qalxırması
- ☐ görmə, qoxu hissetmə, yüklərin qalxırması

257 Rəhbər işçilərin iş yerlərinin attestasiyası zamanı nə qiymətləndirilir?

- ☐ iş yeri
- ☐ idarəedilən avadanlıq
- ☐ iş yeri və idarəedilən avadanlıq
- ☐ iş yeri və xidmət
- ☒ iş yeri və idarəedilən iş

258 İş yerinin təchizatının konkret amillər xarakteristikası hansı qruplara bölünür?

- ☐ texniki və bioloji- psixoloji
- ☐ İstehsal-texniki və yardımçı psixoloji

- ☐ İstehsal-texniki və köməkçi bioloji
- ☒ İstehsal-texniki və bioloji- psixoloji
- ☐ texniki və bioloji- psixoloji

259 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisədə hansı metodik sənəd hazırlanır?

- ☐ iş yerlərinin təhlil metodikası
- ☐ işləmə metodikası
- ☐ iş yerlərinin metodikası
- ☐ iş avadanlığının metodikası
- ☒ iş yerlərinin attestasiyasının metodikası

260 İş yerinə xidmət edilməsinin düzgün təşkili nəyi tələb edir?

- ☐ əməyin xidmətini düzgün qurulmasını
- ☐ əsas sexlərdə işlərin paralel və ardıcıl yerinə yetirilməsini
- ☐ köməkçi sexlərdə işlərin paralel yerinə yetirilməsini
- ☐ əsas və köməkçi sexlərdə işlərin paralel yerinə yetirilməsini
- ☒ əsas və köməkçi sexlərdə işlərin paralel və ardıcıl yerinə yetirilməsini

261 İş yerinin səmərəli planlaşdırılması əsas istehsal fondlarından istifadəsinə necə təsir edir?

- ☐ onların xidmətin düzgün qurulmasına səbəb olur
- ☒ onların istifadəsinin yaxşılaşdırılmasına səbəb olur
- ☐ onların düzgün qurulmasına səbəb olur
- ☐ işlərin az vaxt sərfi ilə yetirilməsinə səbəb olur
- ☐ onların ucotun düzgün qurulmasına səbəb olur

262 əl ilə görülən işlərdəki hərəkətlərdən ən ağır hərəkətlər qrupu qeyd edin:

- ☐ ayaq barmaqların hərəkəti
- ☒ qolların və çiyinlərin hərəkəti;
- ☐ barmaqların hərəkəti;
- ☐ gövdənin hərəkəti və ayaq barmaqların hərəkəti
- ☐ biləklərin hərəkəti;

263 əl ilə görülən işlərdəki hərəkətlərdən ən az yoran hərəkətlər qrupunu qeyd edin:

- ☐ biləklərin hərəkəti;
- ☐ çiyinlərin hərəkəti;
- ☒ barmaqların hərəkəti;
- ☐ ayaq barmaqların hərəkəti
- ☐ gövdənin hərəkəti

264 əl ilə görülən işlərdəki hərəkətlərdən ən yüngülünü qeyd edin:

- ☒ barmaqların hərəkəti;
- ☐ qolların hərəkəti;
- ☐ biləklərin hərəkəti;
- ☐ ayaq barmaqların hərəkəti
- ☐ çiyinlərin hərəkəti;

265 əl ilə görülən işlərdəki hərəkətlər əsas hansı qrupa bölünür?

- ☐ barmaqların hərəkəti; biləklərin hərəkəti; qolların və çiyinlərin hərəkəti; çiyinlərin və gövdənin hərəkəti; ayaq barmaqların hərəkəti

- ☒ barmaqların hərəkəti; biləklərin hərəkəti; qolların və çiyinlərin hərəkəti; çiyinlərin və gövdənin hərəkəti
- ☐ barmaqların hərəkəti; biləklərin hərəkəti; qolların və çiyinlərin hərəkəti; ayaq barmaqların hərəkəti
- ☐ barmaqların hərəkəti; qolların və çiyinlərin hərəkəti; çiyinlərin və gövdənin hərəkəti; ayaq barmaqların hərəkəti
- ☐ barmaqların hərəkəti; biləklərin hərəkəti; çiyinlərin hərəkəti; gövdənin hərəkəti

266 İş yerinin səmərəli planlaşdırılması əmək hərəkətlərinə necə təsir edir?

- ☐ əmək hərəkətlərini sayca çoxaldır ixtisaslı iş yerlərin yaradılması
- ☐ əmək hərəkətlərini yüngülləşdirir
- ☐ əmək hərəkətlərini daha çevik edir
- ☐ əmək hərəkətlərini çətinləşdirir
- ☒ əmək hərəkətlərini sayca azaldır

267 İşçinin yorğunluğun aşağı salınmasının əsas şərtini qeyd edin?

- ☐ iş yerinin təciizatın təşkili
- ☐ işi yüksək keyfiyyətlə yerinə yetirilməsi
- ☐ işin fasilələrini və vaxt itkilərini azaltmaq
- ☐ səmərəli vaxtın həcmnin artırılması
- ☒ iş yerinin səmərəli təşkili

268 İş yerlərinin qüsurlu təşkili nəyi çoxaldır?

- ☐ səmərəli vaxtın həcmi
- ☐ işin az vaxt sərf etməklə və keyfiyyətli yerinə yetirilməsi
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsini
- ☒ işin fasilələrini və vaxt itkilərini
- ☐ məhsulun istehsalını

269 Hansı fəhlələrin xidmət zonası daha dar olur?

- ☐ əsas fəhlələrin
- ☐ əsas sexlərin fəhlələrin
- ☒ köməkçi fəhlələrin
- ☐ mexaniki sexlərin fəhlələrin
- ☐ ixtisaslaşmış fəhlələrin

270 Köməkçi iş yerlərin fəhlələri məhsulun istehsalında necə iştirak edirlər?

- ☐ menecer rolunda
- ☐ məsləhətçi rolunda
- ☒ xidmətedici
- ☐ aparıcı rolunda
- ☐ yardımçı rolunda

271 Hansı fəhlələrin xidmət zonası daha geniş olur?

- ☒ köməkçi fəhlələrin
- ☐ ixtisaslaşmış fəhlələrin
- ☐ əsas fəhlələrin
- ☐ mexaniki sexlərin fəhlələrin
- ☐ əsas sexlərin fəhlələrin

272 İş yerləri işçilər tərəfindən icra edilən funksiyaların məzmununa görə hansı qruplara bölünür?

- ☐ menecerlərin və fəhlələrin
- ☐ menecerlərin və əsas fəhlələrin
- ☐ köməkçi fəhlələrin və menecerlərin
- ☐ köməkçi və ixtisaslı fəhlələrin
- ☒ köməkçi və əsas fəhlələrin

273 İş yerlərinin attestasiyasını zamanı informasiyanın obyektivliyi nəyin hesabına nail olunur?

- ☐ işin təhlili hesabına
- ☐ iş yerlərinin təhlili hesabına
- ☐ təhlilin hesabına
- ☒ iş yerlərinin uçotu hesabına
- ☐ iş yerlərinin hesabına

274 İş yerinin quruluşu və ona xidmət sistemi nədən asılıdır?

- ☐ mexanikləşdirilmə və avtomatlaşdırılma, aparat və əl işləri səviyəsindən
- ☒ ixtisaslaşma dərəcəsindən
- ☐ mexanikləşdirilmə, aparat və əl işləri prosesləri səviyəsindən
- ☐ aparat və əl işləri prosesləri səviyəsindən
- ☐ mexanikləşdirilmə və əl işləri prosesləri səviyəsindən

275 İş yerləri orada işləyənlərin miqdarından asılı olaraq hansı qruplara bölünür?

- ☐ fərdi və sahə
- ☐ briqada və sex
- ☐ briqada və sahə
- ☒ fərdi və briqada
- ☐ fərdi və sexarası

276 Menecerlər tərəfindən yerinə yetirilən iş funksiyalarının məzmununun əsas xüsusiyyətini qeyd edin:

- ☐ əsasən fiziki xarakter daşıyır
- ☐ əsasən texnoloji xarakter daşıyır
- ☐ əsasən köməkçi xarakter daşıyır
- ☐ əsasən ixtisaslı xarakter daşıyır
- ☒ əsasən zehni xarakter daşıyır

277 Fəhlələr tərəfindən yerinə yetirilən iş funksiyaların məzmununun əsas xüsusiyyətini qeyd edin:

- ☐ əsasən ixtisaslı xarakter daşıyır
- ☐ əsasən yardımçı xarakter daşıyır
- ☐ əsasən köməkçi xarakter daşıyır
- ☒ əsasən fiziki xarakter daşıyır
- ☐ əsasən zehni xarakter daşıyır

278 Yüksək ixtisaslı iş yerlərində istehsal edilən məhsulun keyfiyyəti hansı səviyyədədir?

- ☐ kompleks
- ☒ yüksək
- ☐ orta
- ☐ qənaətbəxş
- ☐ aşağı

279 Aşağı ixtisaslı iş yerlərində istehsal edilən məhsulun keyfiyyəti hansı səviyyədədir?

- ☐ yüksək
- ☐ kompleks
- ☐ orta
- ☒ aşağı
- ☐ qənaətbəxş

280 əsas iş yerlərinin fəhlələri məhsulun istehsalında necə iştirak edirlər?

- ☒ birbaşa
- ☐ vasitəçi rolunda
- ☐ köməkçi rolunda
- ☐ idarəedici rolunda
- ☐ yardımçı rolunda

281 Müəssisədə işçilərin fəaliyyət zonası nəyə deyilir?

- ☐ işçilərin istirahət yerinə
- ☐ ixtisaslaşmış sahələrə
- ☒ işçilərin iş yerinə
- ☐ köməkçi sahələrə
- ☐ yardımçı sahələrə

282 İş yerlərinin qüsurlu təşkili nəyi cəxəldir?

- ☐ səmərəli vaxtın həmini
- ☐ işin az vaxt sərf etməklə və keyfiyyətli yerinə yetirilməsi
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsini
- ☒ işin fasilələrini və vaxt itkilərini
- ☐ məhsulun istehsalını

283 İşçinin sağlamlığının qorunmasının əsas şərti:

- ☐ ixtisaslı iş yerlərin yaradılması
- ☐ iş yerinin xidmətin təşkili
- ☐ iş yerinin işıqlandırması
- ☐ iş yerinin düzgün təhcizəti
- ☒ təhlükəsiz iş yerlərinin yaradılması

284 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə rəhbəri tərəfindən nə verilməlidir?

- ☐ məsləhət verilməlidir
- ☐ göstəriş verilməlidir
- ☐ sərəncam verilməlidir
- ☐ sərəncam verilməlidir
- ☒ əmr verilməlidir

285 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə rəhbərinin əmrinə əsasən müəssisədə nə yaradılır?

- ☐ qərar qəbul etmək üçün komissiya yaradılır
- ☐ şura yaradılır
- ☒ komissiya yaradılır
- ☐ məsləhət üçün komissiya yaradılır

☐ təhlil üçün komissiya yaradılır

286 İş yerinin düzgün təchizatı və xidmət insan əməyinə necə təsir edir?

- ☒ əməyin effektivini yüksəldir
- ☐ əməyin qorunmasını yüksəldir
- ☐ əməyin effektivini stabil eldir
- ☐ əməyin xidmətinə düzgün qurulmasına səbəb olur
- ☐ əməyin effektivini azaldır

287 İş yerinin antropometrik avadanlıqla təchizatı kimdən asılıdır?

- ☐ insandan
- ☒ sahibkardan
- ☐ iş yerinin quruluşundan
- ☐ iş yerindən
- ☐ menecerdən

288 İş yerinin antropometrik avadanlıqla təchizatı insanın hansı keyfiyyətindən asılıdır?

- ☐ insanın ixtisasından
- ☐ insanın ixtisas dərəcəsi
- ☒ insan orqanizminin anatomik xüsusiyyətlərindən
- ☐ insanın iş bacarığından
- ☐ insanın iş keyfiyyətlərindən

289 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hancı növ təhlil aparılır?

- ☐ texniki təhlil
- ☐ iqtisadi təhlil
- ☒ texniki-iqtisadi təhlil
- ☐ sosial təhlil
- ☐ sosial-iqtisadi təhlil

290 İş yerlərinin attestasiyası zamanı iş yerləri qiymətləndirilərkən əsas hansı üsuldən istifadə edilir?

- ☒ normativ üsulu
- ☐ normativ və ekspert üsulu
- ☐ ekspert üsulu
- ☐ normativ və statistik üsulu
- ☐ statistik üsulu

291 İş yerinin planlaşdırılmasının əsas xüsusi nədən asılıdır ?

- ☐ onun təsnifatı xarakteristikasından və planirovkasından
- ☒ onun təsnifatı xarakteristikasından
- ☐ onun planirovkasından
- ☐ onun təsnifatı xarakteristikasından və xidmətindən
- ☐ onun təsnifatı xarakteristikasından və nəqliyyatından

292 Fəhlənin bədəninin duruş vəziyyəti enerji sərfinə necə təsir göstərir?

- ☒ müxtəlif
- ☐ asılıdır işin xüsusiyyətindən
- ☐ asılıdır görülən işdən
- ☐ bərabər

☐ asılıdır yaşdan

293 Fəhlənin iş zamanı enerji sərfinə bədən hansı vəziyyəti təsir göstərir?

- ☐ asılıdır görülən işdən
- ☒ bədəninin duruş vəziyyəti
- ☐ bədəninin vəziyyəti
- ☐ bədəninin temperatur vəziyyəti
- ☐ asılıdır işin xüsusiyyətindən

294 Ayaq üstə görülən iş, oturaq halda görülən işə nisbətən neçə dəfə çox enerji sərfi tələb edir?

- ☐ 4 dəfə çox
- ☐ 5 dəfə çox
- ☒ 3 dəfə çox
- ☐ 7 dəfə çox
- ☐ 6 dəfə çox

295 Əylmiş vəziyyətdə görülən iş, ayaq üstə görülən işə nisbətən neçə dəfə çox enerji sərfi tələb edir?

- ☐ 6-7 dəfə çox
- ☒ 4-5 dəfə çox
- ☐ 5-6 dəfə çox
- ☐ 8-9 dəfə çox
- ☐ 7-8 dəfə çox

296 İnsanların dəyişilməsi, zəngiləşməsi və inkişafı əməyin hansı növ təbiəti ilə bağlıdır ?

- ☐ sosial və bioloji
- ☐ sosial və psixoloji
- ☒ sosial
- ☐ psixoloji
- ☐ psixoloji və bioloji

297 Son 10 ildə Azərbaycanda necə dənə iş yeri yaradılmışdır ?

- ☐ 600 min
- ☐ 700 min
- ☐ 500 min
- ☒ 1 million
- ☐ 850 min

298 Ayrı-ayrı millətləri müqayisə edəndə ən birinci onların hansı keyfiyyəti müqayisə edilir?

- ☐ iş yerlərində işləmək bacarıqları və inkişafı
- ☐ iş yerlərində işləmək bacarıqları və ixtisasın inkişafı
- ☒ iş yerlərində işləmək bacarıqları
- ☐ iş yerlərində işləmək bacarıqları və iş yerlərin səmərəli istifadəsi
- ☐ iş yerlərində işləmək bacarıqları və insanın inkişafı

299 İş yerlərində sevimli işlə məşğul olması insanlara necə təsir göstərir?

- ☐ onların işləmək inamı artırır
- ☐ onların iş yerlərində bacarıqlarını artırır
- ☐ iş yerlərində işləmək bacarıqlarını azaldır
- ☐ onların iş yerlərində yaratmaq bacarıqlarını artırır

- ☒ öz gələcəyinə inamı artırır

300 Elmi-texniki tərəqqinin və bazar iqtisadiyyatının müasir inkişafı nəyi zəruri edir?

- ☒ işlərin attestasiya olunmasını
☐ iş yerlərinin rəqəbətini artırır
☐ iş yerlərinin rəqəbətini azaldır
☐ iş yerlərinin tədqiqatını
☐ iş yerlərinin attestasiya olunmasının rəqəbətini azaldır

301 İş yerin antropometrik avadanlıqla təchizatı kimdən asılıdır?

- ☐ menecerdən
☒ sahibkardan
☐ insandan
☐ iş yerinin quruluşundan
☐ iş yerindən

302 Sadalanan tədbirlər- mövcud iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq; ağır fiziki və əl əməyinin azadılması; əməyin məzmun və cazibədarlığının artırılması -iş yerində baş verən hansı proseslərlə bağlıdır?

- ☒ iş yerlərinin attestasiyası
☐ iş yerlərinin qiymətləndirilməsi
☐ iş yerlərinin attestasiyası və qiymətləndirilməsi
☐ əl əməyinin azadılması
☐ iş yerlərinin attestasiyası və əl əməyinin azadılması

303 Biomexanika insan orqanizmin hansı xüsusiyyətlərini xarakterizə edir?

- ☒ fizioloji
☐ anatomik
☐ bioloji
☐ gigiyenik
☐ psixoloji

304 İş yeri attestasiyanı keçdikdən sonra xüsusi xəritələrdə nə qeyd edilir?

- ☐ ucotun nəticələri
☐ təhlilin nəticələri
☒ attestasiyanın nəticələri
☐ xüsusi nəticələr
☐ ekspert nəticələri

305 İş yerinin təchizatına amillər hansı formada təsir edir?

- ☐ fərdi
☐ individual
☐ parakəndə
☐ kollektiv
☒ kompleks

306 Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2003 ildə prezident seçkiləri qabağı necədənə yeni iş yerlərinin açılacağını söz vermişdi?

- ☐ 500min.

- ☒ 600 min.
- ☐ 450 min.
- ☐ 700 min.
- ☐ 650 min.

307 Elmi-texniki tərəqqinin və bazar iqtisadiyyatının müasir inkişafı nəyi zəruri edir?

- ☒ işlərin attestasiya olunmasını
- ☐ iş yerlərinin rəqəbətini artırır
- ☐ iş yerlərinin rəqəbətini azaldır
- ☐ iş yerlərinin tədqiqatını
- ☐ iş yerlərinin attestasiya olunmasının rəqəbətini azaldır

308 "İş yerlərinin attestasiyası kursunun başlıca diqqəti nəyə yönəldilir?

- ☐ iş yerlərinin attestasiyasının aparılmasının və iş vaxtının təşkilinə
- ☐ iş yerlərinin attestasiyasının aparılmasının təşkilinə və praktiki məsələlərə
- ☒ iş yerlərinin attestasiyasının aparılmasının təşkilinə
- ☐ iş yerlərinin attestasiyasının aparılmasının təşkilinə və nəzəri məsələlərə
- ☐ iş yerlərinin attestasiyasının aparılmasının və əmək haqqının təşkilinə

309 Universal iş yerləri hansı istehsal tipinə uyğun gəlir?

- ☐ universal, fərdi və kiçik seriyalı
- ☒ fərdi və kiçik seriyalı
- ☐ xüsusi, fərdi və kiçik seriyalı
- ☐ universal, fərdi və kiçik seriyalı
- ☐ qeyri universal, fərdi və kiçik seriyalı

310 İş yerlərinin təşkilində hansı növ problemlər öyrənilir?

- ☒ nəzəri və praktiki
- ☐ əmək məhsuldarlığın artırılması və nəzəri məsələlər
- ☐ əmək məhsuldarlığın artırılması, nəzəri və praktiki
- ☐ iş vaxtının təşkili, nəzəri və praktiki məsələlər
- ☐ əmək haqqının təşkili, nəzəri və praktiki məsələlər

311 İş yerlərin attestasiyası hansı hüquqi sənətə əsasən keçirilir?

- ☒ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2009-cı il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2010-cı il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2012-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 20008-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2011-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən

312 İş yerlərinin attestasiyasının əsas vəzifələrinə aiddir:

- ☐ işçilərin sağlamlığının və yüksək iş marağın qorunması
- ☒ işçilərin sağlamlığının və şəxsi təhlükəsizliyinin qorunması
- ☐ işçilərin şəxsi təhlükəsizliyinin və iş rejiminin qorunması
- ☐ işçilərin sağlamlığının və intizamın qorunması

- ☐ işçilərin şəxsi təhlükəsizliyinin və iş keyfiyyətinin qorunması

313 Mexanikləşdirilmiş iş yerləri hansı qruplara ayrılır?

- ☐ qismən mexanikləşdirilmiş, avtomatlaşdırılmış
☒ qismən mexanikləşdirilmiş, kompleks mexanikləşdirilmiş,
☐ kompleks mexanikləşdirilmiş, avtomatlaşdırılmış
☐ qismən mexanikləşdirilmiş, kompleks mexanikləşdirilmiş, avtomatlaşdırılmış
☐ kompleks mexanikləşdirilmiş, qismən avtomatlaşdırılmış, avtomatlaşdırılmış

314 Fəhlələrin yorulması hallarını hansı amillər azaldır?

- ☐ iş yerin və keyfiyyətin düzgün təşkili
☐ iş şəraitinin və keyfiyyətin düzgün təşkili
☒ iş yerin və iş şəraiti düzgün təşkili
☐ iş şəraiti düzgün təşkili
☐ iş yerin düzgün təşkili

315 Qismən mexanikləşdirilmiş iş yerlərində fəhlə mexanizmi necə işə salır?

- ☒ əl ilə
☐ köməkçinin əl ilə
☐ əlsiz
☐ mühəndisin əl ilə
☐ mütəxəssisin əl ilə

316 Hansı iş yerlərində fəhlə mexanizmi əli ilə işə salır?

- ☐ avtomatlaşdırılmış və robotlaşdırılmış
☐ avtomatlaşdırılmış
☐ qismən avtomatlaşdırılmış
☒ qismən mexanikləşdirilmiş
☐ qismən mexanikləşdirilmiş və avtomatlaşdırılmış

317 İstehsal prosesinin normal davamı hər şeydən əvvəl nəyi tələb edir?

- ☐ iş şəraitinin düzgün təşkilini
☐ münasibətlərin düzgün təşkilini
☒ iş yerinin düzgün təşkilini
☐ iş yerinin düzgün təhcizatını
☐ əmək haqqının düzgün təşkilini

318 Kompleks mexanikləşdirilmiş iş yerində fəhlə hansı funksiyanı yerinə yetirir?

- ☐ istehsalı idarə etmək
☒ mexanizmləri idarə etmək
☐ təhcizatı idarə etmək
☐ mexanizmlərə xidməti idarə etmək
☐ xidməti idarə etmək

319 İş yerinin düzgün təşkili nəyin əsasında dayanır?

- ☐ iş şəraitinin düzgün təşkilinin
☐ münasibətlərin düzgün təşkilini
☒ istehsal prosesinin
☐ iş yerinin düzgün təhcizatını

☐ əmək haqqının düzgün təşkilini

320 Hansı növ iş yerində fəhlə mexanizmləri idarə etməklə məşguldur?

- ☐ 30% mexanikləşdirilmiş
- ☐ qismən mexanikləşdirilmiş
- ☒ kompleks mexanikləşdirilmiş
- ☐ təcizat sahəsində
- ☐ 40% mexanikləşdirilmiş

321 Mexanikləşdirilmiş iş yerlərini təşkil edərkən başlıca vəzifə nədən ibarət olmalıdır?

- ☐ insanla insanın işinin, uzlaşmasını təmin etməkdən
- ☐ insanların işinin keyfiyyətinin təmin etməkdən
- ☐ insanların işinin, uzlaşmasını təmin etməkdən
- ☐ insanların işini təmin etməkdən
- ☒ maşınla insanın işinin, uzlaşmasını təmin etməkdən

322 İş yerlərin qeyri-səmərəli təşkili birbaşa nəyə təsir göstərir?

- ☐ məhsul itkilərinə
- ☒ iş vaxtın təşkilinə və itkilərinə
- ☐ əmək intizamının yüksəldilməsinə
- ☐ əmək haqqının təşkilinə
- ☐ texnoloji prosesin təşkilinə

323 İş yerinin yaxşı təşkili işçilərin sağlamlığına necə təsir göstərir?

- ☐ qorunmamasına imkan yaradır
- ☐ iş günlərin itkisini artırır
- ☒ qorunmasına imkan yaradır
- ☐ iş vaxtın itkisini artırır
- ☐ iş günlərin və iş vaxtın itkisini artırır

324 İş yerinin təşkili hansı proseslərlə əlaqədardır?

- ☐ istehsal və keyfiyyət prosesi
- ☒ istehsal və əmək prosesi
- ☐ texnoloji proseslərlə
- ☐ texnoloji və təcizat proseslərlə
- ☐ texnoloji və təşkili proseslərlə

325 Avtomatlaşdırılmış iş yerlərinə hansıları iş yerləri aid edilir?

- ☐ texnoloji proseslər fəhlənin iştirakı və maşının hərəkəti ilə nail olunur
- ☐ texnoloji proseslər fəhlənin maşınlara xidməti və hərəkəti ilə nail olunur
- ☒ texnoloji proseslər fəhlənin heç bir iştirakı olmadan maşının hərəkəti ilə nail olunur
- ☐ avtomatlaşdırılmamış işlərdə texnoloji proseslər fəhlənin heç bir iştirakı olmadan maşının hərəkəti ilə nail olunur
- ☐ mexanikləşdirilməmiş işlərdə texnoloji proseslər fəhlənin heç bir iştirakı olmadan maşının hərəkəti ilə nail olunur

326 İş yerlərinin attestasiyasının nəticələri haqqında müəssisə rəhbəri məlumatı kimlərə çatdırılır?

- ☐ müəssisənin mütəxəssislərinə
- ☐ müəssisənin rəhbər heyətinə

- ☒ müəssisənin işçilərinə
- ☐ müəssisənin mütəxəssislərinə və rəhbər heyətinə
- ☐ müəssisənin işçilərinə və mütəxəssislərinə

327 İş yerlərinin attestasiyası kursunun predmetini nə təşkil edir?

- ☐ iş yerinin öyrənilməsi və təhlili
- ☐ iş yerlərinin müqayisəli təhlili və təşkili
- ☐ iş yerlərinin ucotu və qiymətləndirilməsi
- ☒ iş yerinin öyrənilməsi və kompleks qiymətləndirilməsi
- ☐ iş yerlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi

328 Cəmiyyətin sosial-iqtisadi inkişafı mövcud olan əməyin təşkilindən nəyi tələb edir?

- ☒ əmək potensialından səmərəli istifadə olunmasını
- ☐ iş vaxtın səmərəli istifadə edilməsini
- ☐ iş yerinin öyrənilməsi və təhlili
- ☐ iş yerinin şəraitinin qiymətləndirilməsi
- ☐ iş vaxtının qiymətləndirilməsi və təkmilləşdirilməsi

329 Müasir iqtisadiyyatın inkişafının sürətləndirilməsi iş yerlərindən nəyi tələb edir?

- ☐ iş yerlərin daimi qiymətləndirilməsini
- ☐ iş yerlərin sayını azaltmasını
- ☒ iş yerlərin daimi təkmilləşdirilməsini
- ☐ iş yerinin şəraitinin qiymətləndirilməsi
- ☐ iş yerlərin inkişafını

330 Avtomatlaşdırılmış iş yerlərini təşkil edərkən nəyin təmin edilməsinə əsas diqqət vermək lazımdır?

- ☐ səmərəli marşrut üzrə dəqiq xidmətə və texnologiyalara
- ☒ səmərəli marşrut üzrə dəqiq xidmətə
- ☐ səmərəli marşrut üzrə dəqiq xidmətə və proqramlara
- ☐ səmərəli marşrut üzrə dəqiq texnologiyalara
- ☐ səmərəli marşrut üzrə dəqiq xidmətə və təcizat proqramlara

331 Hansı növ iş yerlərində nizamlanmış vaxt və səmərəli marşrut üzrə dəqiq xidmətin təmin edilməsinə əsas diqqət verilir?

- ☐ mexanikləşdirilmiş iş yerlərində
- ☐ əllə görülən iş yerlərində
- ☒ avtomatlaşdırılmış iş yerlərində
- ☐ mexanikləşdirilməmiş iş yerlərində
- ☐ səmərələşdirilmiş iş yerlərində

332 İş yerlərinin əmək şəraitinə və texniki təhlükəsi baxımından qiymətləndirilərkən aşağıdakı hansı əsas göstəricilər nəzərə alınır?

- ☐ Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi;
- ☐ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☐ Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu

- ☐ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Ə1 əməyinin və ağır fiziki əməyin həcmi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☒ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; Ə1 əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu

333 Kollektiv iş yerləri necə dənə xüsusiyyətlərə görə fərqlənir?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4

334 Birdəzgahlı iş yerlərini təşkil edərkən əsas diqqət nəyə verilməlidir?

- ☐ daha rahat istehsalın seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək şəraitinin yaradılmasına
- ☐ daha rahat hərəkət seçilməsinə; mükəmməl əməyin tətbiqinə; əmək şəraitinin yaradılmasına
- ☒ daha rahat hərəkət seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək şəraitinin yaradılmasına
- ☐ daha cox hərəkətin seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək şəraitinin yaradılmasına
- ☐ daha rahat hərəkət seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək keyfiyyətinin yaradılmasına

335 Çoxdəzgahlı iş yerlərini təşkil edərkən əsas diqqət necə dənə göstəriciyə verilir?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☒ 3
- ☐ 2

336 Köməkçi qurğular və vasitələr çoxdəzgahlı iş yerlərində necə dənə funksiyanı yerinə yetirir?

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 6
- ☐ 5

337 Çoxdəzgahlı iş yerləri necə tipli iş yerlərinə bölünür?

- ☐ 4
- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☒ 2

338 İstehsalın intensivləşdirilməsi hansı problemlərlə sıx bağlıdır?

- ☐ təcizatin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
- ☒ texniki tərəqqinin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
- ☐ texniki tərəqqinin inkişafının sürətləndirilməsi
- ☐ texniki xidmətin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
- ☐ əmək məhsuldarlığının daha yüksək sürətlə artması

339 əmək prosesinin xarakterinə və əməyin mexanikləşmə səviyyəsinə görə iş yerləri necə qrupa

bölünür?

- ☒ 3
- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2

340 əmək prosesinin xarakterinə və əməyin mexanikləşmə səviyyəsinə görə iş yerləri hansı qruplara bölünür?

- ☐ əl əməyinin tətbiq edildiyi iş yerləri; robotların tətbiq edildiyi iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☒ əl əməyinin tətbiq edildiyi iş yerləri; mexanikləşdirilmiş iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☐ əməyin tətbiq edildiyi iş yerləri; robotların tətbiq edildiyi iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☐ robotların tətbiq edildiyi iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☐ əl əməyinin tətbiq edildiyi iş yerləri; robotların tətbiq edildiyi iş yerləri

341 əl əməyinin tətbiq edildiyi iş yerlərində əsas və köməkçi əmək prosesləri hansı amil olmadan yerinə yetirilir?

- ☐ əl əməyi və mexanizm tətbiq edilmədən
- ☒ maşın və mexanizm tətbiq edilmədən
- ☐ əl əməyi, maşın və mexanizm tətbiq edilmədən
- ☐ əl əməyi, maşın və robotları tətbiq edilmədən
- ☐ əl əməyi və maşın tətbiq edilmədən

342 Mexanikləşdirilmiş iş yerlərində istehsal prosesləri necə fəhlənin iştiraki ilə yerinə yetirilir?

- ☐ iki fəhlə və ya qrup fəhlə tərəfindən
- ☐ iki fəhlə və ya dörd fəhlə tərəfindən
- ☐ bir fəhlə və ya üç fəhlə tərəfindən
- ☐ üç fəhlə və ya beş fəhlə tərəfindən
- ☒ bir fəhlə və ya qrup fəhlə tərəfindən

343 Mexanikləşdirilmiş iş yerləri necə qruplara ayrılır?

- ☐ 4
- ☒ 2
- ☐ 3
- ☐ 5
- ☐ 1

344 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təcizəti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin]
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

345 İş yerlərində əmək şəraitinin xarakterini müəyyən edən I qrup amillər nə ilə şərtlənir?

- ☐ iş yerinin texniki cəhətdən təchiz olunması ilə
- ☐ iş yerinin planlaşdırılması ilə
- ☐ istehsal prosesinin texnoloji xüsusiyyətləri ilə
- ☐ iş yerinin texniki cəhətdən təchiz olunması ilə
- ☒ iş yerinin planlaşdırılması ilə onun texniki cəhətdən təchiz olunması və istehsal prosesinin texnoloji xüsusiyyətləri ilə

346 əmək amillərinə hansılar daxildir?

- ☐ işə vaxtlı-vaxtında hazır olmaq, iş yerlərinin bütün ünsürlərinin səmərəli əlaqələndirilməsi, optimal əmək bölgüsü aid edilir.
- ☐ optimal əmək bölgüsü, qaldırıcı-nəqliyat qurğularının səmərəli tətbiqi, ən qısa hərəkət marşrutu, iş yerinin bütün zəruri vasitələrlə vaxtı-vaxtında təchiz olunması aid edilir.
- ☒ işə vaxtlı-vaxtında hazır olmaq, iş yerlərinin bütün ünsürlərinin səmərəli əlaqələndirilməsi, optimal əmək bölgüsü, qaldırıcı-nəqliyat qurğularının səmərəli tətbiqi, ən qısa hərəkət marşrutu, iş yerinin bütün zəruri vasitələrlə vaxtı-vaxtında təchiz olunması aid edilir.
- ☐ işə vaxtlı-vaxtında hazır olmaq, iş yerlərinin bütün ünsürlərinin səmərəli əlaqələndirilməsi, optimal əmək bölgüsü, qaldırıcı-nəqliyat qurğularının səmərəli tətbiqi aid edilir.

347 İş yerlərində əmək şəraitin III qrupuna hansı amillər daxildir?

- ☐ işçi vəziyyəti və təcizəti ilə əlaqədar olan amillər
- ☐ işçi vəziyyəti və xidməti ilə əlaqədar olan amillər
- ☒ insanın işçi vəziyyəti ilə əlaqədar olan amillər.
- ☐ işçi təcizəti ilə əlaqədar olan amillər
- ☐ işçi təcizəti ilə əlaqədar olan amillər

348 İnsanın işçi vəziyyəti ilə əlaqədar olan amillər iş yerlərində əmək şəraitin hansı qrupuna daxildir?

- ☐ III qrupuna.
- ☐ I qrupuna
- ☒ VI qrupuna
- ☐ IV qrupa
- ☐ II qrupuna

349 Bir çox əmək prosesləri nəyin sərfini tələb edir?

- ☐ zehni və mexaniki qüvvənin sərfini
- ☐ zehni qüvvənin sərfini
- ☐ zeyni, fiziki və mexaniki qüvvənin sərfini
- ☒ fiziki qüvvənin sərfini
- ☐ fiziki və zehni qüvvənin sərfini

350 İş yerlərinin qiymətləndirilməsi necə göstəricilər üzrə aparılır?

- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 1

351 İş yerlərinə xidmətə dair qoyulan əsas tələbləri qeyd edin:

- ☐ xidmət proseslərinin planlılığı, kompleksliyi, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.

- ☐ xidmət proseslərinin planlılığı, kompleksliyi, yüksək keyfiyyətli, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.
- ☒ xidmət proseslərinin planlılığı, kompleksliyi, yüksək keyfiyyətliyi, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.
- ☐ xidmət proseslərinin planlılığı, kompleksliyi, yüksək keyfiyyətli, iş yeri ilə əlaqənin olması.
- ☐ xidmət proseslərinin kompleksliyi, yüksək keyfiyyətli, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.

352 İş yerlərinin attestasiyasının necə əsas vəzifəsi vardır?

- ☐ 2
- ☐ 1
- ☐ 3
- ☒ 5
- ☐ 4

353 İş yerlərinin attestasiyası zamanı onların qiymətləndirilməsi üçün istifadə edilən əsas normaları sadalayın:

- ☐ sanitar-gigiyenik normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☒ sanitar-gigiyenik normalar; lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ sanitar-gigiyenik normalar; lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar
- ☐ lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar

354 İş yerlərinin attestasiyası necə qrup insanların iştiraki ilə təşkil edilir?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 4

355 İş yerlərin attestasiyası zamanı hansı məsələlər diqqət mərkəzində olmalıdır?

- ☒ muasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənilib hazırlanması; əl və ağır fiziki əməyin tətbiqinin ixtisar edilməsi, az səmərəli iş yerlərinin ləğvi; avadanlıqların işinin növbəlilik əmsalının yüksəldilməsi; tətbiq olunan əmək sərfi normalarının keyfiyyətinin yoxlanılması
- ☐ Elmi-texniki tərəqqinin və bazar iqtisadiyyatın tələblərinə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; tətbiq olunan əmək sərfi normalarının keyfiyyətinin yoxlanılması
- ☐ muasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənilib hazırlanması;
- ☐ Elmi-texniki tərəqqi və gündəlik tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi
- ☐ Elmi-texniki tərəqqi və muasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənilib hazırlanması;

356 İş yerlərini texniki cəhətdən qiymətləndirilərkən hansı əsas göstəricilər nəzərə alınır?

- ☐ Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☒ Əl əməyinin tətbiqi səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi

- ☐ İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☐ Əl əməyinin tətbiqi səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☐ Əl əməyinin tətbiqi səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin məhsullar istehsal etməyə müvafiq olması;

357 Azərbaycan Respublikasının İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında 6 may 2009-cı il tarixli Nazirlər Kabinetinin qərarında necədə əsas ümumi müddəalar öz əksini tapmışdır?

- ☐ 7
- ☒ 5
- ☐ 6
- ☐ 3
- ☐ 4

358 İş yerlərinin təşkilatı səviyyəsinin qiymətləndirilməsində necə dənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 1
- ☐ 3
- ☐ 2
- ☒ 5
- ☐ 4

359 İş yerlərinin attestasiyasının normativ əsasını necə dənə əsas sənəd və standartlar təşkil edir?

- ☐ 7
- ☐ 5
- ☐ 6
- ☐ 3
- ☒ 4

360 İş yerlərinin attestasiyasının aparılmasının əsas mərhələlərini qeyd edin:

- ☒ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması;
- ☐ iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması;
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir

361 İş yerlərinin attestasiyasının aparılmasını necə əsas mərhələlərdən keçir?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

362 İş yerlərinin təşkilatı səviyyəsinin qiymətləndirilməsi hansı əsas göstəricilərlə xarakterizə edilir?

- ☒ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; İş yerlərinə səmərəli xidmət
- ☐ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət
- ☐ Planirovkanın reallığı; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti

363 İş yerinin planlaşdırılması nəyi əhatə edir?

- ☐ iş üçün əlverişli şəraitin olması; əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələrin səmərəli istifadə edilməsi, yüksək keyfiyyətin təmin edilməsi
- ☐ əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələrin səmərəli istifadə edilməsi, yüksək keyfiyyətli xidmətin təmin edilməsi
- ☐ əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələrin səmərəli istifadə edilməsi, yüksək keyfiyyətin təmin edilməsi
- ☐ əmək mühafizəsi; istehsal meydançaların səmərəli istifadə edilməsi, yüksək keyfiyyətin təmin edilməsi
- ☒ iş üçün əlverişli şəraitin olması; əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələri səmərəli istifadə edilməsi

364 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hancı istiqamətdə texniki-iqtisadi təhlil aparılır?

- ☐ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ iş yerlərinin normativ səviyyəyə çatdırılması üçün zəruri məsrəflər hesablanır; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir
- ☐ texnoloji proseslərin və attestasiyanın nəticələrinin təhlili
- ☒ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili; iş yerlərinin normativ səviyyəyə çatdırılması üçün zəruri məsrəflər hesablanır; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maliyyə imkanları aşkar edilir

365 İş yerlərinin inkişafın sosial mahiyyəti hansı əsas məsələləri əhatə edir?

- ☐ əməyin sosial təbiəti, vaxtının səmərəli istifadəsi, insanların gələcəyə inamını artırır, insan münasibətlərini
- ☐ əməyin sosial təbiəti, vaxtının səmərəli istifadəsi, insanların gələcəyə inamını artırır, iş rejimin düzgün istifadəsini
- ☒ əməyin sosial təbiəti, vaxtının səmərəli istifadəsi, insanların gələcəyə inamını artırır
- ☐ əməyin sosial təbiəti, vaxtının səmərəli istifadəsi, iş rejimin düzgün istifadəsini
- ☐ əməyin sosial təbiəti, insanların gələcəyə inamını artırır, iş rejimin düzgün istifadəsini

366 İş yerlərinin coxalmasının necə dənə sosial əhəmiyyəti var?

- ☐ 1
- ☒ 3
- ☐ 2
- ☐ 5
- ☐ 4

367 Müasir dövrdə mövcud iş yerlərinin azalmasının əsas səbəblərini sadalayın:

- ☐ elmi-texniki tərəqqinin , bazar münasibətlərinin və xidmətin inkişafı
- ☒ elmi-texniki tərəqqinin və bazar münasibətlərinin inkişafı
- ☐ texniki tərəqqinin , bazar münasibətlərinin və xidmətin inkişafı
- ☐ tərəqqinin , bazar münasibətlərinin və xidmətin inkişafı
- ☐ elmi tərəqqinin , bazar münasibətlərinin və xidmətin inkişafı

368 əl ilə görülmə işlərdəki hərəkətlər əsas hansı qrupa bölünür?

- ☐ barmaqların hərəkəti; qolların və çiyinlərin hərəkəti; çiyinlərin və gövdənin hərəkəti; ayaq barmaqların hərəkəti
- ☐ barmaqların hərəkəti; biləklərin hərəkəti; çiyinlərin hərəkəti; gövdənin hərəkəti
- ☒ barmaqların hərəkəti; biləklərin hərəkəti; qolların və çiyinlərin hərəkəti; çiyinlərin və gövdənin hərəkəti
- ☐ barmaqların hərəkəti; biləklərin hərəkəti; qolların və çiyinlərin hərəkəti; ayaq barmaqların hərəkəti
- ☐ barmaqların hərəkəti; biləklərin hərəkəti; qolların və çiyinlərin hərəkəti; çiyinlərin və gövdənin hərəkəti; ayaq barmaqların hərəkəti

369 əl ilə görülmə işlərdəki hərəkətlər necə qrupa bölünür?

- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☐ 2
- ☒ 4

370 İş yerlərinin attestasiyasının həyata keçirilməsi haqqında müəssisə rəhbərin əmrində hansı müddəalar qeyd olunur?

- ☒ attestasiyasının keçirilməsi müddəti; qrafiki; komissiyası yaradılır
- ☐ attestasiyasının keçirilməsi müddəti; qrafiki
- ☐ qrafiki; ayrı-ayrı struktur bölmələr üzrə və bütövlükdə müəssisə üzrə attestasiya komissiyası yaradılır
- ☐ sərəncam verilir
- ☐ attestasiyasının keçirilməsi müddəti; qrafiki; ayrı-ayrı struktur bölmələr üzrə və bütövlükdə müəssisə üzrə attestasiya komissiyası yaradılır

371 İş yerlərinin səmərələşdirilməsinin necə dənə əsas istiqamət mövcuddur?

- ☐ 2
- ☒ 4
- ☐ 5
- ☐ 1
- ☐ 3

372 İş yerinin təşkili hansı məsələləri əhatə edir?

- ☐ iş yerinin planlaşdırılması (planirovkası); iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması
- ☒ iş yerinin planlaşdırılması (planirovkası); iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması
- ☐ iş yerinin planlaşdırılması (planirovkası); iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması, ixtisaslı iş yerlərin yaradılması
- ☐ iş yerinin planlaşdırılması (planirovkası); iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması; ixtisaslı iş yerlərin yaradılması
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması, ixtisaslı iş yerlərin yaradılması

373 İş yerlərinin təşkili xüsusiyyətləri hansı amillərdən asılıdır?

- ☐ işin həcmindən, avadanlığın miqdarından; əməyin mexanikləşdirmə səviyyəsindən
- ☐ işin həcmindən, avadanlığın miqdarından; təchizat sistemindən; əməyin mexanikləşdirmə səviyyəsindən
- ☒ işin həcmindən, avadanlığın miqdarından; xidmət sistemindən; əməyin mexanikləşdirmə səviyyəsindən
- ☐ işin həcmindən, avadanlığın miqdarından; xidmət sistemindən
- ☐ işin həcmindən, avadanlığın miqdarından; xidmət sistemindən;

374 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün necədənə kompleks göstəricidən istifadə edilir?

- ☐ 6
- ☐ 4
- ☒ 3
- ☐ 7
- ☐ 5

375 İş yerinin təchizatı hansı halda daha səmərəli ola bilər?

- ☒ istehsal prosesinin məzmununa nəinki miqdarca, habelə keyfiyyətə uyğun olsun
- ☐ iş yerlərinin ixtisaslaşmasına, istehsal prosesinə keyfiyyətə uyğun olsun
- ☐ iş yerlərinin ixtisaslaşmasına, istehsal prosesinin məzmununa nəinki miqdarca, habelə keyfiyyətə uyğun olsun
- ☐ istehsal prosesinin formasına, habelə keyfiyyətə uyğun olsun
- ☐ iş yerlərinin ixtisaslaşmasına, məzmununa nəinki miqdarca, habelə keyfiyyətə uyğun olsun

376 İş yerlərinin təchizatı dedikdə nə başa düşülür?

- ☒ iş yerlərinin məntəqəsində olan əsas texnoloji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləvazimatların, siqnallaşdırma və texniki təhlükəsizlik vasitələrinin məcmuyu
- ☐ iş yerlərinin məntəqəsində olan əsas texnoloji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləvazimatların, siqnallaşdırma , texniki təhlükəsizlik vasitələrinin məcmuyu və iş yerlərinin inkişafı
- ☐ iş yerlərinin məntəqəsində olan əsas texnoloji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləvazimatların, siqnallaşdırma , texniki təhlükəsizlik vasitələrinin məcmuyu və iş yerlərinin ixtisaslaşması
- ☐ iş yerlərinin məntəqəsində olan əsas texnoloji, texnoloji və təşkilati ləvazimatların, siqnallaşdırma , texniki təhlükəsizlik vasitələrinin məcmuyu və iş yerlərinin ixtisaslaşması
- ☐ iş yerlərinin məntəqəsində olan əsas texnoloji və köməkçi avadanlıqların, təşkilati ləvazimatların, siqnallaşdırma , texniki təhlükəsizlik vasitələrinin məcmuyu və iş yerlərinin ixtisaslaşması

377 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün onun kompleks qiymətləndirilməsi meyarlarını (göstəricilərini) qeyd edin:

- ☒ təşkilatı; texniki; əmək şəraiti və texniki təhlükəsizlik
- ☐ texniki; əmək şəraiti və texniki təhlükəsizlik
- ☐ təşkilatı; texniki; texniki təhlükəsizlik
- ☐ təşkilatı; texniki; iqtisadi; əmək şəraiti və texniki təhlükəsizlik
- ☐ təşkilatı; texniki; əmək şəraiti

378 İş yerlərinin ixtisaslaşması dedikdə nə başa düşülür?

- ☐ iş günlərin hər birinə bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işlərin təhkim olunması
- ☒ iş yerlərinin hər birinə bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işlərin təhkim olunması
- ☐ iş rejiminin hər birinə bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işlərin təhkim olunması
- ☐ avadanlıqların hər birinə bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işlərin təhkim olunması
- ☐ texnologiyaların hər birinə bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işlərin təhkim olunması

379 İş yerlərinin təşkilinin necə dənə əsas ünsürlərini var?

- ☐ 4
- ☐ 2
- ☐ 1
- ☐ 5
- ☒ 3

380 İş yerlərinin attestasiyasının aparılmasının ikinci mərhələsinin əsas məqsədini qeyd edin:

- ☐ nəticələri yekunlaşdırmaq; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
- ☐ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; nəticələri yekunlaşdırmaq;
- ☐ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
- ☐ iş yerlərinə qiymət vermək; nəticələri yekunlaşdırmaq]
- ☒ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; nəticələri yekunlaşdırmaq; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq

381 Hansı məqsədlə attestasiyayla bağlı müəssisədə yaradıcı qruplar təşkil olunur?

- ☐ İş yerlərinin attestasiyası və ləğv edilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ İş yerlərinin attestasiyası işlərini daha effektiv aparmaq üçün
- ☒ iş yerlərinin attestasiyası və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ iş yerlərinin ləğv edilməsi işlərini və onun səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün
- ☐ İş yerlərinin səmərələşdirilməsi işlərini daha effektiv aparmaq üçün

382 İş yerlərinin uçotu neçə məsələni həll etməyə imkan verir?

- ☐ 3
- ☒ 5
- ☐ 6
- ☐ 2
- ☐ 4

383 İş yerlərinin attestasiyasının normativ əsasını hansı sənəd və standartlar təşkil edir?

- ☐ normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları
- ☒ Azərbaycan Respublikası Əmək Məcəlləsi, normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları və gigiyena normativləri
- ☐ normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları və gigiyena normativləri
- ☐ Azərbaycan Respublikası Əmək Məcəlləsi, normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları
- ☐ Azərbaycan Respublikası Əmək Məcəlləsi, sanitar qaydaları və gigiyena normativləri

384 İş yerlərinin attestasiyasının nəticəsinə görə necə qrupa bölünür?

- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☐ 1
- ☒ 3

385 İş yerlərinin attestasiyasının normativ əsasını necədənə əsas sənəd və standartlar təşkil edir?

- ☒ 4
- ☐ 6
- ☐ 7
- ☐ 3
- ☐ 5

386 İş yerlərinin attestasiyasının nəticəsindən asılı olaraq hər bir iş yeri hansı qruplara bölünür ?

- ☐ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri;
- ☒ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; ləğv edilməli iş yerləri
- ☐ səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; ləğv edilməli iş yerləri
- ☐ attestasiya edilmiş iş yerləri; səmərələşdirilməli, təkmilləşdirilməli olan iş yerləri; inkişaf edilməli iş yerləri

- ☐ attestasiya edilmiş iş yerləri; ləğv edilməli iş yerləri

387 İş yerlərinin attestasiyasının aparılmasının əsas mərhələlərini qeyd edin:

- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir
- ☐ iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir
- ☒ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması; iş yerlərinin attestasiyası nəticəsində onun səmərələşdirilməsidir
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması
- ☐ iş yerlərinin uçotunun aparılması; iş yerlərinin attestasiyasının aparılması, yəni mövcud iş yerlərinin qiymətləndirilməsi və nəticələri yekunlaşdırılması;

388 Hansı iş yerləri təkmilləşdirilməli (səmərələşdirilməli) olan iş yerlərinə aiddir?.

- ☐ müəyyən tələbatla cavab verməyən, lakin səmərələşdirilməsi qeyri mümkün olan iş avadanlığı
- ☒ müəyyən tələbatla cavab verməyən, lakin səmərələşdirilməsi mümkün olan iş yerləridir
- ☐ müəyyən tələbatla cavab verməyən, lakin səmərələşdirilməsi qeyri mümkün olan iş yerləridir
- ☐ müəyyən tələbatla cavab verən, lakin səmərələşdirilməsi qeyri mümkün olan iş avadanlığı
- ☐ müəyyən tələbatla cavab verən, lakin səmərələşdirilməsi qeyri mümkün olan iş yerləridir

389 İş yerlərinin attestasiyasının aparılmasını necə əsas mərhələlərdən keçir?

- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☐ 1
- ☒ 3

390 Təkmilləşdirilməli (səmərələşdirilməli) iş yerləri necə lazımi səviyyəyə gətirilə bilər?

- ☒ müəyyən təşkilati- texniki tədbirləri həyata keçirilməklə
- ☐ müəyyən təşkilati tədbirləri həyata keçirilməklə
- ☐ müəyyən texniki tədbirləri həyata keçirilməklə
- ☐ müəyyən işləri həyata keçirilməklə
- ☐ tədbirləri həyata keçirilməklə

391 İş yerlərini əmək proseslərinin mexanikləşdirilmə səviyyəsinə görə sadalayın:

- ☐ komputerləşdirilmiş, aparat və əl işləri prosesləri
- ☐ mexanikləşdirilmiş, komputerləşdirilmiş, aparat və əl işləri prosesləri
- ☐ mexanikləşdirilmiş, avtomatlaşdırılmış, komputerləşdirilmiş və əl işləri prosesləri
- ☐ tam komputerləşdirilmiş, aparat və əl işləri prosesləri
- ☒ mexanikləşdirilmiş, avtomatlaşdırılmış, aparat və əl işləri prosesləri

392 Hansı iş yerləri ləğv edilməli hesab edilir?.

- ☒ lazımi tələbatlara cavab verməyən iş yerləridir
- ☐ lazımi xidmətə cavab verməyən iş yerləridir
- ☐ lazımi təcizata cavab verməyən iş yerləridir
- ☐ lazımi keyfiyyətə cavab verməyən iş yerləridir
- ☐ lazımi kəmiyyətə cavab verməyən iş yerləridir

393 İş yerlərinin attestasiyasının aparılmasını əsas məqsədini qeyd edin:

- ☒ iş yerlərinin sayını müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və qruplaşdırılması
- ☐ iş yerlərini təsnifləşdirilməsi və qruplaşdırılması
- ☐ iş yerlərinin sayını müəyyənləşdirilməsi, qruplaşdırılması
- ☐ iş yerlərinin yerini müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və qruplaşdırılması
- ☐ iş yerlərinin sayını müəyyənləşdirilməsi, təsnifləşdirilməsi

394 İş yerinin neçə növ mahiyyəti vardır?

- ☐ 5
- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 1

395 İş yerinin quruluşu və ona xidmət sistemi nədən asılıdır?

- ☐ mexanikləşdirilmə və əl işləri prosesləri səviyəsindən
- ☐ mexanikləşdirilmə, aparat və əl işləri prosesləri səviyəsindən
- ☐ mexanikləşdirilmə və avtomatlaşdırılma, aparat və əl işləri səviyəsindən
- ☐ aparat və əl işləri prosesləri səviyəsindən
- ☒ ixtisaslaşma dərəcəsindən

396 İş yerinin iqtisadi mahiyyəti nədən ibarətdir?

- ☒ əmək məhsuldarlığının yüksəldilməsi, istehsal etdiyi məhsulun (işin) keyfiyyətinin yaxşılaşdırılması
- ☐ əmək şəraitin yaxşılaşdırılması, istehsal etdiyi məhsulun (işin) keyfiyyətinin yüksəldilməsi
- ☐ əmək məhsuldarlığının yüksəldilməsi, istehsal etdiyi məhsulun (işin) keyfiyyətinin yaxşılaşdırılması və çeşidin artırılması
- ☐ görülən işlərin keyfiyyətin yüksəldilməsi, istehsal etdiyi məhsulun (işin) çeşidin artırılması və əmək intizamının möhkəmləndirilməsi
- ☐ əmək məhsuldarlığının yüksəldilməsi, istehsal etdiyi məhsulun (işin) çeşidin artırılması və əmək intizamının möhkəmləndirilməsi

397 İş yerlərinin uçotu nəyi etməyə imkan verir?

- ☐ iş yerlərinin həqiqi və dəqiq sayını müəyyən etməyə; sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə;
- ☒ iş yerlərinin həqiqi və dəqiq sayını müəyyən etməyə; sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə

398 İş yerlərinin attestasiyasının həyata keçirilməsi haqqında müəssisə rəhbərin əmrində hansı müddəalar qeyd olunur?

- ☒ attestasiyasının keçirilməsi müddəti; qrafiki; ayrı-ayrı struktur bölmələr üzrə və bütövlükdə müəssisə üzrə attestasiya komissiyası yaradılır
- ☐ qrafiki; ayrı-ayrı struktur bölmələr üzrə və bütövlükdə müəssisə üzrə attestasiya komissiyası yaradılır
- ☐ attestasiyasının keçirilməsi müddəti; qrafiki; komissiyası yaradılır
- ☐ attestasiyasının keçirilməsi müddəti; qrafiki

399 İş yerinin təşkili hansı məsələləri əhatə edir?

- ☐ iş yerinin planlaşdırılması (planirovkasi); iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması
- ☒ iş yerinin planlaşdırılması (planirovkasi); iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması
- ☐ iş yerinin planlaşdırılması (planirovkasi); iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması, ixtisaslı iş yerlərin yaradılması
- ☐ iş yerinin planlaşdırılması (planirovkasi); iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması; ixtisaslı iş yerlərin yaradılması
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması, ixtisaslı iş yerlərin yaradılması

400 İş yerlərinin təşkili xüsusiyyətləri hansı amillərdən asılıdır?

- ☐ işin həcmindən, avadanlığın miqdarından; əməyin mexanikləşdirmə səviyyəsindən
- ☐ işin həcmindən, avadanlığın miqdarından; təchizat sistemindən; əməyin mexanikləşdirmə səviyyəsindən
- ☒ işin həcmindən, avadanlığın miqdarından; xidmət sistemindən; əməyin mexanikləşdirmə səviyyəsindən
- ☐ işin həcmindən, avadanlığın miqdarından; xidmət sistemindən;
- ☐ işin həcmindən, avadanlığın miqdarından; xidmət sistemindən;

401 İş yerinin planlaşdırılması nəyi əhatə edir?

- ☐ iş üçün əlverişli şəraitin olması; əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələrin səmərəli istifadə edilməsi, yüksək keyfiyyətin təmin edilməsi
- ☐ əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələrin səmərəli istifadə edilməsi, yüksək keyfiyyətli xidmətin təmin edilməsi
- ☐ əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələrin səmərəli istifadə edilməsi, yüksək keyfiyyətin təmin edilməsi
- ☐ əmək mühafizəsi; istehsal meydançaların səmərəli istifadə edilməsi, yüksək keyfiyyətin təmin edilməsi
- ☒ iş üçün əlverişli şəraitin olması; əmək mühafizəsi; istehsal meydançaların və əmək vasitələri səmərəli istifadə edilməsi

402 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün necədənə kompleks göstəricidən istifadə edilir?

- ☒ 3
- ☐ 5
- ☐ 4
- ☐ 7
- ☐ 6

403 İş yerinin təşkili hansı məsələləri əhatə edir?

- ☒ iş yerinin planlaşdırılması ; iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması işin yüksək keyfiyyətlə yerinə yetirilməsi
- ☐ iş yerinin planlaşdırılması ; iş yerinin təchizatı; iş yerinə xidmət; işin vaxtı-vaxtında yerinə yetirilməsi
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması işin fasiləsiz yerinə yetirilməsi
- ☐ iş yerinin təchizatı; iş yerinə xidmət; iş yerinin ixtisaslaşdırılması; işin az vaxt sərf etməklə yerinə yetirilməsi

404 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün onun kompleks qiymətləndirilməsi meyarlarını (göstəricilərini) qeyd edin:

- ☐ təşkilatı; texniki; texniki təhlükəsizlik
- ☐ təşkilatı; texniki; əmək şəraiti
- ☐ texniki; əmək şəraiti və texniki təhlükəsizlik
- ☐ təşkilatı; texniki; iqtisadi; əmək şəraiti və texniki təhlükəsizlik
- ☒ təşkilatı; texniki; əmək şəraiti və texniki təhlükəsizlik

405 İş yerlərinin düzgün təşkili dedikdə nəyi nəzərdə tutur?

- ☐ işin fasiləsiz yerinə yetirilməsi
- ☐ işin yüksək keyfiyyətlə yerinə yetirilməsi
- ☐ işin vaxtı-vaxtında yerinə yetirilməsi
- ☒ işin fasiləsiz və az vaxt sərf etməklə yerinə yetirilməsi
- ☐ işin az vaxt sərf etməklə və keyfiyyətli yerinə yetirilməsi

406 İş yerlərinin attestasiyasının aparılmasının ikinci mərhələsinin əsas məqsədini qeyd edin:

- ☐ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
- ☒ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; nəticələri yekunlaşdırmaq; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
- ☐ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; nəticələri yekunlaşdırmaq;
- ☐ iş yerlərinə qiymət vermək; nəticələri yekunlaşdırmaq
- ☐ nəticələri yekunlaşdırmaq; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq

407 İş yerlərinin uçotu neçə məsələni həll etməyə imkan verir?

- ☐ 6
- ☐ 4
- ☒ 5
- ☐ 2
- ☐ 3

408 İş yerlərinin uçotu nəyi etməyə imkan verir?

- ☐ sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☒ iş yerlərinin həqiqi və dəqiq sayını müəyyən etməyə; sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin həqiqi və dəqiq sayını müəyyən etməyə; sex və SAhələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə;

409 İş yerləri fəhlələrin ixtisas səviyyəsinə görə hansı qruplara bölünür?

- ☐ yüksək və aşağı ixtisaslı
- ☐ yüksək və orta ixtisaslı
- ☒ yüksək, orta və aşağı ixtisaslı
- ☐ yüksək, orta, aparat və əl işləri
- ☐ yüksək, orta, aşağı ixtisaslı və mexanikləşdirilmiş

410 İş yerləri ixtisaslaşma dərəcəsinə görə hansı qruplara bölünür?

- ☐ xüsusi, ixtisaslaşmış və qarışıq
- ☒ xüsusi, ixtisaslaşmış və universal
- ☐ ixtisaslaşmış, qarışıq və unikal
- ☐ fərdi, universal və qarışıq
- ☐ unikal, ixtisaslaşmış və fərdi

411 İş yerində təchizatın bioloji və psixoloji amillər xarakteristikası necə qrup faktorları əhatə edir?

- ☒ 5
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 2

412 İnsan bədəninin necə əsas biomexanika keyfiyyəti vardır?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2
- ☒ 3

413 Rəhbər işçilərin iş yerlərinin attestasiyası zamanı nəçə dənə göstərici qiymətləndirilir?

- ☐ 3
- ☐ 1
- ☒ 2
- ☐ 5
- ☐ 4

414 Təchizatın istehsal-texniki amilləri necə qrup faktorlardan asılıdır?

- ☐ 5
- ☐ 3
- ☒ 4
- ☐ 1
- ☐ 2

415 Təchizatın istehsal-texniki amilləri hansı faktorlardan asılıdır?

- ☐ istehsalın tipindən; əmək funksiyalarının xarakterindən; ixtisaslaşma dərəcəsiindən
- ☒ istehsalın tipindən; iş yerinin texnoloji təyinatından; əmək funksiyalarının xarakterindən; ixtisaslaşma dərəcəsiindən
- ☐ iş yerinin texnoloji təyinatından; əmək funksiyalarının xarakterindən; ixtisaslaşma dərəcəsiindən
- ☐ istehsalın tipindən; iş yerinin texnoloji təyinatından; əmək funksiyalarının xarakterindən
- ☐ istehsalın tipindən; iş yerinin texnoloji təyinatından; ixtisaslaşma dərəcəsiindən

416 İş yerlərinin təchizatı hansı məsələləri əhatə edir?

- ☐ əsas avadanlıq və texnoloji vasitələr; köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsitələri; siqnallaşdırma vasitələri; sağlam qida vasitələri
- ☐ əsas avadanlıq vasitələr; köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsitələri; siqnallaşdırma vasitələri;yardımcı və sağlam qida vasitələri
- ☒ əsas avadanlıq və texnoloji vasitələr, köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsitələri, siqnallaşdırma vasitələri, sağlam və təhlükəsiz əmək vasitələri
- ☐ . əsas avadanlıq vasitələr; qaldırıcı-nəqliyyat vasitəsitələri; siqnallaşdırma vasitələri;yardımcı və işıq vermə vasitələri
- ☐ əsas avadanlıq vasitələr; köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsitələri; siqnallaşdırma vasitələri;yardımcı və işıq vermə vasitələri

417 əl ilə görülən işlərdəki hərəkətlər necə əsas qrupa bölünür?

- ☐ 1

- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☒ 4

418 İş yerinin təchizatının konkret amillər xarakteristikası neçə qrupa bölünür?

- ☐ 5
- ☐ 3
- ☐ 4
- ☐ 1
- ☒ 2

419 Müəssisədə attestasiya komissiyasının tərkibinə kimlər daxil edilir?

- ☐ həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər,
- ☒ müəssisə və bölmələrin rəhbərləri, həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər

420 İş yerinin səmərəli planlaşdırılması hansı məsələnin həllini asanlaşdırır?

- ☐ iş yerinin təchizatını
- ☐ iş yerinin ucotunu
- ☐ iş yerinin xidmətini
- ☒ işlərin tez və az qüvvə ilə yerinə yetirilməsini
- ☐ iş yerinin planirovkasını

421 əl ilə görülən işlərdəki hərəkətlər necə qrupa bölünür?

- ☐ 6
- ☒ 4
- ☐ 5
- ☐ 2
- ☐ 3

422 İş yerlərinin təşkilində hansı növ problemlər öyrənilir?

- ☒ nəzəri və praktiki
- ☐ əmək məhsuldarlığın artırılması və nəzəri məsələlər
- ☐ əmək məhsuldarlığın artırılması, nəzəri və praktiki
- ☐ iş vaxtının təşkili, nəzəri və praktiki məsələlər
- ☐ əmək haqqının təşkili, nəzəri və praktiki məsələlər

423 İş yerlərinin attestasiyası kursunun başlıca diqqəti nəyə yönəldilir?

- ☐ iş yerlərinin attestasiyasının aparılmasının təşkilinə və praktiki məsələlərə
- ☐ iş yerlərinin attestasiyasının aparılmasının təşkilinə və nəzəri məsələlərə
- ☒ iş yerlərinin attestasiyasının aparılmasının təşkilinə
- ☐ iş yerlərinin attestasiyasının aparılmasının və iş vaxtının təşkilinə
- ☐ iş yerlərinin attestasiyasının aparılmasının və əmək haqqının təşkilinə

424 İş yerlərinin ayrı-ayrı peşələr üzrə təşkili nəyə əsaslanır ?

- ☒ texnoloji təyinatına
- ☐ istehsal edilən məhsula
- ☐ texniki avadanlıqlara
- ☐ istehsalın texniki-texnoloji mürəkkəbliyinə
- ☐ məhsulun mürəkkəbliyinə

425 İş yerində fəhlənin əməyi necə olmalıdır ?

- ☐ ağır və səsli olmamalıdır
- ☐ yüngül olmamalıdır
- ☒ yorucu olmamalıdır
- ☐ sürətli və yüngül olmamalıdır
- ☐ yorucu və yüngül olmamalıdır

426 İnsan əməyi hansı xarakter daşıyır?

- ☐ iqtisadi
- ☐ səmərəli
- ☒ məqsədə uyğun
- ☐ konkret
- ☐ abstrakt

427 İş yerlərinin attestasiyası hansı sahələr iqtisadiyyatı ilə bağlıdır?

- ☐ sənaye, kənd təsərrüfatı, nəqliyat, və əməyin fiziologiyası ilə
- ☐ sənaye, nəqliyat ticarət və əməyin sosiologiyası ilə
- ☐ sənaye, kənd təsərrüfatı və əməyin iqtisadiyyatı ilə
- ☒ sənaye, kənd təsərrüfatı, nəqliyat, ticarət və s.
- ☐ sənaye, nəqliyat və s.əməyin gigiyenası ilə

428 İş yerlərinin attestasiyası elmi ilk növbədə hansı elmlə bağlıdır?

- ☐ əməyin fiziologiyası ilə
- ☐ əməyin statistika ilə
- ☐ əməyin gigiyenası ilə
- ☐ əməyin sosiologiyası ilə
- ☒ əməyin iqtisadiyyatı ilə

429 İş yerinin normal, lazımı qaydada saxlanılması nəyin artmasını təmin edir?

- ☒ əmək məhsuldarlığını
- ☐ fəhlələrin yorulması hallarını
- ☐ əmək haqqını
- ☐ iş vaxtını
- ☐ məhsul itkilərini

430 İş yerlərində fəhlələrin yorulmasına təsir edən amillərin artırılması nəyi cəxəldir?

- ☐ məhsul qənaətini
- ☒ vaxt itkilərini
- ☐ əmək keyfiyyətini
- ☐ məhsuldar işləməsini
- ☐ məhsul itkilərini

431 İş yerlərində iş şəraitinin aşağı səviyyədə olması iş məhsuldarlığına necə təsir edir?

- ☐ hec təsir etmir
- ☐ onu artırır
- ☒ onu azaldır
- ☐ onu stabil saxlayır
- ☐ onun keyfiyyətini artırır

432 İş yerlərinin səmərəli təşkili birbaşa nəyə təsir göstərir?

- ☒ əməyin təşkilinə
- ☐ iş vaxtın təşkilinə
- ☐ texnoloji prosesin təşkilinə
- ☐ əmək haqqının təşkilinə
- ☐ əmək intizamın təşkilinə

433 İş yerinin yaxşı təşkili işçilərin sağlamlığına necə təsir göstərir?

- ☐ iş günlərin və iş vaxtın itkisini artırır
- ☐ iş günlərin itkisini artırır
- ☐ iş vaxtın itkisini artırır
- ☒ qorunmasına imkan yaradır
- ☐ qorunmamasına imkan yaradır

434 Müasir iqtisadiyyatın inkişafın sürətləndirilməsi iş yerlərindən nəyi tələb edir?

- ☐ iş yerlərin daimi qiymətləndirilməsini
- ☒ iş yerlərin daimi təkmilləşdirilməsini
- ☐ iş yerlərin sayını azaltmasını
- ☐ iş yerlərin inkişafını
- ☐ iş yerinin şəraitinin qiymətləndirilməsi

435 İş yerlərinin attestasiyası hansı qrup elmlərə aiddir?.

- ☐ iqtisadi -texniki
- ☐ sosio-bioloji
- ☐ iqtisadi erqonomika
- ☐ sosio-fizioloji
- ☒ sosial-iqtisadi

436 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hancı istiqamətdə texniki-iqtisadi təhlil aparılır?

- ☐ 4
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 5

437 İş yerlərinin səmərələşdirilməsi necə istiqamətdə aparılır?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2

438 İş yerlərinin səmərələşdirilməsinin təşkilati səviyyəsinin yüksəldilməsi istiqamətinə hansı tədbirlər daxildir?

- ☒ səmərəli əmək proseslərinin və müntəzəm iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; əməyin təşkilinin müntəzəm formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının müntəzəm yüksəldilməsi
- ☐ səmərəli əmək proseslərinin və müntəzəm iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının müntəzəm yüksəldilməsi
- ☐ səmərəli əmək proseslərinin və müntəzəm iş rejiminin tətbiq edilməsi; iş yerlərin planlaşdırılmasının yaxşılaşdırılması; əməyin təşkilinin müntəzəm formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi;
- ☐ əməyin təşkilinin müntəzəm formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının müntəzəm yüksəldilməsi
- ☐ əməyin təşkilinin müntəzəm formalarının tətbiqi; texniki cəhətdən əsaslandırılmış normaların tətbiq edilməsi; geniş profilli işçilərin sayının artırılması, işçilərin ixtisasının müntəzəm yüksəldilməsi

439 İş yerlərinin planlaşdırılmasının məqsədlərini qeyd edin:

- ☐ lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması
- ☒ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; əlverişli, yüksək məhsuldarlıqlı və təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ işçinin daha əlverişli hərəkəti üçün şəraitin yaradılması; lazımsız, artıq hərəkətlərin ixtisarı və ya ləğvi; istehsal meydançasından daha səmərəli və qənaətli istifadə olunması

440 İş yerlərinin planlaşdırılmasının necə dənə əsas məqsədi var?

- ☐ 6
- ☒ 4
- ☐ 5
- ☐ 2
- ☐ 3

441 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təcizə və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

442 İş yerində fəhlənin əsas hərəkətlərini sadalayın:

- ☐ barmaqların, biləklərin və çiyinönünün hərəkəti; barmaqların, biləklərin, çiyinönünün və çiyinin hərəkəti; barmaqların, biləklərin çiyinönünün, çiyinin və gövdənin hərəkəti

- ☒ barmaqların hərəkəti; barmaqların və biləklərin hərəkəti; barmaqların, biləklərin, çiyinönünün və çiyinin hərəkəti; barmaqların, biləklərin çiyinönünün, çiyinin və gövdənin hərəkəti
- ☐ barmaqların hərəkəti; barmaqların və biləklərin hərəkəti; barmaqların, biləklərin və çiyinönünün hərəkəti; barmaqların, biləklərin, çiyinönünün və çiyinin hərəkəti; barmaqların, biləklərin çiyinönünün, çiyinin və gövdənin hərəkəti
- ☐ barmaqların hərəkəti; barmaqların və biləklərin hərəkəti; barmaqların, biləklərin və çiyinönünün hərəkəti
- ☐ iş yerlərinin düzgün planlaşdırılmasından və təciizatından

443 əlin hərəkəti necə əsas tələblərə ödəməlidir?

- ☐ 5
- ☐ 3
- ☒ 4
- ☐ 1
- ☐ 2

444 İş yerində maddi-texniki vasitələrin düzgün yerləşdirilməsinin neçə əsas qrupları vardı?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2
- ☒ 3

445 Çoxdüzgaha xidmət edən fəhlənin iş yerində dəzgahların optimal yerləşdirilmə variantları hansılardır?

- ☐ fəhlənin bir dəzgahdan başqasına keçməsi üçün ardıcılıq qaydası ilə dəzgahların yerləşdirilməsi;
- ☐ dəzgahların yerləşdirilməsi; dəzgahların bir sıra ilə deyil, dairəvi 2 sıra ilə yerləşdirilməsi
- ☒ fəhlənin bir dəzgahdan başqasına keçməsi üçün ardıcılıq qaydası ilə dəzgahların yerləşdirilməsi; dəzgahların bir sıra ilə deyil, dairəvi 2 sıra ilə yerləşdirilməsi
- ☐ xidmətin və dəzgahların bir sıra ilə deyil, dairəvi 2 sıra ilə yerləşdirilməsi
- ☐ dəzgahların bir sıra ilə deyil, dairəvi 2 sıra ilə yerləşdirilməsi

446 Hər bir iş yeri attestasiyadan keçdikdən sonra attestasiyanın nəticələri hansı sənəddə qeyd edilir?

- ☐ coğrafi xəritələrdə
- ☒ xüsusi xəritələrdə
- ☐ fizioloji xəritələrdə
- ☐ psixoloji xəritələrdə
- ☐ ekspert xəritələrdə

447 Fəaliyyət göstərən normalara görə kiçik dəzgahlar hansı həcmdə istehsal meydançası düşür?

- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 40-52 kv.m olan
- ☒ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 10-12 kv.m olan
- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 20-32 kv.m olan
- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 40-52 kv.m olan
- ☐ kiçik dəzgahlar üçün istehsal meydançasının ərazisi 30-42 kv.m olan

448 Attestasiya prosesində rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların iş yerlərinin attestasiyanın keçirilməsinin əsas məqsədini qeyd edin:

- ☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların əməyin nəticələrinin dəyişməsinə şərait yaradır
- ☒ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların əməyin nəticələrinin yüksəlməsinə şərait yaradır
- ☐ əməyin nəticələrinin dəyişməsinə şərait yaradır

- ☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların sayın azalmasına şərait yaradır
- ☐ rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların sayın dəyişməsinə şərait yaradır

449 İş yerlərinin səmərələşdirilməsinin texniki səviyyəsinin yüksəldilməsi istiqamətinə hansı tədbirlər daxildir?

- ☐ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi
- ☐ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; müasir avadanlıqların işə salınması
- ☒ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi; müasir avadanlıqların işə salınması
- ☐ texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi
- ☐ texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi; müasir avadanlıqların işə salınması

450 əmək prosesinin xarakterinə və əməyin mexanikləşmə səviyyəsinə görə iş yerləri hansı qruplara bölünür?

- ☐ əl əməyinin tətbiq edildiyi iş yerləri; robotların tətbiq edildiyi iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☒ əl əməyinin tətbiq edildiyi iş yerləri; mexanikləşdirilmiş iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☐ əməyin tətbiq edildiyi iş yerləri; robotların tətbiq edildiyi iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☐ robotların tətbiq edildiyi iş yerləri; avtomatlaşdırılmış iş yerləri
- ☐ əl əməyinin tətbiq edildiyi iş yerləri; robotların tətbiq edildiyi iş yerləri

451 Briqada iş yerinin planlaşdırılması zamanı bütün əşyaların yerləşdirilməsi nə ilə xarakterizə edilir?

- ☐ maksimum qənaət emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ daha səmərəli seçilməsi və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☒ emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ təcizəti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin
- ☐ xidməti və emal edilən detalların hərəkətinin qısa yolunu və əmək funksiyalarının geniş dairədə qovuşması imkanını təmin etsin

452 əl əməyinin tətbiq edildiyi iş yerlərində əsas və köməkçi əmək prosesləri hansı amil olmadan yerinə yetirilir?

- ☐ əl əməyi və mexanizm tətbiq edilmədən
- ☒ maşın və mexanizm tətbiq edilmədən
- ☐ əl əməyi, maşın və mexanizm tətbiq edilmədən
- ☐ əl əməyi, maşın və robotları tətbiq edilmədən
- ☐ əl əməyi və maşın tətbiq edilmədən

453 Attestasiyanın nəticələri hansı göstəricilərlə qiymətləndirilir?

- ☐ "Səmərələşdirilməlidir", «Ləğv edilməlidir»
- ☐ «Attestasiyadan keçməmişdir», "Səmərələşdirilməlidir", «Ləğv edilməlidir»
- ☐ «Attestasiyadan keçmişdir», «Ləğv edilməlidir»
- ☐ «Attestasiyadan keçmişdir», "Səmərələşdirilməlidir", «Ləğv edilməməlidir»
- ☒ «Attestasiyadan keçmişdir», "Səmərələşdirilməlidir", «Ləğv edilməlidir»

454 Rəhbər işçilərin, mütəxəssislərin qulluqçuların iş yerlərinin attestasiyanın keçirilməsi zamanı nələr qiymətləndirilir?

- ☐ idarəedilən iş
- ☐ iş yeri və ixtisas
- ☐ iş
- ☒ iş yeri və idarəedilən iş
- ☐ idarəedilən iş və ixtisas

455 Fəaliyyət göstərən normalara görə orta həcmli dəzgahlar üçün hansı həcimdə istehsal meydançası düşür?

- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 25-35 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 35-45 kv.m olan
- ☒ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 15-25 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 55-65 kv.m olan
- ☐ orta həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 45-55 kv.m olan

456 əl əməyinin tətbiq edildiyi iş yerlərində hansı əmək prosesləri yerinə yetirilir?

- ☐ əsas, köməkçi və mexanik
- ☐ əsas və mexanik
- ☐ əsas, köməkçi və avtomatik
- ☒ əsas və köməkçi
- ☐ köməkçi və mexanik

457 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hansı istiqamətdə texniki-iqtisadi təhlil aparılır?

- ☐ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maddi imkanları aşkar edilir
- ☐ iş yerlərinin attestasiyası üçün texniki, maddi və maddi imkanları aşkar edilir
- ☐ iş yerlərinin normativ səviyyəyə çatdırılması üçün zəruri məsrəflər hesablanır; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maddi imkanları aşkar edilir
- ☐ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili
- ☒ texnoloji proseslərin və attestasiyanın nəticələrini təhlili; iş yerlərinin normativ səviyyəyə çatdırılması üçün zəruri məsrəflər hesablanır; iş yerlərinin attestasiyası üçün texniki, maddi və maddi imkanları aşkar edilir

458 Mexanikləşdirilmiş iş yerlərində istehsal prosesləri necə fəhlənin iştirakı ilə yerinə yetirilir?

- ☐ bir fəhlə və ya üç fəhlə tərəfindən
- ☐ iki fəhlə və ya qrup fəhlə tərəfindən
- ☐ üç fəhlə və ya beş fəhlə tərəfindən
- ☒ bir fəhlə və ya qrup fəhlə tərəfindən
- ☐ iki fəhlə və ya dörd fəhlə tərəfindən

459 İş yerlərinin səmərələşdirilməsi hansı istiqamətdə aparılır?

- ☐ iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☒ iş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi;

460 Mexanikləşdirilmiş iş yerlərində istehsal prosesləri kimin iştirakı ilə yerinə yetirilir?

- ☐ bir fəhlə və mühəndislərin

- ☐ mühəndislərin, bir fəhlə və ya qrup fəhlənin
- ☒ bir fəhlə və ya qrup fəhlənin
- ☐ üç fəhlənin və mühəndislərin
- ☐ mühəndislərin və bir necə fəhlənin

461 İş yerlərinin attestasiyası zamanı hansı sosial proseslərə diqqət yetirilir?

- ☐ sosial münasibətlərə
- ☐ sosial münasibətlərə və sosial əlaqələrə
- ☐ sosial əlaqələrə
- ☐ sosial diskussiyaların aparılmasına
- ☒ sosial sorğuların, tədqiqatların aparılmasına

462 İş yerlərinin attestasiyası hansı baxımdan qiymətləndirilir?

- ☐ təşkilati, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☒ texniki, təşkilati, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki, xidməti, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki və təşkilati

463 Mexanikləşdirilmiş iş yerlərində istehsal prosesləri hansı vasitələrin köməyi ilə yerinə yetirilir?

- ☐ maşın, mexanizmlərin və bir fəhlənin
- ☒ maşın və mexanizmlərin
- ☐ maşın, mexanizmlərin və bir iki fəhlənin
- ☐ mühəndislərin və mexanizmlərin
- ☐ mühəndislərin, maşın və mexanizmlərin

464 Dövlət əmək Müfəttişliyi iş yerlərinin attestasiyasının keçirilməsində nəyə nəzarət edir?.

- ☐ iş yerlərinin kəmiyyətinə
- ☒ iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə
- ☐ iş yerlərinin attestasiyasının keçirilməsinə
- ☐ müəssisənin mütəxəssislərinə
- ☐ attestasiyasının keçirilməsinə

465 İş yerlərinin attestasiyası hansı tədbirləri özündə birləşdirir?

- ☐ qabaqcıl xidməti və təşkilati səviyyəli tədbirləri
- ☒ qabaqcıl elmi - texniki və təşkilati səviyyəli tədbirləri
- ☐ qabaqcıl elmi - texniki tədbirləri
- ☐ xidməti, qabaqcıl elmi - texniki və təşkilati səviyyəli tədbirləri
- ☐ qabaqcıl təşkilati səviyyəli tədbirləri

466 İş yerlərinin səmərələşdirilməsinin istiqamətlərini sadalayın?

- ☐ elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☒ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☐ insan amilinin fəallaşması; əl əməyin tətbiqinin ixtisarı; əmək şəraitinin yaxşılaşması
- ☐ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi;
- ☐ insan amilinin fəallaşması; elm və texnikanın tətbiq edilməsi; əl əməyin tətbiqinin ixtisarı

467 Attestasiyanın başa çatması ilə əlaqədər müəssisədə hansı növ təhlil aparılır?

- ☐ texniki təhlil
- ☒ texniki-iqtisadi təhlil
- ☐ iqtisadi təhlil
- ☐ sosial təhlil
- ☐ sosial-iqtisadi təhlil

468 Fəaliyyət göstərən normalara görə böyük həcmli dəzgahlar üçün hansı həcimdə istehsal meydançası düşür?

- ☒ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 30-45 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 50-65 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 40-55 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 65-85 kv.m olan
- ☐ böyük həcmli dəzgahlar üçün istehsal meydançasının ərazisi 60-75 kv.m olan

469 İş yerinin səmərələşdirilməsi üzrə tədbirlər hansı qrup iş yerlərinə aid edilə bilər?

- ☐ bir iş yerinə
- ☐ yaradıcı yerlərinə
- ☐ qrup iş yerlərinə
- ☒ bir iş yerinə, həm də qrup iş yerlərinə
- ☐ xidmət edici iş yerlərinə

470 İş yerlərini texniki cəhətdən qiymətləndirilərkən hansı əsas göstəricilər nəzərə alınır?

- ☐ Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☒ Əl əməyinin təbii səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☐ İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☐ Əl əməyinin təbii səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
- ☐ Əl əməyinin təbii səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin məhsullar istehsal etməyə müvafiq olması;

471 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə hansı metodik sənəd hazırlanır?

- ☐ iş yerlərinin metodikası
- ☒ iş yerlərinin attestasiyasının metodikası
- ☐ işləmə metodikası
- ☐ iş avadanlığının metodikası
- ☐ iş yerlərinin təhlil metodikası

472 İş yerlərinin attestasiyasının nəticələri haqqında müəssisə rəhbəri məlumatı kimlərə çatdırılır?

- ☐ müəssisənin mütəxəssislərinə
- ☐ müəssisənin rəhbər heyətinə
- ☒ müəssisənin işçilərinə
- ☐ müəssisənin mütəxəssislərinə və rəhbər heyətinə
- ☐ müəssisənin işçilərinə və mütəxəssislərinə

473 Fəaliyyət göstərən normalara görə hər bir işçiyə hansı həcimdə istehsal meydançası düşür?

- ☐ hündürlüyü 23,2 m və sahəsi 14,5 kv.m az olmayaraq istehsal meydançası
- ☐ hündürlüyü 12,2 m və sahəsi 20,5 kv.m az olmayaraq istehsal meydançası

- ☐ hündürlüyü 23,2 m və sahəsi 14,5 kv.m az olmayaraq istehsal meydançası
- ☐ hündürlüyü 9 m və sahəsi 10 kv.m az olmayaraq istehsal meydançası
- ☒ hündürlüyü 3,2 m və sahəsi 4,5 kv.m az olmayaraq istehsal meydançası

474 İstehsalın intensivləşdirilməsi hansı problemlərlə sıx bağlıdır?

- ☐ texniki tərəqqinin inkişafının sürətləndirilməsi
- ☐ əmək məhsuldarlığının daha yüksək sürətlə artması
- ☒ texniki tərəqqinin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
- ☐ texniki xidmətin inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması
- ☐ təcizatın inkişafının sürətləndirilməsi və əmək məhsuldarlığının daha yüksək sürətlə artması

475 Rəhbər işçilərin iş yerlərinin attestasiyası zamanı nə qiymətləndirilir?

- ☐ iş yeri və idarəedilən avadanlıq
- ☒ iş yeri və idarəedilən iş
- ☐ idarəedilən avadanlıq
- ☐ iş yeri və xidmət
- ☐ iş yeri

476 əsas fəhlə müxtəlif cinsli avadanlıqlara xidmət edərkən onun neçə peşəni bilməsi vacibdir?

- ☐ 3
- ☒ bir neçə
- ☐ 2
- ☐ 1
- ☐ 4

477 Rəhbər işçilərin iş yerlərinin attestasiyası zamanı necə dənə göstərici qiymətləndirilir?

- ☐ 3
- ☐ 1
- ☒ 2
- ☐ 5
- ☐ 4

478 əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə kim nəzarət edir?.

- ☐ Dövlət Vergi Müfəttişliyi
- ☒ Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin işçiləri və Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin mütəxəssisləri və Dövlət Əmək Müfəttişliyi
- ☐ müəssisənin işçiləri və Dövlət Vergi Müfəttişliyi

479 Hesablamalara əsasən respublikada avadanlıqların növbəlik əmsalının 1% artırılması neft maşınqayırma müəssisələrində il ərzində əlavə olaraq nəqədər məhsul almaq olar?

- ☐ 100 milyonl manattan az
- ☐ 800 milyonl manat
- ☒ 100 milyonl manat
- ☐ 80 milyonl manat
- ☐ 80 milyonl manattan az

480 İş yerlərinin texniki səviyyəsinin qiymətləndirilməsində əsas diqqət nəyə yetirilir?

- ☒ təchizatı, texniki və təşkilatı silahlandırma, texniki araşdırma vasitələri, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ təchizatı, texniki və təşkilatı silahlandırma, texniki araşdırma vasitələri, əmək vasitələri
- ☐ texniki araşdırma vasitələri, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ texniki silahlandırma, işçilərin ergonomik tələblərə uyğunluğu
- ☐ təchizatı, texniki və təşkilatı silahlandırma, əmək vasitələri, işçilərin ergonomik tələblərə uyğunluğu

481 əsas fəhlə müxtəlif cinsli avadanlıqlara xidmət edərkən ondan hansı işləri görməsi tələb olunur?

- ☐ bir peşəyə və ixtisasa məxsus
- ☐ bir neçə ixtisasa məxsus
- ☐ bir ixtisasa məxsus
- ☐ bir peşəyə məxsus
- ☒ bir neçə peşəyə məxsus

482 əsas fəhlənin bir neçə peşəyə məxsus olan işləri görməsi nəylə bağlıdır?

- ☐ bir cinsli avadanlıqlara xidmətilə
- ☐ iki cinsli avadanlıqlara xidmətilə
- ☒ müxtəlif cinsli avadanlıqlara xidmətilə
- ☐ yüksək keyfiyyətli avadanlıqlara xidmətilə
- ☐ yüksək ixtisaslı avadanlıqlara xidmətilə

483 Eyni cinsli avadanlıqlarla təchiz olunan iş yerləri fəhlənin ixtisaslaşmasına necə təsir edir?

- ☐ geniş
- ☒ dar
- ☐ fərqli
- ☐ dar və cevik
- ☐ cevik

484 Eyni cinsli avadanlıqlarla təchiz olunan iş yerlərində fəhlə necə ixtisaslaşır?

- ☒ dar
- ☐ cevik
- ☐ geniş
- ☐ fərqli
- ☐ dar və cevik

485 Eyni cinsli avadanlıqlarla təchiz olunan iş yerlərində fəhlənin adətən necə peşəyə malik olması kifayətdir?

- ☐ 5
- ☐ 3
- ☐ 4
- ☒ 1
- ☐ 2

486 İş yeri attestasiyanı keçdikdən sonra xüsusi xəritələrdə nə qeyd edilir?

- ☐ ucotun nəticələri
- ☐ təhlilin nəticələri
- ☒ attestasiyanın nəticələri
- ☐ xüsusi nəticələr
- ☐ ekspert nəticələri

487 əl əməyinin tətbiq edildiyi iş yerlərində əsas və köməkçi əmək prosesləri necə yerinə yetirilir?

- ☐ mexanizm köməyi ilə
- ☐ əllə və mexanizm köməyi ilə
- ☒ əllə
- ☐ əllə və robotların köməyi ilə
- ☐ əlsiz, mexanizmin köməyi ilə

488 İş yerləri qiymətləndirilən zamanı hansı qabaqcıl təcrübədən istifadə edilməlidir.?

- ☒ xarici ölkələrin və respublikamızın
- ☐ respublikamızın
- ☐ xarici ölkələrin
- ☐ xarici ölkələrin, şəhərlərin və respublikamızın
- ☐ xarici ölkələrin, rayonların və respublikamızın

489 Kollektiv iş yerləri qarşısında qoyulan tələblər hansı xarakter daşıyır?

- ☐ kəmiyyət ,
- ☐ kəmiyyət , keyfiyyət və kompleks
- ☒ kəmiyyət və keyfiyyət
- ☐ sistemli
- ☐ keyfiyyət

490 İş yerləri avadanlıqların hansı göstəricilərinə görə fərqlənir?

- ☒ kəmiyyət və keyfiyyət
- ☐ kəmiyyət və kompleks
- ☐ kəmiyyət, keyfiyyət və kompleks
- ☐ kəmiyyət, keyfiyyət və əlavə
- ☐ keyfiyyət və kompleks

491 İş yerləri avadanlıqların sayına görə hansı qruplara bölünür?

- ☐ bir necədənə dəzgahlı, çoxdəzgahlı
- ☒ birdəzgahlı, çoxdəzgahlı
- ☐ azdəzgahlı, çoxdəzgahlı
- ☐ hündür dəzgahlı, çoxdəzgahlı
- ☐ bir qrup dəzgahlı, çoxdəzgahlı

492 İş yerləri hansı növ avadanlıqların sayına görə qruplara bölünür?

- ☒ əsas
- ☐ əsas, yardımcı və köməkçi
- ☐ əsas və yardımcı
- ☐ əsas və köməkçi
- ☐ əsas, yardımcı və qaldırıcı

493 İş yerlərinin attestasiyası zamanı iş yerləri qiymətləndirilərkən əsas hansı üsuldan istifadə edilir?

- ☐ normativ və ekspert üsulu
- ☒ normativ üsulu
- ☐ ekspert üsulu
- ☐ statistik üsulu
- ☐ normativ və statistik üsulu

494 İş yerlərinin attestasiyasının nəticələri hansı sənəttə öz əksini tapır?

- ☒ müəssisə rəhbərin əmirində
- ☐ müəssisə rəhbərin sərəncamında
- ☐ müəssisə rəhbərin xahişində
- ☐ müəssisə rəhbərin izahatında və əmirində
- ☐ müəssisə rəhbərin izahatında

495 Çoxdəzgahlı birtipli iş yerləri hansı cins avadanlıqlarla təchiz olunur ?

- ☐ çox cinsli
- ☐ mürəkkəb cinsli
- ☒ eyni cinsli
- ☐ mürəkkəb və fərqli cinsli
- ☐ fərqli cinsli

496 Çoxdəzgahlı birtipli iş yerləri necə cinsli avadanlıqlarla təchiz olunur ?

- ☐ 5
- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☒ 1

497 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə rəhbərin əmrinə əsasən müəssisədə nə yaradılır?

- ☐ şura yaradılır
- ☐ məsləhət üçün komissiya yaradılır
- ☒ komissiya yaradılır
- ☐ qərar qəbul etmək üçün komissiya yaradılır
- ☐ təhlil üçün komissiya yaradılır

498 Çoxdəzgahlı müxtəlif tipli iş yerləri hansı cins avadanlıqlarla təchiz olunur ?

- ☒ çox cinsli
- ☐ eyni cinsli
- ☐ mürəkkəb cinsli
- ☐ fərqli cinsli
- ☐ mürəkkəb və fərqli cinsli

499 İş yerlərinin attestasiyası zamanı iş yerləri qiymətləndirilərkən əsas hansı üsuldan istifadə edilir?

- ☐ normativ və ekspert üsulu
- ☒ normativ üsulu
- ☐ ekspert üsulu
- ☐ statistik üsulu
- ☐ normativ və statistik üsulu

500 İş yerində işçi çatışmamazlıqlar barədə kimə xəbər verir?

- ☐ usta, briqadir, yaxud sex rəisinə, müdirə
- ☐ usta, sex rəisinə, müdirə
- ☐ usta, briqadir, yaxud sex rəisinə, müdirə
- ☐ usta, briqadir və yaxud müdirə

☒ usta, briqadir və yaxud sex rəisinə

501 İş yerində fəhlə işə başlamazdan əvvəl, ən əsas nə edir?

- ☐ avadanlığın işə hazır olmasını yoxlayır və onu təmizləyir
- ☐ avadanlığın işə hazır olmasını yoxlayır və onu yuyur
- ☒ avadanlığın işə hazır olmasını yoxlayır və onu iş vəziyyətinə gətirir
- ☐ avadanlığın işə hazır olmasını yoxlayır və onu yağlayır
- ☐ avadanlığı iş vəziyyətinə gətirir və onu yuyur

502 2003-2010 illərdə yeni yaradılan iş yerlərin necə faizi daimidir?

- ☐ 81,7%
- ☐ 61,7%
- ☒ 71,7%
- ☐ 41,7%
- ☐ 51,7%

503 İş yerlərinin attestasiyası hansı baxımdan qiymətləndirilir?

- ☐ təşkilati, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☒ texniki, təşkilati, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki, xidməti, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki və təşkilati.

504 İş yerinə xidmət fəhlə tərəfindən nə vaxt həyata keçirilir?

- ☒ işə başlamazdan əvvəl, iş vaxtı və iş qurtarandan sonra
- ☐ işə başlamazdan əvvəl, nahardan əvvəl və iş qurtarandan sonra
- ☐ işə başlayandan sonra, iş vaxtı və iş qurtarmamışdan əvvəl
- ☐ işə başlayandan sonra, nahar vaxtı və iş qurtarmamışdan əvvəl
- ☐ işə başlayandan sonra, nahar və iş qurtarandan sonra

505 İş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi tədbirləri işlənib hazırlanarkən əsas diqqət hansı tədbirlərə verilməlidir?

- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; titrəyişlərin azaldılması;
- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi
- ☒ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə
- ☐ düzgün işıqlandırma; mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə
- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; optimal temperatur yaradılması

506 Tədarük və hazır materialları hər bir iş yerində yaxşı saxlamaq üçün iş yerini nəyi ilə təchiz etmək lazımdır?

- ☐ alət şkafi, stolu, müxtəlif tara, stellajla, əlcəklə
- ☒ alət şkafi, stolu, müxtəlif tara, stellajla
- ☐ alət şkafi, müxtəlif tara, stellajla, əlcəklə
- ☐ alət şkafi, stolu, müxtəlif tara, əlcəklə
- ☐ stol, müxtəlif tara, stellajla, əlcəklə

507 İş yerlərinin attestasiyası və səmərələşdirilməsi ilə bağlı mükafatlandırma hansı formada olur?

- ☐ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin əmək haqqına 25% əlavə olunur
- ☐ işçilərin əmək haqqına 25% əlavə olunur; işçilərin dərəcələri artırılır

- ☐ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin dərəcələri artırılır
- ☒ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin əmək haqqına 25% əlavə olunur; işçilərin dərəcələri artırılır
- ☐ qiymətli hədiyyələrlə mükafatlandırma; işçilərin əmək haqqına 25% əlavə olunur; işçilərin dərəcələri dəyişdirilir

508 Kollektiv iş yerləri hansı xüsusiyyətlərə görə fərqlənir?

- ☐ kəmiyyətin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
- ☐ keyfiyyətin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
- ☒ briqada növü, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
- ☐ müəssisənin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
- ☐ sexin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə

509 Fərdi iş yerlərində fəhlənin əməyinin nəticələri hansı göstəricilərlə qeydə alınır?

- ☐ kəmiyyət , keyfiyyət və qrup
- ☐ kəmiyyət , keyfiyyət və kompleks
- ☐ kəmiyyət , keyfiyyət və fərdi
- ☐ kəmiyyət , keyfiyyət və əlaqəli göstəricilərlə
- ☒ kəmiyyət və keyfiyyət

510 İş yerlərinin attestasiyasının normativ əsasını hansı sənəd və standartlar təşkil edir?

- ☐ Azərbaycan Respublikası Əmək Məcəlləsi, sanitar qaydaları və gigiyena normativləri
- ☐ Azərbaycan Respublikası Əmək Məcəlləsi, normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları
- ☐ normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları
- ☒ Azərbaycan Respublikası Əmək Məcəlləsi, normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları və gigiyena normativləri
- ☐ normativ hüquqi aktlar, əməyin texniki təhlükəsizliyi standartları, sanitar qaydaları və gigiyena normativləri

511 Fərdi iş yerlərində fəhlənin əməyinin kəmiyyət nəticələri necə qeydə alınır?

- ☐ təxmini
- ☒ böyük dəqiqliklə
- ☐ qrup formasında
- ☐ fərdi formasında
- ☐ qarışıq formasında

512 İş yerlərin attestasiyası hansı hüquqi sənədə əsasən keçirilir?

- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2010-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☒ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2009-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2012-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2011-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 20008-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən

513 İş yerlərinin attestasiyası və səmərələşdirilməsi ilə bağlı kimlərə mükafatlar verilir?

- ☐ əmək kollektivlərinə, rəhbər işçilərə
- ☐ əmək kollektivlərinə, fərdi və rəhbər işçilərə
- ☒ əmək kollektivlərinə və fərdi işçilərə
- ☐ rəhbər işçilərə

☐ əmək kollektivlərinə

514 İş yerində eyni vaxtda necə fəhlə məşğul ola bilər?

- ☒ bir fəhlə və ya bir qrup
- ☐ müxtəlif sayda fəhlə
- ☐ 4 fəhlə
- ☐ 6 fəhlə
- ☐ 2 fəhlə

515 İş yerində eyni vaxtda məşğul olan fəhlələrin sayından asılı olaraq iş yerlərin növlərini qeyd edin:

- ☐ yalnız bir fəhlə və ya 6 fəhlə tərəfindən xidmət olunan
- ☐ yalnız bir fəhlə və ya 2 fəhlə tərəfindən xidmət olunan
- ☒ yalnız bir fəhlə və ya bir qrup fəhlə tərəfindən xidmət olunan
- ☐ yalnız bir fəhlə və ya 4 fəhlə tərəfindən xidmət olunan
- ☐ yalnız bir fəhlə və ya 5 fəhlə tərəfindən xidmət olunan

516 İş yerlərinin attestasiyası kimin iştirakı ilə təşkil edilir?

- ☐ sex və sahə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, köməkçi fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, köməkçi fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və mütəxəssislər
- ☒ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və baş mütəxəssislər

517 İş yerləri nəyə əsasən təsnifləşdirilir?

- ☐ onların təşkilinə təsir edən amillərə əsasən və xarakterik avadanlıq
- ☐ onların təşkilinə təsir edən xarakterik avadanlığa əsasən
- ☒ onların təşkilinə təsir edən amillərə əsasən
- ☐ onların təşkilinə təsir edən xüsusiyyətlərin sayına əsasən
- ☐ onların təşkilinə təsir edən xarakterik əşyalara əsasən

518 İş yerlərini bir-birindən neçə xüsusiyyət fərqləndirir?

- ☐ 7
- ☒ müxtəlif
- ☐ 8
- ☐ 6
- ☐ 9

519 İş yerlərinin attestasiyasının əsas vəzifələrini qeyd edin:

- ☒ əsas istehsal fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ əsas istehsal fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın artırılması
- ☐ əsas istehsal fondlarından sayının azaldılması, səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ dövrüyyə fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi

520 İş yerlərini bir-birindən nə fərqləndirir?

- ☐ xarakterik avadanlıq
- ☐ müxtəlif avadanlıqlar

- ☐ xarakterik alətlər
- ☐ xüsusiyyətlərin sayı
- ☒ xarakterik xüsusiyyətlər

521 İş yerlərinin attestasiyasının əsas vəzifələrini qeyd edin:

- ☐ iş yerlərin vəziyyətini qiymətləndirilməsi və onların sayının azaldılması;
- ☒ iş yerlərin vəziyyətini qiymətləndirilməsi və onların təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
- ☐ iş yerlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və sayının azaldılması
- ☐ iş yerlərin gigiyenik qiymətləndirilməsi və onların təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
- ☐ iş yerlərin sanitar vəziyyətin qiymətləndirilməsi və onların təkmilləşdirilməsi

522 İş yerləri qiymətləndirilən zamanı hansı qabaqcıl təcrübədən istifadə edilməlidir?

- ☐ respublikamızın
- ☐ xarici ölkələrin, şəhərlərin və respublikamızın
- ☐ xarici ölkələrin, rayonların və respublikamızın
- ☐ xarici ölkələrin
- ☒ xarici ölkələrin və respublikamızın

523 İş yerlərinin attestasiyası zamanı iş yerləri qiymətləndirilərkən əsasən istifadə edilən normativ üsulun mahiyyəti nədən ibarətdir?

- ☐ faktiki göstəricilərlə ekspert göstəricilər müqayisə edilir
- ☐ normativ üsulu
- ☒ faktiki göstəricilərlə normativ göstəricilər müqayisə edilir
- ☐ statistik göstəricilər müqayisə edilir
- ☐ faktiki göstəricilərlə statistik göstəricilər müqayisə edilir

524 İş qurtarandan sonra işçi dəzgahı və köməkçi vasitələri nə edir?

- ☐ vasitələri təmizləyir, silir və qonşusuna təhvil verir
- ☐ vasitələri təmizləyir, silir və sex rəisinə təhvil verir
- ☒ vasitələri təmizləyir, silir və növbətçiyə təhvil verir
- ☐ növbətçiyə təhvil verir
- ☐ vasitələri təmizləyir, silir və baş ustaya təhvil verir

525 İş yerlərin qiymətləndirilməsi hansı göstəricilər üzrə aparılır?

- ☐ təşkilati, əməyin mühafizəsi, qabaqcıl təcrübə, normativ və standartlara görə
- ☐ mütərəqqi texniki-texnoloji, qabaqcıl təcrübə, normativ və standartlara görə
- ☐ mütərəqqi texniki-texnoloji, təşkilati, əməyin mühafizəsi, qabaqcıl təcrübə görə
- ☒ mütərəqqi texniki-texnoloji, təşkilati, əməyin mühafizəsi, qabaqcıl təcrübə, normativ və standartlara görə
- ☐ təşkilati, əməyin mühafizəsi, qabaqcıl təcrübə, normativ və standartlara görə

526 İş qurtarandan sonra işçi alət və texniki sənədləri nə edir?

- ☒ şkafa, anbara qoyur, yaxud usta və saxlayıcıya təhvil verir
- ☐ sex rəisinə təhvil verir
- ☐ şkafa, anbara qoyur, sex rəisinə təhvil verir
- ☐ şkafa, anbara qoyur
- ☐ usta və saxlayıcıya təhvil verir

527 İş yerlərinin attestasiyası hansı tədbirləri özündə birləşdirir?

- ☐ qabaqcıl xidməti və təşkilati səviyyəli tədbirləri

- ☒ qabaqcıl elmi - texniki və təşkilati səviyyəli tədbirləri
- ☐ qabaqcıl elmi - texniki tədbirləri
- ☐ xidməti, qabaqcıl elmi - texniki və təşkilati səviyyəli tədbirləri
- ☐ qabaqcıl təşkilati səviyyəli tədbirləri

528 Təmirçi fəhləni çağırmaq üçün iş yerləri əsasən necə növ signalla təchiz edilməlidir?

- ☒ 4
- ☐ 6
- ☐ 5
- ☐ 8
- ☐ 7

529 Attestasiyanın nəticələrin qiymətləndirilməsində necədənə göstərici istifadə olunur?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

530 İş yerlərinin səmərələşdirilməsinin texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması istiqamətinə hansı tədbirlər daxildir?

- ☐ səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi
- ☐ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☐ düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması
- ☒ optimal temperatur yaradılması; səs-küyün azaldılması; düzgün işıqlandırma; titrəyişlərin azaldılması; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi; təhlükəsiz əmək şəraitinin yaradılması

531 İş yerlərinin səmərələşdirilməsinin təşkilati səviyyəsinin yüksəldilməsi istiqamətinə necə dənə tədbir daxildir?

- ☐ 7
- ☒ 5
- ☐ 6
- ☐ 3
- ☐ 4

532 Aşağıda sadalanan hansı işlər iş yerinə xidməti əhatə edir?

- ☐ istehsal tapşırığının fəhləyə vaxtında çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması
- ☐ əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması
- ☐ istehsal tapşırığının fəhləyə vaxtında və əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması; əmək intizamının riayət edilməsi
- ☐ istehsal tapşırığının fəhləyə vaxtında və əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi
- ☒ istehsal tapşırığının fəhləyə vaxtında və əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması

533 İş yerlərinin attestasiya nəticələrini sadalayın:

- ☐ köhnəlmiş iş yerlərinin ləğv edilməsi; yeni tələblərə cavab verən iş yerlərinin yaradılması
- ☐ yeni tələblərə cavab verən iş yerlərinin yaradılması; İş yerlərinin səmərələşdirilməsi
- ☒ köhnəlmiş iş yerlərinin ləğv edilməsi; yeni tələblərə cavab verən iş yerlərinin yaradılması; İş yerlərinin səmərələşdirilməsi
- ☐ köhnəlmiş iş yerlərinin təzələməsi; yeni tələblərə cavab verən iş yerlərinin yaradılması; İş yerlərinin səmərələşdirilməsi
- ☐ köhnəlmiş iş yerlərinin ləğv edilməsi; İş yerlərinin səmərələşdirilməsi

534 İş yerlərinin attestasiya nəticələri necə göstəricidə öz əksini tapır?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 1
- ☒ 3

535 İş yerlərinin səmərələşdirilməsinin texniki səviyyəsinin yüksəldilməsi istiqamətinə hansı tədbirlər daxildir?

- ☐ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi;
- ☐ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; müasir avadanlıqların işə salınması
- ☒ əsas istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması; texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi; müasir avadanlıqların işə salınması
- ☐ texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi
- ☐ texnikanın və mütərəqqi texnologiyanın tətbiq edilməsi; müasir avadanlıqların işə salınması

536 İş yerlərinin attestasiyasında necə əsas məqsəd mövcuddur?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

537 İş yerində təchizatın bioloji və psixoloji amillər xarakteristikası hansı faktorları əhatə edir?

- ☐ antropometrik; biomexaniki; psixofizioloji; estetik
- ☐ biomexaniki; psixofizioloji; estetik; sanitar-gigiyenik
- ☒ antropometrik; biomexaniki; psixofizioloji; estetik; sanitar-gigiyenik
- ☐ antropometrik; biomexaniki; psixofizioloji
- ☐ antropometrik; biomexaniki; estetik; sanitar-gigiyenik

538 İş yerlərinin səmərələşdirilməsi necə istiqaməttə aparılır?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2
- ☒ 3

539 Təchizatın istehsal-texniki amilləri hansı faktorlardan asılıdır?

- ☐ istehsalın tipindən; əmək funksiyalarının xarakterindən; ixtisaslaşma dərəcəsindən
- ☒ istehsalın tipindən; iş yerinin texnoloji təyinatından; əmək funksiyalarının xarakterindən; ixtisaslaşma dərəcəsindən

- ☐ iş yerinin texnoloji təyinatından; əmək funksiyalarının xarakterindən; ixtisaslaşma dərəcəsindən
- ☐ istehsalın tipindən; iş yerinin texnoloji təyinatından; əmək funksiyalarının xarakterindən
- ☐ istehsalın tipindən; iş yerinin texnoloji təyinatından; ixtisaslaşma dərəcəsindən

540 İş yerlərinin təchizatı ansı məsələləri əhatə edir?

- ☐ əsas avadanlıq və texnoloji vasitələr; köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsiləri; siqnallaşdırma vasitələri; sağlam qida vasitələri
- ☐ əsas avadanlıq vasitələr; köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsiləri; siqnallaşdırma vasitələri;yardımcı və sağlam qida vasitələri
- ☒ əsas avadanlıq və texnoloji vasitələr, köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsiləri, siqnallaşdırma vasitələri, sağlam və təhlükəsiz əmək vasitələri
- ☐ əsas avadanlıq vasitələr; qaldırıcı-nəqliyyat vasitəsiləri; siqnallaşdırma vasitələri;yardımcı və işıq vermə vasitələri
- ☐ . əsas avadanlıq vasitələr; köməkçi inventar və qaldırıcı-nəqliyyat vasitəsiləri; siqnallaşdırma vasitələri;yardımcı və işıq vermə vasitələri

541 İş yerlərinin səmərələşdirilməsi hansı istiqaməttə aparılır?

- ☐ iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi;iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☒ iş yerinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi;iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerlərində texniki təhlükəsizlik və əmək şəraitinin yaxşılaşdırılması
- ☐ iş yerinin texniki səviyyəsinin yüksəldilməsi; iş yerlərinin təşkilati səviyyəsinin yüksəldilməsi;

542 əl ilə görülən işlərdəki hərəkətlər necə əsas qrupa bölünür?

- ☐ 1
- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☒ 4

543 İş yerin təchizatın konkret amillər xarakteristikası hansı qruplara böllünür?

- ☐ İstehsal-texniki və köməkçi bioloji
- ☐ texniki və bioloji- psixoloji
- ☐ İstehsal-texniki və yardımcı psixoloji
- ☒ İstehsal-texniki və bioloji- psixoloji
- ☐ texniki və bioloji- psixoloji

544 Attestasiyanın başa çatması ilə əlaqədar müəssisədə hancı istiqaməttə texniki-iqtisadi təhlil aparılır?

- ☐ 5
- ☐ 4
- ☒ 3
- ☐ 1
- ☐ 2

545 İş yerinin səmərəli planlaşdırılması əsas istehsal fondlarından istifadəsinə necə təsir edir?

- ☐ onların düzgün qurulmasına səbəb olur
- ☐ onların ucotun düzgün qurulmasına səbəb olur

- ☒ onların istifadəsinin yaxşılaşdırılmasına səbəb olur
- ☐ işlərin az vaxt sərfi ilə yetirilməsinə səbəb olur
- ☐ onların xidmətin düzgün qurulmasına səbəb olur

546 Müəssisədə attestasiya komissiyasının tərkibinə kimlər daxil edilir?

- ☐ həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər,
- ☒ müəssisə və bölmələrin rəhbərləri, həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər

547 İş yerlərində fəhlələrin yorulmasına təsir edən amillərin azaldılması nəyi cəzə edir?

- ☐ əmək keyfiyyətini
- ☒ məhsuldar işləməsinə
- ☐ vaxt itkilərini
- ☐ məhsul itkilərini
- ☐ məhsul qənaətini

548 Fəhlələrin yorulması hallarını hansı amillər azaldır?

- ☐ iş yerin düzgün təşkili
- ☐ iş şəraitin düzgün təşkili
- ☐ iş yerin və keyfiyyətin düzgün təşkili
- ☒ iş yerin və iş şəraitin düzgün təşkili
- ☐ iş şəraitinin və keyfiyyətin düzgün təşkili

549 Fəhlələrin yorulmasına hansı amillər təsir etmir?

- ☐ iş şəraitin düzgün təşkili
- ☐ iş yerin düzgün təşkili
- ☒ işçilərin sayı
- ☐ iş yerin və iş şəraitin düzgün təşkili
- ☐ iş yerin və keyfiyyətin düzgün təşkili

550 İş yerinin düzgün təşkili nəyin əsasında dayanır?

- ☐ əmək haqqının düzgün təşkilini
- ☒ İstehsal prosesinin
- ☐ İş şəraitinin düzgün təşkilinin
- ☐ İş yerinin düzgün təhçizatını
- ☐ münasibətlərin düzgün təşkilini

551 İş yerlərin qeyri səmərəli təşkili bir başa nəyə təsir göstərir?

- ☐ məhsul itkilərinə
- ☐ texnoloji prosesin təşkilinə
- ☒ iş vaxtın təşkilinə və itkilərinə
- ☐ əmək intizamının yüksəldilməsinə
- ☐ əmək haqqının təşkilinə

552 İş yerinin təşkili hansı proseslərlə əlaqədardır?

- ☐ texnoloji və təşkili proseslərlə
- ☐ texnoloji proseslərlə
- ☐ istehsal və keyfiyyət prosesi
- ☐ texnoloji və təçizat proseslərlə
- ☒ istehsal və əmək prosesi

553 Cəmiyyətin sosial-iqtisadi inkişafı mövcud olan əməyin təşkilindən nəyi tələb edir?

- ☐ iş vaxtının qiymətləndirilməsi və təkmilləşdirilməsi
- ☐ iş yerinin öyrənilməsi və təhlili
- ☒ əmək potensialından səmərəli istifadə olunmasını
- ☐ iş yerinin şəraitinin qiymətləndirilməsi
- ☐ iş vaxtın səmərəli istifadə edilməsini

554 İş yerlərinin attestasiyası necə qrup insanların iştirakı ilə təşkil edilir?

- ☐ 2
- ☒ 4
- ☐ 5
- ☐ 1
- ☐ 3

555 İş yerlərinin attestasiyası kursunun əsas tədqiqat istiqamətlərini qeyd edin:

- ☒ iş yerlərinin uçotu, attestasiyası və səmərələşdirilməsi
- ☐ iş yerində əmək məhsuldarlığın öyrənilməsi
- ☐ iş yerlərinin şəraitin yaxşılaşdırılması
- ☐ iş yerinin müasirləşdirilməsi
- ☐ iş yerlərinin müqayisəli təhlili və təşkili

556 İş yerlərin attestasiyası hansı hüquqi sənətə əsasən keçirilir?

- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2010-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☒ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2009-cu il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2012-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 2011-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Azərbaycan Respublikasının «İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 may 20008-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən

557 əməyin səmərəliliyinin əsas şərtini qeyd edin:

- ☐ iş yerlərinin ucotun aparılması
- ☒ iş yerlərində iş şəraitin mütərəqqi olması
- ☐ iş yerlərinin attestasiyasını aparılmasının təşkili
- ☐ iş yerlərində iş vaxtının təşkili
- ☐ iş yerlərinin düzgün təhcizəti

558 İş yerlərinin attestasiyası elmi hansı bioloji elmlərlə bağlıdır?

- ☐ ergonomika və əməyin fiziologiyası, psixologiyası, gigiyenası
- ☒ əməyin fiziologiyası, psixologiyası, gigiyenası

- ☐ biologiya və ergonomika , əməyin fiziologiyası,
- ☐ ergonomika və əməyin fiziologiyası, gigiyenası
- ☐ ergonomika və əməyin psixologiyası, gigiyenası

559 İş yerlərinin attestasiyası elmi hansı statistik elimlərlə bağlıdır?

- ☒ iqtisadi statistika və əməyin statistikasi
- ☐ iqtisadi statistika və işçi qüvvəsinin statistikasi
- ☐ iqtisadi statistika və demoqrafiya statistikasi
- ☐ işçi qüvvəsinin və demoqrafiya statistikasi
- ☐ işçi qüvvəsinin və əməyin statistikasi

560 İş yerində hansı əməyin sərfi baş verir?

- ☐ iqtisadi və məqsəduyğun
- ☒ fiziki və zehni
- ☐ fiziki və konkret
- ☐ abstrakt və zehni
- ☐ abstrakt və konkret

561 İş yeri nə ilə təchiz olunur?

- ☐ ağır texniki vasitələri ilə
- ☐ ağır və yüngül texniki vasitələri ilə
- ☐ yüngül texniki vasitələri ilə
- ☐ ağır və avtomat texniki vasitələri ilə
- ☒ zəruri maddi-texniki və əmək vasitələri ilə

562 İş yeri dedikdə nə başa düşülür?

- ☐ əmək prosesin yerinə yetirmək üçün istehsal sahə və avadanlıq
- ☒ əmək prosesin yerinə yetirmək üçün istehsal meydancasının məhdud məntəqəsi
- ☐ əmək prosesin yerinə yetirmək üçün istehsal şərait
- ☐ əmək prosesin yerinə yetirmək üçün istehsal şərait sahəsinin məhdud
- ☐ əmək prosesin yerinə yetirmək üçün müəssisə daxili sahə

563 İş yerlərini əmək proseslərinin mexanikləşdirilmə səviyyəsinə görə sadalayın:

- ☐ mexanikləşdirilmiş, avtomatlaşdırılmış, komputerləşdirilmiş və əl işləri prosesləri
- ☒ mexanikləşdirilmiş, avtomatlaşdırılmış, aparat və əl işləri prosesləri
- ☐ mexanikləşdirilmiş, komputerləşdirilmiş, aparat və əl işləri prosesləri
- ☐ tam komputerləşdirilmiş, aparat və əl işləri prosesləri
- ☐ komputerləşdirilmiş, aparat və əl işləri prosesləri

564 İş yerlərinin tipi orada mövcud olan aqreqatların miqdarına görə necə qruplaşır?

- ☐ bir aqreqatlı və dörd aqreqatlı
- ☐ iki aqreqatlı və çox aqreqatlı
- ☒ bir aqreqatlı və çox aqreqatlı
- ☐ bir necə aqreqatlı və çox aqreqatlı
- ☐ bir aqreqatlı və bir necə aqreqatlı

565 İş yerinin normal, lazımı qaydada saxlanılması nəyi azaldır?

- ☐ məhsul itkilərini
- ☒ fəhlələrin yorulması hallarını

- ☐ xammal itkilərini
- ☐ enerji və xam mal itkilərini
- ☐ məhsul itkilərini və xam mal itkilərini

566 Çoxdəzgahlı coxtipli iş yerləri necə cinsli avadanlıqlarla təchiz olunur ?

- ☐ 4
- ☒ fərqli
- ☐ 1
- ☐ 5
- ☐ 3

567 Müəssisədə attestasiya komissiyasının tərkibinə kimlər daxil edilir?

- ☐ müəssisə və bölmələrin rəhbərləri, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər,
- ☐ həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☒ müəssisə və bölmələrin rəhbərləri, həmkarlar təşkilatının nümayəndələri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər
- ☐ müəssisə və bölmələrin rəhbərləri, qabaqcıl fəhlələr, təcrübəli mütəxəssislər, əməyin təşkili və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər

568 İş yerlərinin attestasiya nəticəsində avadanlıqların işinin növbəlilik əmsalını necə artırmaq olar?

- ☐ yeni avadanlıqların yaradılması
- ☒ köhnəlmiş iş yerlərinin ləğvi və yenilərin yaradılması
- ☐ iş yerlərinin ləğvi və yenilərin yaradılması
- ☐ yeni avadanlıqların azaldılması
- ☐ yeni iş yerlərinin yaradılması

569 İş yerlərinin attestasiyası və səmərələşdirilməsi ilə bağlı kimlərə mükafatlar verilir?

- ☐ əmək kollektivlərinə, rəhbər işçilərə
- ☐ əmək kollektivlərinə, fərdi və rəhbər işçilərə
- ☒ əmək kollektivlərinə və fərdi işçilərə
- ☐ rəhbər işçilərə
- ☐ əmək kollektivlərinə

570 İstehsal meydançasından səmərəli istifadə olunmasının qiymətləndirilməsi üçün hansı göstəricidən istifadə olunur?

- ☐ orta hesabla bir dazgaha düşən ayrılmış meydança
- ☒ orta hesabla bir dazgaha düşən ayrılmış meydança və bir işçiye düşən istehsal meydançasının sanitar norması
- ☐ bir işçiye düşən istehsal meydançasının sanitar norması
- ☐ orta hesabla bir dazgaha düşən havanın həcmi
- ☐ orta hesabla bir dazgaha düşən havanın həcmi və bir işçiye düşən istehsal meydançasının sanitar norması

571 Çoxdəzgahlı iş yerləri necə tipli iş yerlərinə bölünür?

- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 6
- ☐ 4

572 İş yerlərinin attestasiyasının həyata keçirilməsi haqqında müəssisə rəhbərin əmrində hansı müddəalar qeyd olunur?

- ☐ qrafiki; ayrı-ayrı struktur bölmələr üzrə və bütövlükdə müəssisə üzrə attestasiya komissiyası yaradılır
- ☐ attestasiyasının keçirilməsi müddəti; qrafiki; ayrı-ayrı struktur bölmələr üzrə və bütövlükdə müəssisə üzrə attestasiya komissiyası yaradılır
- ☐ attestasiyasının keçirilməsi müddəti; qrafiki
- ☐ sərəncam verilir
- ☒ attestasiyasının keçirilməsi müddəti; qrafiki; komissiyası yaradılır

573 Attestasiya nəticəsində iş yerlərinin sayı ilə işçilərin sayı arasında optimal nisbət necə dəyişir?

- ☐ iş yerlərinin sayı işçilərin sayını üstəliyin
- ☒ iş yerlərinin sayı ilə işçilərin sayı arasında optimal nisbət yaradılır
- ☐ iş yerlərinin sayı ilə işçilərin sayı arasında qeyri optimal nisbət yaradılır
- ☐ iş yerlərinin sayı işçilərin sayına bərabər olur
- ☐ işçilərin sayı iş yerlərinin sayını üstəliyin

574 Çoxdüzgahlı iş yerləri hansı tipli iş yerlərinə bölünür?

- ☐ az cinsli və müxtəlif cinsli
- ☒ eyni cinsli və müxtəlif cinsli
- ☐ çox cinsli və müxtəlif cinsli
- ☐ az cinsli və mürrəkkəb cinsli
- ☐ eyni cinsli və mürrəkkəb cinsli

575 İş yerlərinin attestasiyası zamanı iş yerləri qiymətləndirilərkən əsasən istifadə edilən normativ üsulun mahiyyəti nədən ibarətdir?

- ☐ faktiki göstəricilərlə ekspert göstəricilər müqayisə edilir
- ☐ normativ üsulu
- ☒ faktiki göstəricilərlə normativ göstəricilər müqayisə edilir
- ☐ statistik göstəricilər müqayisə edilir
- ☐ faktiki göstəricilərlə statistik göstəricilər müqayisə edilir

576 Köməkçi qurğular və vasitələr çoxdüzgahlı iş yerlərində necədənə funksiyanı yerinə yetirir?

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 6
- ☐ 5

577 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün müəssisə rəhbəri tərəfindən nə verilməlidir?

- ☐ sərəncam verilməlidir
- ☐ məsləhət verilməlidir
- ☐ göstəriş verilməlidir
- ☐ sərəncam verilməlidir
- ☒ əmr verilməlidir

578 Köməkçi qurğular və vasitələr çoxdüzgahlı iş yerlərində hansı funksiyanı yerinə yetirir?

- ☒ işi sürətləndirən, yüngülləşdirən və səmərələşdirən
- ☐ işi sürətləndirən və yüngülləşdirən
- ☐ işi sürətləndirən

- ☐ işi sürətləndirən və səmərələşdirən
- ☐ işi sürətləndirən, ağırlaşdıran və səmərələşdirən

579 İş yerlərinin texniki səviyyəsinin yüksəldilməsi tədbirləri işlənib hazırlanarkən əsas diqqət hansı tədbirlərə verilməlidir?

- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; titrəyişlərin azaldılması;
- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; fərdi və kollektiv qoruyucu vasitələrin tətbiqi
- ☒ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə
- ☐ düzgün işıqlandırma; mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə
- ☐ mexanikləşdirmə və avtomatlaşdırma tədbirlərinə; optimal temperatur yaradılması

580 Çoxdəzgahlı iş yerlərini təşkil edərkən əsas diqqət hansı göstəricilərə verilir?

- ☐ səmərəli təcizənin hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☐ səmərəli xidmətin hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☐ səmərəli hərəkət marşrutunun hazırlanmasına, təcizəyə, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına
- ☐ səmərəli hərəkət marşrutunun hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi xidmətə
- ☒ səmərəli hərəkət marşrutunun hazırlanmasına, iş yerlərinin planlaşdırılması, köməkçi qurğular və vasitələrlə təchiz olunmasına

581 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün necədənə kompleks göstəricidən istifadə edilir?

- ☐ 6
- ☒ 3
- ☐ 5
- ☐ 4
- ☐ 7

582 Çoxdəzgaha xidmət fəhlənin iş yerinin planlaşdırılmasında bir dəzgahdan başqa bir dəzgaha keçməsi üçün nə tələb olunur?

- ☐ maksimum qənaət
- ☒ daha səmərəli marşrutunun seçilməsi
- ☐ marşrutunun seçilməsi
- ☐ daha səmərəli xidmət
- ☐ daha səmərəli marşrutunun seçilməsi və xidməti

583 İstehsal meydançasından səmərəli istifadə olunmasının qiymətləndirilməsi üçün necə dənə göstəricidən istifadə olunur?

- ☐ 5
- ☐ 3
- ☐ 4
- ☐ 1
- ☒ 2

584 Birdəzgahlı iş yerlərini təşkil edərkən əsas diqqət nəyə verilməlidir?

- ☐ daha çox hərəkətin seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək şəraitinin yaradılmasına
- ☐ daha rahat hərəkət seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək keyfiyyətinin yaradılmasına
- ☐ daha rahat hərəkət seçilməsinə; mükəmməl əməyin tətbiqinə; əmək şəraitinin yaradılmasına
- ☒ daha rahat hərəkət seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək şəraitinin yaradılmasına

- ☐ daha rahat istehsalın seçilməsinə; mükəmməl əmək fəndlərinin tətbiqinə; əmək şəraitinin yaradılmasına

585 İş yerlərinin attestasiyasının həyata keçirilməsi üçün onun kompleks qiymətləndirilməsi meyarlarını (göstəricilərini) qeyd edin:

- ☐ təşkilatı; texniki; əmək şəraiti
☐ texniki; əmək şəraiti və texniki təhlükəsizlik
☐ təşkilatı; texniki; texniki təhlükəsizlik
☒ təşkilatı; texniki; əmək şəraiti və texniki təhlükəsizlik
☐ təşkilatı; texniki; iqtisadi; əmək şəraiti və texniki təhlükəsizlik

586 Hər bir iş yerini təşkil edərkən hansı iki məsələyə xüsusi diqqət verilməlidir?

- ☐ iş təciizatın düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması
☒ əmək vasitələri tərkibinin düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması
☐ iş yerlərinin səmərəli planlaşdırılması
☐ əmək vasitələri tərkibinin düzgün müəyyən edilməsi
☐ iş vasitələrin tərkibinin düzgün müəyyən edilməsi və iş yerlərinin səmərəli planlaşdırılması

587 İş yerlərinin attestasiyasının aparılmasının ikinci mərhələsinin əsas məqsədini qeyd edin:

- ☐ nəticələri yekunlaşdırmaq; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
☐ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
☐ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; nəticələri yekunlaşdırmaq;
☒ iş yerlərinin vəziyyəti haqqında qiymət vermək; nəticələri yekunlaşdırmaq; iş yerlərinin səmərələşdirilməsi üçün zəmin yaratmaq
☐ iş yerlərinə qiymət vermək; nəticələri yekunlaşdırmaq

588 İş yerləri avadanlıqların sayına görə necə qrupa bölünür?

- ☐ 4
☐ 5
☐ 1
☒ 2
☐ 3

589 İş yerlərinin planlaşdırılması dedikdə nə başa düşülür?

- ☐ avadanlıqların, materialların, texniki vasitələrin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması
☐ əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması
☒ avadanlıqların, materialların, texniki vasitələrin, rabitə qurğularının, əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması
☐ rabitə qurğularının, əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi və istehsal meydançası ərazisindən qənaətlə istifadə olunması
☐ avadanlıqların, materialların, texniki vasitələrin, rabitə qurğularının, əmək predmetlərinin, həmçinin işçilərin səmərəli yerləşdirilməsi

590 İş yerlərinin əmək şəraitinə və texniki təhlükəsi baxımından qiymətləndirilərkən aşağıdakı hansı əsas göstəricilər nəzərə alınır?

- ☐ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu

- ☒ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☐ Əməyin yeknəsək (monotonluğunun) olub-olmaması; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi;
- ☐ Əl əməyinin və ağır fiziki əməyin həcmi; İstehsal prosesinin və avadanlıqların təhlükəsizlik standartlarına və əməyin mühafizəsi normalarına müvafiqliyi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu
- ☐ İşçilərin xüsusi geyimlə və müdafiə vasitələri ilə təmin edilməsi səviyyəsi; Əl əməyinin və ağır fiziki əməyin həcmi; İş yerinin sanitar-gigiyenik normaların tələblərinə uyğunluğu

591 Attestasiya protokoluna nələr(hansı göstəricilər) daxildir?

- ☐ əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ iş yerlərinin attestasiyası pasportu
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı;
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☒ iş yerlərinin attestasiyası pasportu; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı

592 Attestasiya protokoluna nələr daxildir?

- ☐ əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☒ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı;
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ iş yerlərinin attestasiyası pasportu

593 İş yerlərinin uçotu nəyi etməyə imkan verir?

- ☒ iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin həqiqi və dəqiq sayını müəyyən etməyə; sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə;
- ☐ iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə
- ☐ iş yerlərinin həqiqi və dəqiq sayını müəyyən etməyə; sex və sahələrdə iş yerlərinin peşələr üzrə növlərini və miqdarını dəqiqləşdirməyə; iş yerlərinin yerlərinin ümumi sayını, vakant və ya ehtiyat iş yerlərinin sayını bilməyə; hər bir iş yerinə pasport tərtib etməyə; hər bir iş yerinin texniki-iqtisadi xarakteristikasını müəyyən etməyə

594 İş yerlərinin attestasiyasını zamanı informasiyanın obyektivliyi nəyin hesabına nail olunur?

- ☐ işin təhlili hesabına
- ☐ təhlilin hesabına
- ☐ iş yerlərinin təhlili hesabına
- ☐ iş yerlərinin hesabına
- ☒ iş yerlərinin uçotu hesabına

595 İş yerlərinin attestasiyasının aparılmasını əsas məqsədini qeyd edin:

- ☐ iş yerlərinin yerini müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və qruplaşdırılması

- ☒ iş yerlərinin sayını müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və qruplaşdırılması
- ☐ iş yerlərinin sayını müəyyənləşdirilməsi, təsnifləşdirilməsi
- ☐ iş yerlərini təsnifləşdirilməsi və qruplaşdırılması
- ☐ iş yerlərinin sayını müəyyənləşdirilməsi, qruplaşdırılması

596 2003-2010-cu illərdə necə dənə daimi iş yeri yaradılıb?

- ☐ 655min
- ☐ 855 min
- ☐ 755min
- ☐ 550min
- ☒ 955 min

597 İş yerlərin qiymətləndirilməsi hansı şəkildə keçirilir?

- ☒ kompleks
- ☐ idekslər
- ☐ pərakəndə
- ☐ differensial
- ☐ integrativ

598 İş yerində işçi nəyi təmin edir?

- ☐ qayda, təmizliyi və ardıcılığı
- ☐ qayda və səliqəliliyi
- ☐ qayda, təmizliyi və səliqəliliyi
- ☒ qayda və təmizliyi
- ☐ təmizliyi və səliqəliliyi

599 İş yerlərinin qiymətləndirilməsi hansı şəkildə keçirilir?

- ☒ kompleks
- ☐ idekslər
- ☐ pərakəndə
- ☐ differensial
- ☐ integrativ

600 İstehsalda hansı növ iş yerlərinə rast gəlmək olar?

- ☐ 6
- ☒ müxtəlif
- ☐ 5
- ☐ 3
- ☐ 4

601 Bir iş yerində eyni vaxtda ən azı necə fəhlə məşğul ola bilər?

- ☐ 3 fəhlə və ya bir qrup
- ☒ 1 fəhlə
- ☐ 2 fəhlə
- ☐ 4 fəhlə
- ☐ 2 fəhlə

602 Fərdi iş yerlərinə əməyin təşkilinin hansı formaları uyğun olur?

- ☐ qrup formaları

- ☐ kollektiv formaları
- ☒ fərdi formaları
- ☐ fərdi və qrup formaları
- ☐ qarışıq formaları

603 Fərdi iş yerlərində fəhlənin əməyinin keyfiyyət nəticələri necə qeydə alınır?

- ☐ qrup formasında
- ☒ kompleks formasında
- ☐ böyük dəqiqliklə
- ☐ sistem formasında
- ☐ ardıcıl formasında

604 əməyin səmərəliliyinin əsas şərtini qeyd edin:

- ☐ iş yerlərinin ucotun aparılması
- ☒ iş yerlərində iş şəraitin mütərəqqi olması
- ☐ iş yerlərində iş vaxtının təşkili
- ☐ iş yerlərinin düzgün təhcizatı
- ☐ iş yerlərinin attestasiyasını aparılmasının təşkili

605 İxtisaslaşmış iş yerlərinə hansı istehsal uyğun gəlir?

- ☐ qeyri universal və seriyalı
- ☐ qeyri ixtisaslaşmış və universal
- ☐ iri seriyalı və universal
- ☐ fərdi və universal
- ☒ iri seriyalı

606 Kütləvi istehsal tipinə hansı iş yerləri uyğun gəlir?

- ☐ qeyri universal və xüsusi
- ☐ ixtisaslaşmamış və universal
- ☐ xüsusi və universal
- ☒ xüsusi
- ☐ kütləvi və universal

607 Hansı növ iş yerlərinə stasionar deyilir?

- ☐ qismən stasionar
- ☐ iş yeri hərəkət edən
- ☒ iş yeri dəyişməyən
- ☐ smenlə işləyən
- ☐ iş yeri dəyişən

608 Dəyişməyən iş yeri necə adlanır?

- ☐ qeyri stasionar
- ☐ iş yeri hərəkət edən
- ☒ stasionar
- ☐ qismən stasionar
- ☐ smenlə işləyən

609 İnsan əməyi hansı xarakter daşıyır?

- ☐ iqtisadi

- ☐ səmərəli
- ☒ məqsədə uyğun
- ☐ konkret
- ☐ abstrakt

610 İş yerini iş yerlərində dəyişmə necə baş verir?

- ☐ növbənin əvvəlində
- ☐ smenin ortasında
- ☐ smenin axırında
- ☐ smendən sonra
- ☒ növbə(smen) ərzində

611 İş yeri dedikdə nə başa düşülür?

- ☐ əmək prosesin yerinə yetirmək üçün istehsal sahə və avadanlıq
- ☒ əmək prosesinin yerinə yetirmək üçün istehsal meydançasının məhdud məntəqəsi
- ☐ əmək prosesin yerinə yetirmək üçün istehsal şəx və şərait
- ☐ əmək prosesin yerinə yetirmək üçün istehsal şəx arası sahənin məhdud məntəqəsi
- ☐ əmək prosesin yerinə yetirmək üçün müəssisə daxili sahə

612 İş yerinin səmərəli təşkili nəyin tətbiqinə yaxşı şərait yaradır?

- ☒ əməyin elmi təşkilinə
- ☐ iş yerlərinin düzgün təşkilinə
- ☐ ay ərzində iş grafikin səmərəli təşkilinə
- ☐ xidmətin səmərəli təşkilinə
- ☐ iş smenin düzgün təşkilinə

613 İşin smeninə görə hansı növ iş yerləri, əsasən, vardır?

- ☒ bir , iki və üç smenli
- ☐ bir , iki və smensiz işləyən
- ☐ bir , iki, üç və dörd smenli
- ☐ bir smen və 2 smen işləyən
- ☐ bir smen və yarım ştat işləyən

614 Müəssisələrdə necə növ iş smeni vardır?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

615 əmək məhsuldarlığının yüksəldilməsi, istehsal etdiyi məhsulun çeşidin artırılması iş yerinin hansı mahiyyətinə aiddir?

- ☐ təşkilati
- ☐ idarəedici
- ☐ texniki
- ☒ iqtisadi
- ☐ sosial

616 Hansı iş yerləri səmərələşdirilməsi iqtisadi cəhətdən məqsədə uyğun olmayan iş yerləri hesab

edilir?

- ☐ ləğv edilməli və səmərələşdirilməli iş yerləri
- ☐ səmərələşdirilməli iş yerləri
- ☒ ləğv edilməli iş yerləri
- ☐ ləğv edilməyən iş yerləri
- ☐ ləğv edilməli və təkmilləşdirilməli iş yerləri

617 Menecerlər tərəfindən yerinə yetirilən iş funksiyaların məzmununun əsas xüsusiyyətini qeyd edin:

- ☐ əsasən fiziki xarakter daşıyır
- ☐ əsasən texnoloji xarakter daşıyır
- ☐ əsasən köməkçi xarakter daşıyır
- ☐ əsasən ixtisaslı xarakter daşıyır
- ☒ əsasən zehni xarakter daşıyır

618 Fəhlələr tərəfindən yerinə yetirilən iş funksiyaların məzmununun əsas xüsusiyyətini qeyd edin:

- ☐ əsasən ixtisaslı xarakter daşıyır
- ☐ əsasən yardımçı xarakter daşıyır
- ☐ əsasən köməkçi xarakter daşıyır
- ☒ əsasən fiziki xarakter daşıyır
- ☐ əsasən zeyni xarakter daşıyır

619 Azərbaycan Respublikasının İş yerlərinin attestasiyasının keçirilməsi qaydasının təsdiq edilməsi haqqında 6 may 2009-cı il tarixli Nazirlər Kabinetinin qərarında necədə əsas ümumi müddəalar öz əksini tapmışdır?

- ☐ 7
- ☒ 5
- ☐ 6
- ☐ 3
- ☐ 4

620 İxtisaslaşma dərəcəsinə görə iş yerləri necə qrupa bölünür?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

621 İş yerlərin attestasiyası zamanı hansı məsələlər diqqət mərkəzində olmalıdır?

- ☐ Elmi-texniki tərəqqi və müasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənilib hazırlanması;
- ☐ müasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənilib hazırlanması;
- ☐ Elmi-texniki tərəqqi və gündəlik tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi
- ☒ müasir tələblərə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənilib hazırlanması; əl və ağır fiziki əməyin tətbiqinin ixtisar edilməsi, az səmərəli iş yerlərinin ləğvi; avadanlıqların işinin növbəlik əmsalının yüksəldilməsi; tətbiq olunan əmək sərfi normalarının keyfiyyətinin yoxlanılması
- ☐ Elmi-texniki tərəqqinin və bazar iqtisadiyyatın tələblərinə uyğun gəlməyən iş yerlərinin aşkar edilməsi; tətbiq olunan əmək sərfi normalarının keyfiyyətinin yoxlanılması

622 İş yerlərinin attestasiyası kursunun əsas tədqiqat istiqamətlərini geyd edin:

- ☐ iş yerində əmək məhsuldarlığın öyrənilməsi
- ☐ iş yerlərinin müqayisəli təhlili və təşkili
- ☐ iş yerlərinin şəraitin yaxşılaşdırılması
- ☐ iş yerinin müasirləşdirilməsi
- ☒ iş yerlərinin uçotu, attestasiyası və səmərələşdirilməsi

623 İş yerlərin təşkilinin daimi təkmilləşdirilməsi vacibliyi nəyə əsaslanır?

- ☐ burada maddi nemətlərin və baş verir
- ☒ burada maddi nemətlərin istehsalı və insan vaxtının sərfi baş verir
- ☐ burada insan vaxtının sərfi və xidmətlərin istehsalı baş verir
- ☐ burada insan vaxtının sərfi və qiymətləndirilməsi baş verir
- ☐ burada istehsalı proseslər baş verir

624 İş yerlərinin attestasiyası necə qrup insanların iştiraki ilə təşkil edilir?

- ☒ 4
- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☐ 1

625 İcraçının məhsuldar işi xeyli dərəcədə aşağıdakılarla şərtlənir:

- ☐ rahat hərəkət zonasının düzgün seçilməsin və əmək prosesin ardıcılığı
- ☐ rahat hərəkət zonasının düzgün seçilməsin və texnoloji proseslərin təşkili
- ☐ rahat hərəkət zonasının düzgün seçilməsindən və keyfiyyət prosesi
- ☒ rahat hərəkət zonasının düzgün seçilməsindən və iş yerlərinin təchiz edilməsi
- ☐ iş yerlərinin təchiz edilməsi və əməyin təşkili

626 İş yerlərinin attestasiyası kimin iştiraki ilə təşkil edilir?

- ☒ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və baş mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və mütəxəssislər
- ☐ sex və sahə rəhbərləri, həmkarlar təşkilatı, qabaqcıl fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, köməkçi fəhlələr və mütəxəssislər
- ☐ müəssisə rəhbərləri, həmkarlar təşkilatı, köməkçi fəhlələr və mütəxəssislər

627 İş yerlərinin attestasiyasının əsas vəzifələrini qeyd edin:

- ☒ əsas istehsal fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ əsas istehsal fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın artırılması
- ☐ əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ dövriyyə fondlarından və əsaslı vəsait qoyuluşlarından səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi
- ☐ əsas istehsal fondlarından sayının azaldılması, səmərəli istifadə və istehsalın effektivliyinin yüksəldilməsi

628 Attestasiya protokoluna necədənə göstərici daxildir?

- ☐ 6
- ☐ 5
- ☐ 4
- ☒ 3

629 Attestasiya protokoluna nələr(hansı göstəricilər) daxildir?

- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ iş yerlərinin attestasiyası pasportu
- ☐ iş yerlərinin attestasiyası pasportu; əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı;
- ☒ iş yerlərinin attestasiyası pasportu; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı
- ☐ əmək şəraiti üzrə attestasiyanın nəticələri və iş yerlərin siyahısı; əmək şəraitinin yaxşılaşdırılması, sağlamlaşdırılması üzrə tədbirlər planı

630 İş yerlərinin attestasiyasının necədə əsas vəzifəsi vardır?

- ☐ 1
- ☒ 5
- ☐ 4
- ☐ 3
- ☐ 2

631 İş yerlərinə xidmətə dair qoyulan əsas tələbləri qeyd edin:

- ☐ xidmət proseslərinin planlılığı, kompleksliyi, yüksək keyfiyyətli, iş yeri ilə əlaqənin olması.
- ☐ xidmət proseslərinin planlılığı, kompleksliyi, yüksək keyfiyyətli, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.
- ☐ xidmət proseslərinin planlılığı, kompleksliyi, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.
- ☐ xidmət proseslərinin kompleksliyi, yüksək keyfiyyətli, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.
- ☒ xidmət proseslərinin planlılığı, kompleksliyi, yüksək keyfiyyətliyi, iş yeri ilə ona xidmətedici heyət arasında daimi əlaqənin olması.

632 Kollektiv iş yerləri qarşısında necədənə tələblər qoyulur?

- ☐ 4
- ☐ 2
- ☐ 1
- ☐ 5
- ☒ 3

633 İş yerlərinin əmək şəraitinə və texniki təhlükəsi baxımından qiymətləndirilərkən necədənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 3
- ☒ 5
- ☐ 6
- ☐ 2
- ☐ 4

634 İş yerlərinin təşkilatı səviyyəsinin qiymətləndirilməsi hansı əsas göstəricilərlə xarakterizə edilir?

- ☒ Planirovkanın reallığı; Tərtibatların miqdarı və kompleksliyi; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Planirovkanın reallığı; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Tərtibatların miqdarı və kompleksliyi; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət; Əməyin təşkili formalarının vəziyyəti
- ☐ Planirovkanın reallığı; Tərtibatların miqdarı və kompleksliyi; İş yerlərinə səmərəli xidmət

- ☐ Planirovkanın reallığı; Tərtibatların miqdarı və komplektliyi; Çoxdəzgahlığın tətbiqi; İş yerlərinə səmərəli xidmət

635 Kollektiv iş yerləri hansı xüsusiyyətlərə görə fərqlənir?

- ☐ kəmiyyətin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
☐ sexin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
☐ keyfiyyətin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
☒ briqada növü, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə
☐ müəssisənin, əmək prosesinin xarakterinə və iş yerlərinin təşkilinə görə

636 İş yerlərini texniki cəhətdən qiymətləndirilərkən hansı əsas göstəricilər nəzərə alınır?

- ☐ Əl əməyinin tətbiqi səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin məhsullar istehsal etməyə müvafiq olması;
☐ İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
☐ Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
☐ Əl əməyinin tətbiqi səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi
☒ Əl əməyinin tətbiqi səviyyəsi; İş yerlərinin texnoloji tərtibatı; Avadanlıqların məhsuldarlıq səviyyəsi; Texnoloji proseslərin, avadanlıqların və alətlərin keyfiyyətli məhsullar istehsal etməyə müvafiq olması; Texnoloji proseslərin proqresivliyi

637 İş yerlərini texniki cəhətdən qiymətləndirilərkən necədənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 3
☒ 5
☐ 6
☐ 2
☐ 4

638 İş yerlərinə xidmətə dair necədənə əsas tələblər mövcuddur?

- ☐ 5
☐ 3
☒ 4
☐ 1
☐ 2

639 İş yerlərinin attestasiyası hansı tədbirləri özündə birləşdirir?

- ☐ qabaqcıl xidməti və təşkilati səviyyəli tədbirləri
☒ qabaqcıl elmi - texniki və təşkilati səviyyəli tədbirləri
☐ qabaqcıl elmi - texniki tədbirləri
☐ xidməti, qabaqcıl elmi - texniki və təşkilati səviyyəli tədbirləri
☐ qabaqcıl təşkilati səviyyəli tədbirləri

640 Təmirçi fəhləni çağırmaq üçün iş yerləri əsasən necə növ signalla təchiz edilməlidir?

- ☒ 4
☐ 6
☐ 5
☐ 8
☐ 7

641 Attestasiyanın nəticələrin qiymətləndirilməsində necədənə göstərici istifadə olunur?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 1
- ☐ 2

642 İş yerinə xidmətin əsasən necə iş növünü əhatə edir?

- ☐ 6
- ☒ 3
- ☐ 5
- ☐ 2
- ☐ 1

643 Aşağıda sadalanan hansı işlər iş yerinə xidməti əhatə edir?

- ☐ istehsal tapşırığının fəhləyə vaxtında və əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi
- ☒ istehsal tapşırığının fəhləyə vaxtında və əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması
- ☐ əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması
- ☐ istehsal tapşırığının fəhləyə vaxtında və əmək alətlərin fasiləsiz olaraq iş yerinə çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması; əmək intizamının riayət edilməsi
- ☐ istehsal tapşırığının fəhləyə vaxtında çatdırılması; avadanlığın vaxtında təmir edilməsi və nizamlaşdırılması

644 İş yerinin təchizatı üçün lazım olan vəsaitin növü və miqdarı necə faktorı əhatə edir?

- ☐ 6
- ☒ 3
- ☐ 5
- ☐ 1
- ☐ 2

645 İş yerinin təchizatı üçün lazım olan vəsaitin növü və miqdarı hansı faktorlardan asılıdır?

- ☐ iş yerinin yerləşməsindən, onun ixtisaslaşma dərəcəsi və mexanikləşməsi səviyyəsindən
- ☐ iş yerinin texnoloji təyinatından, onun ixtisaslaşma dərəcəsi
- ☒ iş yerinin texnoloji təyinatından, onun ixtisaslaşma dərəcəsi və mexanikləşməsi səviyyəsindən
- ☐ iş yerinin texnoloji təyinatından, mexanikləşməsi səviyyəsindən
- ☐ iş yerinin texnoloji təyinatından, onun ixtisaslaşma dərəcəsi və avtomatlaşma səviyyəsindən

646 Kollektiv iş yerləri qarşısında geyulan tələblər hansı xarakter daşıyır?

- ☐ kəmiyyət
- ☐ kəmiyyət, keyfiyyət və kompleks
- ☒ kəmiyyət və keyfiyyət
- ☐ sistemli
- ☐ keyfiyyət

647 Kollektiv iş yerləri qarşısında hansı tələblər qoyulur?

- ☐ funksiyaların səmərəli artırılması, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının səmərələşdirilməsi
- ☒ funksiyaların səmərəli bölüşdürülməsi, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının səmərələşdirilməsi

- ☐ funksiyaların səmərəli bölüşdürülməsi, əmək fəndləri və üsullarının azaldılması, hərəkət marşrutlarının səmərələşdirilməsi
- ☐ funksiyaların səmərəli bölüşdürülməsi, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının cəxəldılması
- ☐ funksiyaların azaldılması, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının səmərələşdirilməsi

648 Fərdi iş yerlərində fəhlənin əməyinin nəticələri hansı göstəricilərlə qeydə alınır?

- ☐ kəmiyyət , keyfiyyət və qrup
- ☐ kəmiyyət , keyfiyyət və kompleks
- ☐ kəmiyyət , keyfiyyət və fərdi
- ☐ kəmiyyət , keyfiyyət və əlaqəli göstəricilərlə
- ☒ kəmiyyət və keyfiyyət

649 Fərdi iş yerlərində fəhlənin əməyinin keyfiyyət nəticələri necə qeydə alınır?

- ☐ qrup formasında
- ☒ kompleks formasında
- ☐ böyük dəqiqliklə
- ☐ sistem formasında
- ☐ ardıcıl formasında

650 İş yerlərinin təşkilatı səviyyəsinin qiymətləndirilməsində necədənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 1
- ☐ 3
- ☐ 2
- ☒ 5
- ☐ 4

651 Fərdi iş yerlərində fəhlənin əməyinin kəmiyyət nəticələri necə qeydə alınır?

- ☐ təxmini
- ☒ böyük dəqiqliklə
- ☐ qrup formasında
- ☐ fərdi formasında
- ☐ qarışıq formasında

652 Fərdi iş yerlərinə əməyin təşkilinin hansı formaları uyğun olur?

- ☐ qrup formaları
- ☐ kollektiv formaları
- ☒ fərdi formaları
- ☐ fərdi və qrup formaları
- ☐ qarışıq formaları

653 İş yerində eyni vaxtda məşğul olan fəhlələrin sayından asılı olaraq iş yerləri neçə növ olur?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☒ 2
- ☐ müxtəlif

654 İş yerində eyni vaxtda məşğul olan fəhlələrin sayından asılı olaraq iş yerlərin növlərini qeyd edin:

- ☐ yalnız bir fəhlə və ya 6 fəhlə tərəfindən xidmət olunan
- ☐ yalnız bir fəhlə və ya 2 fəhlə tərəfindən xidmət olunan
- ☒ yalnız bir fəhlə və ya bir qrup fəhlə tərəfindən xidmət olunan
- ☐ yalnız bir fəhlə və ya 4 fəhlə tərəfindən xidmət olunan
- ☐ yalnız bir fəhlə və ya 5 fəhlə tərəfindən xidmət olunan

655 İş yerləri nəyə əsasən təsnifləşdirilir?

- ☐ onların təşkilinə təsir edən amillərə əsasən və xarakterik avadanlıq
- ☐ onların təşkilinə təsir edən xarakterik avadanlığa əsasən
- ☒ onların təşkilinə təsir edən amillərə əsasən
- ☐ onların təşkilinə təsir edən xüsusiyyətlərin sayına əsasən
- ☐ onların təşkilinə təsir edən xarakterik əşyalara əsasən

656 İş qurtarandan sonra işçi dəzgahı və köməkçi vasitələri nə edir?

- ☐ vasitələri təmizləyir, silir və gəncinə təhvil verir
- ☐ vasitələri təmizləyir, silir və sex rəisinə təhvil verir
- ☒ vasitələri təmizləyir, silir və növbəçiyə təhvil verir
- ☐ növbəçiyə təhvil verir
- ☐ vasitələri təmizləyir, silir və baş ustaya təhvil verir

657 İş qurtarandan sonra işçi alət və texniki sənədləri nə edir?

- ☒ şkafa, anbara qoyur, yaxud usta və saxlayıcıya təhvil verir
- ☐ sex rəisinə təhvil verir
- ☐ şkafa, anbara qoyur, sex rəisinə təhvil verir
- ☐ şkafa, anbara qoyur
- ☐ usta və saxlayıcıya təhvil verir

658 İş yerlərinin attestasiyası hansı baxımdan qiymətləndirilir?

- ☐ təşkilati, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☒ texniki, təşkilati, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki, xidməti, əmək şəraiti və texniki təhlükəsizliyi
- ☐ texniki və təşkilati.

659 İş yerinə xidmət fəhlə tərəfindən nə vaxt həyata keçirilir?

- ☒ işə başlamazdan əvvəl, iş vaxtı və iş qurtarandan sonra
- ☐ işə başlamazdan əvvəl, nahardan əvvəl və iş qurtarandan sonra
- ☐ işə başlayandan sonra, iş vaxtı və iş qurtarmamışdan əvvəl
- ☐ işə başlayandan sonra, nahar vaxtı və iş qurtarmamışdan əvvəl
- ☐ işə başlayandan sonra, nahar və iş qurtarandan sonra

660 Tədarük və hazır materialları hər bir iş yerində yaxşı saxlamaq üçün iş yerini nəyi ilə təchiz etmək lazımdır?

- ☐ alət şkafı, stolu, müxtəlif tara, stellajla, əlcəklə
- ☒ alət şkafı, stolu, müxtəlif tara, stellajla
- ☐ alət şkafı, müxtəlif tara, stellajla, əlcəklə
- ☐ alət şkafı, stolu, müxtəlif tara, əlcəklə
- ☐ stol, müxtəlif tara, stellajla, əlcəklə

661 İş yerində işçi mebelləri guraşdırmaq üçün onun hansı keyfiyyətləri ən böyük əhəmiyyət kəsb edir?

- ☒ konstruksiyası və ölçüsü
- ☐ rəngi və ölçüsü
- ☐ rəngi, konstruksiyası və ölçüsü
- ☐ ağırlığı, konstruksiyası və ölçüsü
- ☐ rəngi və konstruksiyası

662 Təmirçi fəhləni çağırmaq üçün iş yerləri nəylə təchiz edilməlidir?

- ☐ svetofor, bayraqlar, səs siqnalı ilə
- ☒ siqnal lampaları, svetofor, bayraqlar, səs siqnalı ilə
- ☐ siqnal lampaları, bayraqlar, səs siqnalı ilə
- ☐ rəngli lampaları, svetofor, bayraqlar, səs siqnalı ilə
- ☐ siqnal lampaları, svetofor, bayraqlar ilə

663 İş yerində işçi mebelləri guraşdırmaq üçün onun hansı keyfiyyətləri nəzərə alınmalıdır?

- ☒ konstruksiyası və ölçüsü
- ☐ rəngi və ölçüsü
- ☐ rəngi, konstruksiyası və ölçüsü
- ☐ ağırlığı, konstruksiyası və ölçüsü
- ☐ rəngi və konstruksiyası

664 Attestasiyanın nəticələri hansı göstəricilərlə qiymətləndirilir?

- ☐ “Səmərləşdirilməlidir”, «Ləğv edilməlidir»
- ☐ «Attestasiyadan keçməmişdir», “Səmərləşdirilməlidir”, «Ləğv edilməlidir»
- ☐ «Attestasiyadan keçmişdir», «Ləğv edilməlidir»
- ☐ «Attestasiyadan keçmişdir», “Səmərləşdirilməlidir”, «Ləğv edilməməlidir»
- ☒ «Attestasiyadan keçmişdir», “Səmərləşdirilməlidir”, «Ləğv edilməlidir»

665 Biomexanika insan orqanizmin hansı xüsusiyyətlərini xarakterizə edir?

- ☒ fizioloji
- ☐ anatomik
- ☐ bioloji
- ☐ gigiyenik
- ☐ psixoloji

666 Hər bir iş yeri attestasiyadan keçdikdən sonra attestasiyanın nəticələri hansı sənəddə qeyd edilir?

- ☐ coğrafi xəritələrdə
- ☒ xüsusi xəritələrdə
- ☐ fizioloji xəritələrdə
- ☐ psixoloji xəritələrdə
- ☐ ekspert xəritələrdə

667 İnsan orqanizminin anatomik xüsusiyyətlərini qeyd edin:

- ☐ boyun ölçüsü, müxtəlif hərəkətlərin əmələgəlmə və görmə imkanlığı
- ☐ boyun ölçüsü, çəkisi və görmə imkanlığı
- ☐ çəkisi, müxtəlif hərəkətlərin əmələgəlmə və görmə imkanlığı
- ☐ boyun ölçüsü, çəkisi, görmə və eşitmə imkanlığı
- ☒ boyun ölçüsü, çəkisi, müxtəlif hərəkətlərin əmələgəlmə imkanlığı

668 İş yerlərinin əmək şəraitinə və texniki təhlükəsi baxımından qiymətləndirilərkən necədənə əsas göstəricilər nəzərə alınır?

- ☐ 4
- ☐ 3
- ☒ 5
- ☐ 6
- ☐ 2

669 Kollektiv iş yerləri qarşısında hansı tələblər qoyulur?

- ☐ funksiyaların səmərəli bölüşdürülməsi, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının coxaldılması
- ☒ funksiyaların səmərəli bölüşdürülməsi, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının səmərələşdirilməsi
- ☐ funksiyaların səmərəli artırılması, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının səmərələşdirilməsi
- ☐ funksiyaların səmərəli bölüşdürülməsi, əmək fəndləri və üsullarının azaldılması, hərəkət marşrutlarının səmərələşdirilməsi
- ☐ funksiyaların azaldılması, əmək fəndləri və üsullarının təkmilləşdirilməsi, hərəkət marşrutlarının səmərələşdirilməsi

670 Kollektiv iş yerləri qarşısında necə dənə tələblər qoyulur?

- ☐ 1
- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☒ 3

671 İş yerlərinin uçotu neçə məsələni həll etməyə imkan verir?

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☒ 5

672 Attestasiya protokoluna necə dənə göstərici daxildir?

- ☐ 6
- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 5

673 İş yerlərinin attestasiyası hansı vasitələrlə əmək məhsuldarlığını yüksəldilməsini sürətləndirə bilər?

- ☐ elmi-texniki tərəqqini qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq
- ☐ iş yerlərini yüksək səviyyə qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☒ iş yerlərini elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə qaldırmaq, ağır fiziki və əl əməyinin azaldılması hesabına
- ☐ ağır fiziki və əl əməyinin azaldılması hesabına

674 Çoxdəzgahlı iş yerlərini təşkil edərkən əsas diqqət necədənə göstəriciyə verilir?

- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☐ 6

675 İş yerlərinin attestasiyası zamanı onların qiymətləndirilməsi üçün istifadə edilən əsas normaları sadalayın:

- ☐ əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ sanitar-gigiyenik normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar
- ☐ sanitar-gigiyenik normalar; lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar
- ☒ sanitar-gigiyenik normalar; lahiyə-texnoloji normalar; əmək üzrə sahə və sahələrarası normalar; iş yerində əməyin təşkilinin tipik lahiyələri; müəssisələrin standartlar

676 Lazımi tələbatlara cavab verməyən iş yerləri hansı attestasiyasının nəticəsindən asılı olaraq qrupa aiddir edilir?.

- ☐ ləğv edilməyən iş yerlərinə
- ☐ mümkün olmayan iş yerlərinə
- ☐ mümkün olmayan iş yerlərinə
- ☐ ləğv edilməsi mümkün olmayan iş yerlərinə
- ☒ ləğv edilməli iş yerlərinə

677 İş yerinin hansı növ mahiyyəti vardır?

- ☒ iqtisadi və sosial
- ☐ iqtisadi və sosial- təşkilati
- ☐ iqtisadi, təşkilati və sosial
- ☐ iqtisadi, idarəedici və sosial
- ☐ təşkilati və sosial

678 İş yerləri orada işləyənlərin miqdarından asılı olaraq hansı qruplara bölünür?

- ☐ fərdi və sex arası
- ☐ briqada və sahə
- ☐ fərdi və sahə
- ☒ fərdi və briqada
- ☐ briqada və sex

679 İş yerlərinin tipi orada mövcud olan aqreqatların miqdarına görə necə qruplaşır?

- ☐ bir necə aqreqatlı və çox aqreqatlı
- ☐ iki aqreqatlı və çox aqreqatlı
- ☒ bir aqreqatlı və çox aqreqatlı
- ☐ bir aqreqatlı və dörd aqreqatlı
- ☐ bir aqreqatlı və bir necə aqreqatlı

680 İş yeri tətbiq edilən əl əməyin nisbətinə görə necə fərqlənir?

- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və məhsulun mürəkkəbliyinə görə
- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və texnoloji təyinatına görə
- ☒ əmək proseslərinin mexanikləşdirilməsinə görə

- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və istehalın texnili-texnoloji mürəkkəbliyinə
- ☐ əmək proseslərinin mexanikləşdirilməsi və istehsal edilən məhsula görə

681 İş yerlərinin ayrı-ayrı peşələr üzrə təşkili nəyə əsaslanır ?

- ☐ məhsulun mürəkkəbliyinə
- ☐ texniki avadanlıqlara
- ☒ texnoloji təyinatına
- ☐ istehalın texnili-texnoloji mürəkkəbliyinə
- ☐ istehsal edilən məhsula

682 İş yerlərinin qruplara düzgün təsnifləşdirilməsi hansı məqsəd daşıyır?

- ☐ iş smenin səmərəli təşkili
- ☐ ay ərzində iş qrafikin səmərəli təşkili
- ☐ iş qrafikin səmərəli təşkili
- ☐ iş rejimin səmərəli təşkili
- ☒ iş yerlərinin səmərəli təşkili

683 İş yerinin səmərəli təşkilinin vəzifələrindən biri :

- ☒ artıq əmək hərəkləri və fəndlərinin ixtisar edilməsi
- ☐ artıq əmək hərəkləri və texnoloji prosesləri ixtisar edilməsi
- ☐ artıq texnoloji proseslərin ixtisar edilməsi
- ☐ artıq texnoloji proseslərin və əmək fəndlərinin ixtisar edilməsi
- ☐ fəhlələrin artıq yorulması hallarını ixtisar edilməsi

684 Maşınqayırma zavodlarında növbətçi təmirçi-çilingər və elektrik hansı növ iş yerlərində çalışırlar?

- ☐ kvartal ərzində dəyişməyən iş yerlərində
- ☐ ay ərzində dəyişməyən iş yerlərində
- ☐ dəyişməyən iş yerlərində
- ☒ dəyişən iş yerlərində
- ☐ il ərzində dəyişməyən iş yerlərində

685 Maşınqayırma zavodlarında dəyişən iş yerlərin düzgün misalını qeyd edin:

- ☐ polad əridən, elektriki
- ☒ növbətçi təmirçi-çilingər, elektriki
- ☐ sürücü, tokar
- ☐ polad əridən, elektriki
- ☐ növbətçi təmirçi-çilingər, tokar

686 İş yerində fəhlənin əməyi necə olmalıdır ?

- ☐ yorucu və yüngül olmamalıdır
- ☒ yorucu olmamalıdır
- ☐ ağır və səsli olmamalıdır
- ☐ sürətli və yüngül olmamalıdır
- ☐ yüngül olmamalıdır

687 İş yeri nə ilə təchiz olunur?

- ☒ zəruri maddi-texniki əmək vasitələri ilə
- ☐ yüngül texniki vasitələri ilə

- ☐ ağır texniki vasitələri ilə
- ☐ ağır və avtomat texniki vasitələri ilə
- ☐ ağır və yüngül texniki vasitələri ilə

688 İş yerində hansı əməyin sərfi baş verir?

- ☐ abstrakt və konkret
- ☐ fiziki və konkret
- ☐ iqtisadi və məqsəduyğun
- ☐ abstrakt və zehni
- ☒ fiziki və zehni

689 İş məntəqəsinin növbə ərzində dəyişilməsi ilə xarakterizə olunan iş yerləri necə adlanır?

- ☐ smensiz işləyən
- ☐ iş yeri qismən dəyişən
- ☐ iş yeri dəyişmiyən, stasionar
- ☐ hərəkət etməyən
- ☒ iş yeri dəyişən (hərəkət edən)

690 İş yerlərinin attestasiyası elmi hansı statistik elimlərlə bağlıdır?

- ☐ işçi qüvvəsinin və əməyin statistikasi
- ☐ iqtisadi statistika və demoqrafiya statistikasi
- ☒ iqtisadi statistika və əməyin statistikasi
- ☐ işçi qüvvəsinin və demoqrafiya statistikasi
- ☐ iqtisadi statistika və işçi qüvvəsinin statistikasi

691 İşin xarakterinə görə necə növ iş yerləri vardır?

- ☐ 4
- ☒ 2
- ☐ 1
- ☐ 5
- ☐ 3

692 İş yerlərinin attestasiyası elmi hansı bioloji elimlərlə bağlıdır?

- ☐ ergonomika və əməyin fiziologiyası, psixologiyası, gigiyenası
- ☐ ergonomika və əməyin psixologiyası, gigiyenası
- ☒ əməyin fiziologiyası, psixologiyası, gigiyenası
- ☐ biologiya və ergonomika , əməyin fiziologiyası,
- ☐ ergonomika və əməyin fiziologiyası, gigiyenası

693 İş yerlərinin attestasiyası hansı sahələr iqtisadiyyatı ilə bağlıdır?

- ☐ sənaye, nəqliyat və s.əməyin gigiyenası ilə
- ☐ sənaye, kənd təsərrüfatı və əməyin iqtisadiyyatı ilə
- ☐ sənaye, kənd təsərrüfatı, nəqliyat, və əməyin fiziologiyası ilə
- ☒ sənaye, kənd təsərrüfatı, nəqliyat, ticarət.
- ☐ sənaye, nəqliyat ticarət və əməyin sosiologiyası ilə

694 İşin xarakterinə görə hansı növ iş yerləri vardır?

- ☐ iş yeri dəyişən, smenlə işləyən, hərəkət edən
- ☒ stasionar, iş yeri dəyişən

- ☐ stasionar, iş yeri dəyişən, smenlə işləyən
- ☐ stasionar, smenlə işləyən, hərəkət edən
- ☐ stasionar, smenlə işləyən

695 İş yerlərinin attestasiyası elmi ilk növbədə hansı elimlə bağlıdır?

- ☐ əməyin gigiyenası ilə
- ☒ əməyin iqtisadiyyatı ilə
- ☐ əməyin fiziologiyası ilə
- ☐ əməyin statistika ilə
- ☐ əməyin sosiologiyası ilə

696 İş yerinin normal, lazımı qaydada saxlanılması nəyin artmasını təmin edir?

- ☐ əmək haqqını
- ☒ əmək məhsuldarlığını
- ☐ məhsul itkilərini
- ☐ iş vaxtını
- ☐ fəhlələrin yorulması hallarını

697 Dövlət əmək Müfəttişliyi iş yerlərinin attestasiyasının keçirilməsində nəyə nəzarət edir?

- ☐ attestasiyasının keçirilməsinə
- ☐ iş yerlərinin attestasiyasının keçirilməsinə
- ☐ iş yerlərinin kəmiyyətinə
- ☐ müəssisənin mütəxəsislərinə
- ☒ iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə

698 Xüsusi iş yerlərinə hansı istehsal tipi uyğun gəlir?

- ☒ kütləvi
- ☐ kütləvi, xüsusi və universal
- ☐ qeyri kütləvi və xüsusi
- ☐ kütləvi və xüsusi
- ☐ kütləvi və fərdi

699 Hansı iş yerləri artıq və ya az səmərəli iş yerləri hesab edilir?

- ☐ ləğv edilməyən iş yerləri
- ☐ səmərələşdirilməyən iş yerləri
- ☐ ləğv edilməyən və təkmilləşdirilən iş yerləri
- ☒ ləğv edilməli iş yerləri
- ☐ ləğv edilməyən və səmərələşdirilməyən iş yerləri

700 Müasir dövrdə mövcud iş yerlərinin azalmasının əsas səbəblərini göstərin:

- ☐ elmi-texniki tərəqqinin inkişafı, əmək intizamının möhkəmləndirilməsi
- ☐ elmi-texniki tərəqqinin inkişafı, əmək intizamının möhkəmləndirilməsi
- ☐ elmi-texniki tərəqqinin və bazar münasibətlərinin inkişafı, əmək intizamının möhkəmləndirilməsi
- ☐ elmi-texniki tərəqqinin və bazar münasibətlərinin inkişafı, əmək intizamının möhkəmləndirilməsi, münasibətlərin nizamlanması
- ☒ elmi-texniki tərəqqinin və bazar münasibətlərinin inkişafı;

701 İşçilərə əlverişli əmək şəraiti yaratmaq üçün ilk növbədə nə etmək lazımdır?

- ☐ İş yerini düzgün təşkil etmək, onu ixtisaslaşma təchiz etmək

- ☒ İş yerini düzgün təşkil etmək, onu ixtisaslaşma və texnoloji təyinatına görə , əsas avadanlıqla təchiz etmək
- ☐ İş yerini təşkil etmək, onu ixtisaslaşma və texnoloji təyinatına görə , əsas avadanlıqla təchiz etmək
- ☐ İş yerini düzgün təşkil etmək, texnoloji təyinatına görə , əsas avadanlıqla təchiz etmək
- ☐ İş yerini düzgün təşkil etmək, onu ixtisaslaşma və texnoloji təyinatına görə , qeyri istehsal avadanlıqla təchiz etmək

702 İş yerləri işçilər tərəfindən icra edilən funksiyaların məzmununa görə hansı qruplara bölünür?

- ☒ köməkçi və əsas fəhlələrin
- ☐ köməkçi fəhlələrin və menecerlərin
- ☐ menecerlərin və fəhlələrin
- ☐ köməkçi və ixtisaslı fəhlələrin
- ☐ menecerlərin və əsas fəhlələrin

703 İş yerinin düzgün təşkil edilməsi, onun ixtisaslaşma və texnoloji təyinatına görə , əsas avadanlıqla təchiz edilməsi hansı məqsəd daşıyır?

- ☐ texniki cəhətdən şəraiti yaratmaq
- ☐ iqtisadi cəhətdən əlverişli şəraiti yaratmaq
- ☐ sosial cəhətdən şəraiti yaratmaq
- ☐ idarəedici cəhətdən şəraiti yaratmaq
- ☒ əlverişli əmək şəraiti yaratmaq

704 İş yerləri fəhlələrin ixtisas səviyyəsinə görə hansı qruplara bölünür?

- ☐ yüksək, orta, aşağı ixtisaslı və mexanikləşdirilmiş
- ☒ yüksək, orta və aşağı ixtisaslı
- ☐ yüksək və aşağı ixtisaslı
- ☐ yüksək, orta, aparat və əl işləri
- ☐ yüksək və orta ixtisaslı

705 İş yerlərinin attestasiyasını zamanı informasiyanın obyektivliyi nəyin hesabına nail olunur?

- ☐ təhlilin hesabına
- ☒ iş yerlərinin uçotu hesabına
- ☐ iş yerlərinin hesabına
- ☐ iş yerlərinin təhlili hesabına
- ☐ işin təhlili hesabına

706 İş yerləri ixtisaslaşma dərəcəsinə görə hansı qruplara bölünür?

- ☐ unikal, ixtisaslaşmış və fərdi
- ☐ ixtisaslaşmış, qarışıq və unikal
- ☐ xüsusi, ixtisaslaşmış və qarışıq
- ☐ fərdi, universal və qarışıq
- ☒ xüsusi, ixtisaslaşmış və universal